

2001Y_Az_Y2017_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 2001Y Audit

1 Əgər rəhbərlik əhəmiyyətli sayılan səhvlərin hesabatda düzəldilməsinə imtina edərlərsə auditor belə yanaşmalıdır:

- düzgün cavab yoxdur
- mahiyyət üzrə əlavə auditor proseduru aparılmalıdır
- auditor rəyinin lazımı modifikasiyası haqda məsələnin nəzərdən keçirilməsi
- fikrini bildirməkdən imtina haqqında məsələnin nəzərdən keçirilməsi
- mənfi fikrin bildirilməsi haqqında məsələnin nəzərdən keçirilməsi

2 Auditor rəyinin keyfiyyətinin yoxlanılması üçün kimin hüququ vardır:

- auditor fəaliyyətini həyata keçirməyə icazə verən orqan və (və ya) akkreditə olunan peşəkar auditor birliyi;
- yalnız akkreditə olunan rəşəkar auditor birliyi;
- düzgün cavab yoxdur;
- qeydiyyat yeri üzrə maliyyə orqanı;
- qeydiyyat yeri üzrə dövlət vergi nəzarəti orqanı;

3 Ümumi auditor riski dedikdə nə başa düşülür?

- bütün cavablar düzgündür;
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;
- iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək) ;
- müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
- auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı;

4 Aşkar etməmək riski dedikdə başa düşülür:

- iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək) ;
- bütün cavablar düzgündür;
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;
- müəssisənin mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
- audit prosesində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı;

5 Auditor riski aşağıdakılarla əlaqədardır:

- hesabların saldosu, yaxud əməliyyatların sinifləri təhriflərə məruz qalmışdır;
- maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər risklərlə bağlıdır;
- düzgün cavab yoxdur;
- məzmun üzrə auditor prosedurları hesabların saldusunda, yaxud əməliyyatların sinfində əhəmiyyətli sayılan təhrifləri aşkara çıxarmağa imkan vermir;
- hesabların saldosa, yaxud əməliyyatların siniflərinə münasibətdə əhəmiyyətli sayıla bilən təhriflər vaxtında aradan qaldırılmışdır, yaxud uçot vasitəsilə aradan qaldırılmışdır;

6 Aşkarlanmayan risk aşağıdakılarla əlaqədardır:

- hesabların saldosu, yaxud əməliyyatların sinifləri üzrə təhriflərə yol verildikdə;
- düzgün cavab yoxdur;
- maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər müəyyən edilmiş, lakin vaxtında aradan qaldırılmamışdır;
- hesabların saldosu, yaxud əməliyyatların sinifləri üzrə əhəmiyyətli sayıla bilən təhriflər uçot vasitəsilə aradan qaldırılmışdır;

- məzmun üzrə auditor prosedurları hesabların saldusu, yaxud əməliyyatlar sinfi üzrə əhəmiyyətli sayılan təhrifləri aşkara etməyə imkan vermir;

7 Auditor riski aşağıdakı komponentlərdən ibarətdir:

yalnız təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski;

- təsərrüfatdaxili risk, nəzarət vasitəsi riski, aşkar etməmək riski; düzgün cavab yoxdur; nəzarət vasitəsi riski və aşkar etməmək riski; iqtisadi subyektlə razılaşdırılmaqla auditorun müəyyənləşdirdiyi risk;

8 Ayrılmaz risk aşağıdakılarla bağlıdır :

düzgün cavab yoxdur;

- hesabların saldusu, yaxud əməliyyatlar üzrə təhriflər ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər (daxili nəzarət təşkil edil-mədikdə); təhriflər hesabın saldusu, yaxud əməliyyatların sinfi üzrə ola bilər (əhəmiyyətli təhriflər vaxtında aradan qaldırılmadıqda və uçot vasitəsilə düzəldilmədikdə); auditor prosedurları hesabların saldusunda yaxud əməliyyatların sinfində ayrılıqda və ya bütövlükdə əhəmiyyətli ola bilər təhrifləri aşkarlamağa imkan vermir; maliyyə hesabatında əhəmiyyətli təhriflər olarsa müəyyən risklərə yol verilmiş olur;

9 Əhəmiyyətlilik və auditor riski arasında aşağıdakı əlaqə mövcuddur:

- əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər aşağı olur; əhəmiyyətliliyin səviyyəsi yüksəldikcə auditor riski dəyişmir; düzgün cavab yoxdur; əhəmiyyətliliyin səviyyəsi nə qədər aşağıdırsa, auditor riski də bir o qədər aşağı olur; əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər yüksək olur;

10 Auditor riski necə başa düşülür?

- maliyyə hesabatında əhəmiyyətli saxtalaşdırmanın olmasına rəğmən auditor tərəfindən müvafiq olmayan fikrin söylənilməsi; bütün cavablar düzgündür; auditor prosedurları məzmunca hesabların qalıqları üzrə bütün saxtalaşdırmaları aşkarlamağa imkan vermir; müştərinin maliyyə hesabatı haqqında mənfi fikir söylənilmədikdə göstərilən xidmətlərə görə qonorar ala bilməmək riski; yoxlanılan Maliyyə Hesabatında əhəmiyyətli saxtalaşdırmaların mövcudluğu haqda auditorun fikrinin söylənilməsi;

11 Əhəmiyyətlilik və auditor riski arasında hansı qarşılıqlı əlaqə mövcuddur?

- əks əlaqə; asılılıq riskin səviyyəsi ilə müəyyənləşir; asılılıq seçimin həcmi ilə müəyyənləşir; heç bir qarşılıqlı əlaqə yoxdur; birbaşa əlaqə;

12 Auditor riskinin hansı növü birbaşa auditordan asılıdır?

- aşkar etməmək riski; nəzarət vasitəsi riski və aşkar etməmək riski; nəzarət vasitəsi riski; təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski; təsərrüfatdaxili risk;

13 Auditor riski:

məhdud riskdir;

- auditor tərəfindən təşkilatın maliyyə hesabatında əhəmiyyətli səhvlərin və təhriflərin aşkar edilməməsi riskidir;

auditorun müştərisinin biznesinin həyat qabiliyyətli və uğurlu olmasını müəyyən etməməsi riskidir;
auditor tərəfindən təşkilatın maliyyə nəticələrinin təhlil olunması zamanı səhvlərin aşkar edilməməsi riskidir;
özünü doğrultmayan qeyri sistematik riskdir;

14 Audit proqramında göstərilir :

düzgün cavab yoxdur.

yoxlamaları aparən auditor üçün təlimat toplusu;

auditorun rəyinin hazırlanması və əsaslandırılması üçün əsas sayılan nəticələr

- audit yoxlamasının aparılması üçün onun təxmini həcmi və qaydası;
- yoxlamaları aparən auditor üçün təlimat toplusu, auditorun rəyinin əsasını hazırlanması üçün əsas sayılan nəticələr;

15 Auditor proqramı dedikdə nə başa düşülür?

auditor yoxlamasının istiqaməti;

düzgün cavab yoxdur;

auditor yoxlamasının istiqaməti və zəruri auditor yoxlamasının xülasəsi;

zəruri auditor prosedurlarının xülasəsi;

- auditor yoxlamasının ümumi planını yerinə yetirmək üçün zəruri sayılan audit prosedurlarının həcmi, xarakteri və müddətləri;

16 Kənar auditin keçirilməsi üçün əsas sayılır:

bütün cavablar düzgündür;

normativ aktların göstərişləri;

dövlət orqanlarının tapşırıqları;

- müqavilə;
- yuxarı təşkilatın sərəncamı;

17 Məcburi auditor yoxlaması hansı mənbədən ödənilir?

məqsədli fond;

yuxarı təşkilatın vəsaiti;

məhsulun maya dəyəri;

- ehtiyat fondu;
- təşkilatın xalis mənfəəti;

18 Auditor xidmətinə görə ödəniş aparılır:

Auditor Palatası tərəfindən təsdiq olunmuş tarifə istinad olaraq;

hökumət tərəfindən təsdiq olunmuş tarifə müvafiq olaraq;

müştəri ilə razılaşma əsasında, lakin ölkənin qanunvericiliyində müəyyən olunmuş tariflərdən yuxarı olmamaq şərti ilə;

- auditor təşkilatı tərəfindən müəyyən edilmiş tariflərə əsasən müştəri ilə razılaşma yolu ilə.
- Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş tarifə əsasən;

19 Məcburi və könüllü audit yoxlamalarının aparılması ödənilir:

1000 manat həddində.

tabeçiliyində olan ərazidə müvafiq qaydada qeydiyyatda alınmış audit

ölkənin hökuməti tərəfindən qoyulmuş tariflərlə;

- sifarişçi ilə razılaşdırılmış müqavilə qiyməti ilə;
- təşkilatın özü tərəfindən təyin edilmiş tariflərlə;

20 Auditorların və sifarişçilərin münasibətləri aşağıdakı əsas sənədlə tənzimlənir:

audit xidmətinə müşayiət edən xidmətlərə görə müqavilə ilə;

auditin aparılmasına alınan öhdəçilik məktubu ilə;

şifahi danışıqlarla;

- audit yoxlaması və ya digər xidmətlərin aparılmasına dair müqavilə ilə.

audit yoxlaması aparılmasına dair müqavilə ilə;

21 Audit olunan şəxsin rəhbərliyi və digər vəzifəli şəxsləri məcburdurlar:

düzgün cavab yoxdur.

müqavilədə göstərilən məbləği bütövlüklə auditora ödəməlidirlər;

audit yoxlaması aparılarkən auditorların qarşısında onların heç bir məsuliyyəti yoxdur;

- auditin aparılması üçün şərait yaratmalıdırlar;
- bütün cavablar doğrudur;

22 Auditorun müştəri qarşısındakı günahı və məsuliyyəti necə müəyyən edilir:

istintaq orqanları tərəfindən.

vergi orqanları tərəfindən;

auditor yoxlamasına dair müqavilə ilə;

- məhkəmənin qərarı ilə;
- Maliyyə Nazirliyi tərəfindən;

23 Audit planı özündə birləşdirir:

bütün cavablar düzgündür;

auditor qərarının hazırlanması üçün əsas sayılan nəticələr və onların əsaslandırılması;

auditor yoxlamasının həyata keçirilməsinin ehtimal olunan həcmi və qaydası;

- auditor prosedurunun xarakterinin, müddətinin və həcmnin təsviri;
- yoxlamayı yerinə yetirən auditor üçün təlimatlar toplusu;

24 Audit proqramında göstərilir :

- audit yoxlamasının aparılması üçün onun təxmini həcmi və qaydası;
- yoxlamayı aparın auditor üçün təlimat toplusu, auditorun rəyinin əsasını hazırlanması üçün əsas sayılan nəticələr;
- yoxlamayı aparın auditor üçün təlimat toplusu;
- auditorun rəyinin hazırlanması və əsaslandırılması üçün əsas sayılan nəticələr;
- düzgün cavab yoxdur.

25 Audit yoxlamasının ümumi planı kim tərəfindən tərtib edilir:

düzgün cavab yoxdur.

iqтisadi subyekтin rəhbərliyi;

auditor şirkətinin rəhbəri;

- yoxlamayı aparın auditor;
- təşkilatın baş mühasibi;

26 Auditin planlaşmasına aid edilir:

düzgün cavab yoxdur

yoxlama qrafiklərinin hazırlanması

sifarişçi ilə danışıqların aparılması

- auditor prosedurlarının ümumi strateqiyasının hazırlanması, onun müddətinə və həcminə yanaşma sifarişçi ilə danışıqların aparılması və yoxlama qrafikinin hazırlanması

27 Hansi üsullar sənədləşmə nəzarətinin tətbiqinə aid deyil:

inventarizasiya;

məntiqi;

riyazi;

- ölçmə;
- surətçıxarma;

28 Hansi üsullar faktiki nəzarətin tətbiqinə aid deyil:

- məntiqi;
- ölçmə;
- inventarizasiya;
- laborator analizi;
- riyazi;

29 Auditor maliyyə hesabatının auditini zamanı daxili auditin məlumatlarına istinad edə bilərmi?

- düzgün cavab yoxdur;
- maliyyə hesabatının auditinə dair müqavilənin şərtlərinə uyğun olaraq daxili auditorun işindən istifadə edir;
- daxili auditorun işinə tamamilə etibar etməlidir;
- daxili auditorun işinə bütün hallarda istinad etməməlidir;
- daxili auditorun işini maliyyə orqanları ilə müzakirə edir;

30 Daxili auditin vəzifələrini yerinə yetirə bilər:

- vergi orqanlarının müfəttişləri və maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar;
- maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar;
- vergi orqanlarının müfəttişi;
- iqtisadi subyektin ştatında olan xüsusi xidmət;
- vergi orqanlarının müfəttişləri və iqtisadi subyektin ştatında olan xüsusi xidmətlər;

31 Daxili auditin həcmi və məqsədi aşağıdakı amillərdən asılıdır:

- doğru cavab yoxdur;
- daxili audit xidmətinin işçilərinin ştat cədvəlinə uyğun sayından;
- iqtisadi subyektin təşkilatı strukturundan;
- təşkilatın ölçüsü, təşkilatı strukturu və müdiriyyətin tələblərindən;
- iqtisadi subyektin sahə aidiyyətindən;

32 Daxili auditin təşkili, rolu və vəzifələri müəyyənləşdirilir:

- auditor təşkilatının rəhbərliyi ilə;
- Vergilər Nazirliyi ilə;
- Maliyyə Nazirliyi ilə;
- iqtisadi subyektin rəhbərliyi və (və ya) mülkiyyətçisi ilə;
- Auditorlar Palatası ilə;

33 Daxili auditini həyata keçirən mütəxəssislər kimin qarşısında məsuliyyət daşıyır:

- bütün cavablar düzgündür;
- audit yoxlamasını sifariş verən müştərilər;
- 3-cü şəxslər;
- yoxlanılan təşkilatın mülkiyyətçiləri;
- idarəetmənin yuxarı orqanları;

34 Daxili auditini həyata keçirən mütəxəssislər məsuliyyət daşıyır:

- düzgün cavab yoxdur;
- yoxlanılan təşkilatın rəhbərliyi qarşısında;
- 3-cü şəxs qarşısında
- auditor yoxlamasını sifariş verən müştəri qarşısında;
- 3-cü şəxs və auditor yoxlamasını sifariş verən müştəri qarşısında;

35 Sənədli nəzarətin hansı üsulu yoxlanılan dövrdə bu və ya digər dəyişikliyin səbəblərini müəyyənləşdirməyə imkan verir?

- sənədlərin üzvləşdirilməsi;
- iqtisadi təhlil

sənədlərin oxunması;
hesabi yoxlama;
yazılı sorğu;

36 Sənədli nəzarətin hansı üsulu müxtəlif sənədlərdə olan məlumatların dürüstlüyünün qiymətləndirilməsinə imkan verir?

- iqtisadi təhlil
- sənədlərin üzləşdirilməsi;
sənədlərin oxunması;
hesabi yoxlama;
yazılı sorğu;

37 Sənədli nəzarətin hansı üsulu məlumatların etibarlığını artırır ?

- düzgün cavab yoxdur
- yazılı sorğu;
sənədlərin oxunması;
hesabi yoxlama;
sənədlərin üzləşdirilməsi;

38 Sənədli nəzarətin hansı üsulu mühasibat sənədlərində və registrlərində rəqəm məlumatlarının düzgünlüyünün yoxlanılması ilə nəticələnir?

- sənədlərin oxunması;
- hesabi yoxlama;
iqtisadi təhlil;
sənədlərin üzləşdirilməsi;
yazılı sorğu;

39 Sənədli nəzarətin hansı üsulu obyektə aid olan sənədlərin öyrənilməsini özündə əks etdirir?

- sənədlərin üzləşdirilməsi;
iqtisadi təhlil;
hesabi yoxlama;
yazılı sorğu;
- sənədlərin oxunması;

40 İqtisadi nəzarətin təşkilinin hansı prinsipi iqtisadiyyata təsir edir?

- rasionallıq;
peşə səlahiyyəti;
- həqiqilik;
qanunilik;
obyektivlik;

41 Daxili nəzarət sisteminin əsas elementlərini müəyyənləşdirin:

- daxili nəzarət texnikası;
- nəzarət mühiti, nəzarət prosedurları;
nəzarət prosedurları;
nəzarət mühiti;
müəssisələrin mühasibat uçotunun prosedurları;

42 Əgər müştərinin daxili nəzarət sistemi çox yüksək təşkil olunmuş-dursa, auditor nə etməlidir?

- düzgün cavab yoxdur
- onun etibarlılığını yoxlamaq, daha sonra yalnız kənar audit üçün zəruri sayılan məlumatlardan istifadə etmək;
onun bütün məlumatlarından istisnasız olaraq istifadə etmək və yoxlama müddətini minimuma endirmək;

onun etibarlılığını yoxlamaq və daha sonra mütləq qaydada bütün məlumatlardan istifadə etmək;
onun etibarlılığını yoxlamaq, daha sonra zərurət yarandıqda bütün məlumatlardan istifadə etmək;

43 Mühasibat uçotu sistemi və daxili nəzarətin təşkilinin qiymətləndiril-məsi aparılır:

daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün;
müəssisənin fəaliyyəti ilə tanış olmaq üçün;
auditor prosedurlarının sayını təyin etmək üçün;

- auditor prosedurlarının sayını və daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün.
müəssisənin gələcəkdə fəaliyyət göstərməsini müəyyən etmək üçün;

44 Nəzarət vasitəsi testləri:

düzgün cavab yoxdur;
dövlət statistika komitəsi tərəfindən keçirilən testlərdir;
maliyyə orqanlarının keçirdiyi testlərdir;

- daxili nəzarət sisteminin səmərəliliyinin yoxlanmasıdır;
müvafiq banklar tərəfindən keçirilən testlərdir;

45 Beynəlxalq Audit Standartları (BAS) ilə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) arasındakı əlaqə hansı qaydada təmin olunur?

BAS və MHBS eyni quruluşa malikdir;

- MHBS auditorlar tərəfindən yoxlanılan hesabatların müvafiq tələblərə uyğunluğu meyarını yoxlamaq üçün istifadə edilir;
BAS və MHBS eyni quruluşa malikdir, uçotun və maliyyə hesabatlarının hazırlanmasının qarşısında eyni tələblər qoyur;
BAS və MHBS uçotun və maliyyə hesabatlarının hazırlanmasının qarşısında eyni tələblər qoyur;

46 Auditor standartları aşağıdakı funksiyaları yerinə yetirir:

düzgün cavabı yoxdur;
auditor xidmətləri bazarında rəqabəti aradan qaldırır;
cəmiyyətin auditə etimadını formalaşdırır;

- yoxlamanın yüksək keyfiyyətini və auditor proseslərinin müxtəlif elementlərinin əlaqəsini təmin edir;
cəmiyyətin auditə etimadını formalaşdırır və auditor xidmətləri bazarında rəqabəti aradan qaldırır;

47 Yoxlama keçirilərkən auditorun aldığı məlumat:

açıqlıq auditin aparılması müqaviləsinin şərtlərindən asılıdır .
açıqdır;

yalnız xidməti istifadə üçündür;

- məxfidir;
informasiyadan asılı olaraq açıqdır;

48 Auditorun müstəqilliyi prinsipini pozan halları müəyyənləşdirin:

düzgün cavabı yoxdur;
komisyon mükafatları
sayğısızlığın gözlənilməsi üzrə öhdəliklərdə baş verən münaqişə

- müştərilər və onların işləri ilə bağlı maliyyə əlaqəsi
bütün cavablar düzgündür

49 Təsis sənədlərinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir

vergitutmanın yoxlanılması;
təsisçilər ilə hesablaşmaların yoxlanılması;
nizamnamə kapitalının formalaşdırılmasının yoxlanılması;

- təsis sənədlərinin yoxlanılması;
təsisçilərin yığıncaqlarının sənədlərinin yoxlanılması;

50 Təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aid edilir:

- əməllərin yoxlanılması;
- mühasibat şöbəsinin yoxlanılması;
- uçot siyasətinin faktiki mövcudluğu;
- fəaliyyətin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması;
- maliyyə şöbəsinin yoxlanılması;

51 Təşkilatın uçot siyasətinin formalaşdırılması üzrə aşağıdakı şəxs məsuliyyət daşıyır:

- iqtisadiyyat şöbəsinin müdiri;
- baş mühəndis;
- müəssisənin rəhbəri;
- baş mühasib;
- maliyyə şöbəsinin müdiri;

52 Uçot siyasətinin auditinin vəzifələrinə aşağıdakıların yoxlanılması daxildir:

- nizamnamə kapitalının tamamlanmasının düzgünlüyü;
- təsis sənədlərinin düzgünlüyü və mövcud qanunvericiliyə uyğunluğu;
- ödənişlər üzrə hesablaşmaların düzgünlüyü;
- uçot siyasətinin faktiki mövcudluğu;
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü ;

53 Özünün fəaliyyəti zamanı təşkilat müəyyən uçot siyasətinə əsaslanır ki, onun məqsədi aşağıdakıların yoxlanılmasıdır:

- təsisçilərlə hesablaşmaların düzgünlüyünün
- təsisçilər tərəfindən nizamnamə kapitalına iştirak payının qoyulmasının düzgünlüyün;
- təsis sənədlərinin düzgünlüyünün və mövcud qanunvericiliyə uyğunluğunun;
- uçot siyasətinin mühasibat uçotunun məqsədlərinə uyğunluğunun
- ƏDV üzrə hesablaşmaların düzgünlüyünün;

54 Mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları səciyyələndirir:

- müəssisənin texniki siyasətini
- müəssisənin dividend siyasətini
- müəssisənin qiymət siyasətini
- müəssisənin uçot siyasətini
- müəssisənin vergi siyasətini

55 Təşkilatın uçot siyasətinə daxildir:

- ƏDV üzrə hesablaşmaların audit qaydası;
- təsis sənədlərinin yoxlanılması qaydası;
- nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks olunması qaydası;
- mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları;
- təsisçilər ilə hesablaşmaların audit qaydası;

56 Auditor rəyi səciyyələndirir:

- düzgün cavab yoxdur;
- maliyyə hesabatı dərc olunandan sonra aşkarlanan faktlara qiymət verilməsi;
- maliyyə hesabatı dərc olunandan aşkarlanan faktlara qiymət verilməsi;
- auditor rəyi imzalanan tarixədək yol verilən hadisələrə qiymət verilməsi;
- hesabat ilinin dekabr ayının 31-dən sonra təşkilatın fəaliyyətində yol verilən faktlara qiymət verilməsi;

57 Yoxlama üçün müştəri təşkilat tərəfindən yanlış məlumat təqdim olunub. Auditor nə etməlidir:

- bütün cavabkar doğrudur.
- yanlış məlumatların mənbəsini müstəqil təyin etməlidir;
- bu məlumatlar barədə vergi orqanlarını məlumatlandırılmalıdır;
- mənfi auditor rəyi hazırlamalıdır;
- bu məlumatlar barədə istintaq orqanlarını məlumatlandırılmalıdır;

58 Hansı halda auditor rəyi veriləndə, auditor müştəri-təşkilatdan hesablara düzəliş edilməsini tələb edə bilər:

- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda;
- düzgün cavab yoxdur.
- iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;
- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulmadıqda;
- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda və iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;

59 Əgər fəaliyyətin fasiləsizliyi əhəmiyyət daşıyan qeyri- müəyyənliklə müşayiət olunursa və Maliyyə hesabatına informasiyaların adekvat açıqlanması yoxdursa, auditor etməlidir:

- düzgün cavab yoxdur;
- mənfi fikir bildirməlidir;
- rəyə diqqət cəlb edə bilən abzas əlavə etməlidir;
- iradla fikrini bildirməli, yaxud mənfi fikir bildirməlidir;
- auditor rəyini lazımı şəkildə modifikasiya etməlidir;

60 Auditor rəyi tərtib olunandan əvvəl sonuncu mərhələdə ətraflı və dərin təhlil aparılır:

- təsərrüfat subyektinin perspektivdə inkişafı imkanının;
- maliyyə vəziyyətinin;
- əmlak vəziyyətinin;
- bütün cavablar düzgündür
- fəaliyyətin nəticəsinin;

61 Auditor məsuliyyət daşıyır:

- bütün cavablar doğrudur.
- hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;
- müştərinin hesabatlarının məzmununa görə;
- öz rəyinə görə;
- ötən hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;

62 Əgər auditor belə hesab edir ki, subyekt öz fəaliyyətini fasiləsiz davam etdirə bilməz, onda o, belə etməlidir:

- düzgün cavab yoxdur;
- xüsusi qeyd aparmalı, yaxud mənfi fikir bildirməlidir;
- rəyə diqqət cəlb edə bilən abzas əlavə etməlidir;
- mənfi fikir bildirməlidir;
- auditor rəyini lazımı səviyyədə verməlidir;

63 Auditor rəyi nədən ibarətdir?

- yekun hissə;
- şirkətin rəhbərliyi üçün hazırlanmış mühasibin hesabatı;
- şirkətin rəhbərliyi üçün hazırlanmış auditorun hesabatı;
- giriş, analitik, yekun;
- giriş hissə;

64 Mühasibat hesabatı audit üçün sübutdurmu:

doğru cavab yoxdur;
ola bilsin;
yox ;
● bəli ;
bəzi hallarda;

65 Audit sübutlarına aiddir:

doğru cavab yoxdur;
yalnız audit proqramı;
yalnız auditorun hesabatı;
● audit aparılan müddətdə alınan məlumatlar;
yalnız audit planı;

66 Beynəlxalq Audit Standartları auditorndan əhəmiyyətliyə qiymət verilməsini tələb edir:

düzgün cavab yoxdur;
təhriflərin səbəbləri qiymətləndirildikdə;
auditor prosedurları planlaşdırıldıqda;
● auditor prosedurları planlaşdırıldıqda və təhriflərin səbəblərinə qiymət verildikdə;
auditor prosedurları planlaşdırıldıqda, təhriflərin səbəblərinə qiymət verildikdə, mühasibat uçotu və daxili nəzarət sistemində qiymət verildikdə;

67 Beynəlxalq Audit Standartları auditor sübutlarının alınmasının aşağıdakı prosedurlarını deklorasiya edir:

düzgün cavab yoxdur
müfəttişlik, müşahidə, sorğu, təsdiq, yenidən hesablamaq və analitik prosedurlar;
müfəttişlik, müşahidə, icmallaşdırma və qruplaşdırma, sorğu və təsdiq, yenidən hesablamaq, sürət çıxarma və analitik prosedurlar;
● müfəttişlik, müşahidə, sorğu, təsdiq, yekun vurmaq və analitik prosedurlar;
yenidən hesablamaq, inventarlaşdırma, uçot qaydalarına əməl olunmasının yoxlanılması, təsdiq, şifahi sorğu, sənədlərin yoxlanılması, analitik prosedurlar, alternativ balansın hazırlanması;

68 Əgər rəhbərliyin ərizəsi digər auditor sübutları ilə ziddiyyət təşkil edərsə, onda auditor etməlidir:

düzgün cavab yoxdur
alternativ auditor prosedurları həyata keçirmək
auditor qərarının modifikasiyasının zəruriliyini nəzərdən keçirmək
● əlavə prosedurlar həyata keçirmək və rəhbərliyin digər ərizəsinin etibarlılığını bir daha nəzərə almaq;
qeydlə fikir bildirmək və rəyə diqqəti cəlb edən abzas daxil etmək

69 Analitik prosedurlarının yerinə yetirilməsi üsullarına aiddir:

məlumatın təsdiqlənməsi və sadə müqayisə üsulu
məlumatların təsdiqlənməsi;
dövriyyənin və qalıqların hesablar üzrə testləşdirilməsi;
● sadə müqayisə üsulu;
dövriyyənin və qalıqların hesablar üzrə testləşdirilməsi və məlumatların təsdiqlənməsi;

70 Müfəttişlik audit prosedurunun mahiyyəti nədədir:

subyektin pul vəsaitlərinin hərəkəti haqda hesabatının yoxlanılması.
subyektin mühasibat balansında maddələrin yoxlanılması;
hesablamaların riyazi yoxlanılması;
● yazıların, sənədlərin və maddi aktivlərin yoxlanılması;
mənfəət və zərər haqqında hesabat maddələrinin yoxlanılması;

71 Hesablaşma və valyuta hesabları üzrə bank çıxarışlarının tamlığı yoxlanılır

● auditor prosedurlar vasitəsi ilə;

analitik prosedurlar vasitəsi ilə;
tipik səhvlər vasitəsi ilə;
auditor süburları vasitəsi ilə;
hesabi yoxlamalar vasitəsi ilə ;

72 Valyutanın alınması üzrə əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması aid edilir:

- tipik səhvlərə aid edilir;
- hesabi yoxlamalara aid edilir;
- auditor sübutlarına aid edilir;
- auditor proseduruna aid edilir;
- analitik prosedurlara aid edilir;

73 Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:

- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
- istehsala xərcləri əks etdirən hesabların qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesabların dövriyyəsi üzrə məbləği hesablamaqla
- istehsala xərcləri əks etdirən hesabların dövriyyələrini və qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;

74 Analitik prosedurlarının yerinə yetirilməsinin əsas mərhələləri hansılardır:

- prosedurun məqsədinin təyin olunması, onun növünün seçilməsi və yerinə yetirilməsi;
- prosedurun yerinə yetirilməsi
- prosedurun məqsədinin təyin olunması və prosedurun növünün seçilməsi
- prosedurun məqsədinin təyin olunması, onun növünün seçilməsi, yerinə yetirilməsi və nəticələrinin təhlili.
- prosedurun yerinə yetirilməsi nəticələrinin təhlili;

75 Analitik prosedurlar ehtiva edir:

- bütün cavablar doğrudur;
- mühasibat ucot hesablarında əməliyyatların düzgünlüyünə qiymət verən testlər;
- daxili nəzarət vasitələrinin testləri ;
- mahiyyəti üzrə yoxlama proseduru;
- mühasibat hesablarında vəsaitlərin qalığının düzgünlüyünə qiymət verən

76 Ekspert yoxlaması tamamlayır:

- Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını
- Sənədlərdə səhvlərin aşkara çıxarılmasını
- Aparılmış hesablamaların düzgünlüyünü
- Formal və hesabi yoxlamaları
- Əsas vəsaitlərin auditinin düzgün aparılmasını

77 İqtisadi yoxlama müəyyən edir:

- Ümumi sənədlərin auditinin düzgünlüyünü
- Kassa əməliyyatlarının auditinin düzgünlüyünü
- Əsas vəsaitlərin auditinin düzgünlüyünü
- Aparılmış əməliyyatın məqsədəuyğunluğunu
- Audit fəaliyyətində iqtisadi təhlilin rolunu

78 Normativ-hüquqi yoxlama təyin edir:

Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını

Əməliyyatların maliyyələşdirilmə mənbələri üzrə əsaslandırılmasını

Aparılmış əməliyyatın iqtisadi məqsədə uyğunluğunu

- Aparılmış əməliyyatın qanunvericiliyə uyğunluğunu
- Sənədlərdə rekvizitlərinin düzgün doldurulmasını

79 Sənədlərin hesabı yoxlanılmasına daxildir:

Sənədlərdə rekvizitlərinin düzgün doldurulması

Mühasibat hesabatının bütün formalarının yoxlanılması

Sıralamanın ardıcılığının gözlənilməsi

- Sənədlərdə göstərilmiş qiymətlərin düzgünlüyü
- Sənədlərdə səhvlərin aşkara çıxarılması

80 Sənədin formal yoxlanılması aşağıdakıları nəzərdə tutur:

Sənədlərin işlənməsi zamanı yekunların düzgünlüyünü

Sənədlərdə səhvlərin aşkara çıxarılmasını;

Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını

- Sənədin rekvizitlərinin tamlığı və düzgün doldurulması
- Aparılmış hesablamaların düzgünlüyünü

81 Auditor sübutları əldə olunur:

düzgün cavab yoxdur

yalnız mahiyyət üzrə yoxlama prosedurları vasitəsi ilə;

yalnız daxili nəzarət vasitələrinin testləri vasitəsi ilə;

- daxili nəzarət vasitələrinin testləri və mahiyyət üzrə yoxlama prosedurları vasitəsi ilə;
- mühasibat uçotu və daxili nəzarət sisteminin təşkili və səmərəliliyi vasitəsi ilə;

82 Audit seçiminin statistik metodu nəyi nəzərdə tutur:

elementlərin təsadüfi seçimi və ehtimal nəzəriyyəsinin tətbiq edilməsini;

elementlərin systemsiz seçimini;

elementlərin təsadüfi seçimini;

- düzgün cavab yoxdur.
- ehtimal nəzəriyyəsinin tətbiq edilməsi;

83 Aşağıdakı seçimlər fərqləndirilir:

qeyri-representativ və qarışıq

qeyri-representativ və mürəkkəb

representativ və mürəkkəb

- representativ və qeyri-representativ
- mürəkkəb və qarışıq

84 Seçimin ümumi səhvi dedikdə başa düşülür:

bütün cavablar düzgündür

yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqteyi-nəzərindən representativ hesab olunmur; daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə);

- uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (mahiyyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə);
- baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)

85 Fırıldaqcılıq nəyi təsvir edir:

bütün cavablar doğrudur;

aktivlərin, yaxud mənimsəmələrin düzgün qiymətləndirilməməsi riskini artıran şərtlərin və hadisələrin mövcudluğu;

hesabi və məntiqi səhvlər nəticəsində maliyyə məlumatının təhrif edilməsi;

- təsərrüfat əməliyyatlarının mənasının pozulması ilə nəticələnən ucot yazılışlarının düzgün əks etdirilməməsi; təsərrüfat fəaliyyəti faktlarının düzgün təqdim olunmaması nəticəsində maliyyə informasiyalarının təhrif edilməsi;

86 Auditor satışdan alınan gəlirləri müştəri tərəfindən gizlədilməsi və uçot qeydlərində əks olunmamasını belə təsnifləyir:

- hesabı səhv;
yaddan çıxarmaq;
mexaniki səhv;
- fırılacaqılıq;
təsərrüfat əməliyyatlarının həcmindən asılı olaraq;

87 Auditdə əhəmiyyətlik səciyyələndirir?

- bütün cavablar düzgündür
gözlənilməyən səhv, maliyyə hesabatlarının saxtalaşdırılması;
müştərinin mühasibat uçotu sistemindəki çatışmamazlıqları;
- maliyyə hesabatları əsasında qəbul edilən iqtisadi qərarlara təsir göstərə bilən informasiyaların təhrif olunması;
müştərinin daxili nəzarət sisteminin tərkibində yol verilən çatışmamazlıqları;

88 Dələduzluq dedikdə nə başa düşülür?

- müəssisənin uçot siyasəti ilə müəyyənləşdirilən təsərrüfat əməliyyatlarının və qaydalarının düşüncəli surətdə saxtalaşdırılması;
uçot qeydlərində düşüncəli surətdə dəyişikliklər;
uçot qeydlərində manipulyasiya, ilk sənədlərin və hesabat registrlərinin saxtalaşdırılması;
- bütün cavablar düzgündür;
qanunvericiliklə müəyyənləşdirilən təsərrüfat əməliyyatlarının və qaydalarının düşüncəli surətdə saxtalaşdırılması;

89 Beynəlxalq Audit Standartlarına uyğun olaraq səhv termini həyri səciyyələndirir:

- bütün cavablar düzgündür;
ilk mühasibat sənədlərində dəyişikliyi;
uçot yazılışlarında dəyişikliyi;
- qəsdən olmayan səhvləri, mühasibat uçotunda təkrar yazılışlar;
mövcud olmayan əməliyyatların uçotda əks etdirilməsini;

90 Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditorun işçi sənədlərinin əsas təyinatı nədədir?

- duzğun cavab yoxdur
ekspertlərin və digər auditorların cəlb olunmasının zəruriliyi müəyyənləşdirilir;
iqtisadi subyektə aid olan informasiyaları əks etdirir;
- auditor sübutunun formalaşması бахымындан məlumatların sənədlərlə rəsmiyyətə salınması;
iqtisadi subyektə aid olan informasiyalar əks etdirilir və ekspertlərin və digər auditorların cəlb olunması zərurəti müəyyənləşdirilir;

91 Auditor hansı formada işçi sənədlərini tərtib etməlidir :

- statistika orqanlarının təyin etdiyi formada.
unifikasiya edilmiş ilkin sənədlərin albomlarda göstərilmiş formada;
xidmətlərin göstərilməsi barədə müqavilədə nəzərdə tutulan formada;
- auditin ümumi anlayışı üçün mümkün qədər dolğun formada;
vergi orqanlarının təyin etdiyi formada;

92 İş sənədlərinin mülkiyyətçisi aşağıdakılardır:

- vergi orqanları.
auditor və audit olunan şəxs;
audit olunan şəxs;

- auditor;
ölkənin Auditorlar Palatası;

93 Auditor özünün işçi sənədlərinə müvafiq sənədlərin surətini əlavə edir. Bunun üçün kimin razılığı olmalıdır:

- ölkənin Auditorlar Palatasının;
vergi orqanlarının;
auditorun;
- müştərinin;
ölkənin Maliyyə Nazirliyinin;

94 Auditor işçi sənədlərində aşağıdakı məlumatı göstərməlidir:

- doğru cavab yoxdur
yalnız audit yoxlamasının planlaşdırılması;
yalnız auditor sübutlarından alınan nəticələri;
- auditor işinin planlaşdırılması, yerinə yetirilmiş auditor prosedurlarının mahiyyəti, müddəti və həcmi, auditor sübutlarının əsasında alınan nəticələr;
audit olunan şəxsin işçi həyətindən sorğu nəticəsində alınan məlumatı;

95 Audit yoxlaması başa çatdıqdan sonra iş sənədləri audit təşkilatında saxlanılmalıdır:

- 3 ildən az olmayaraq;
5 ildən az olmayaraq;
10 ildən az olmayaraq;
1 il;
- auditor təşkilatı və iqtisadi subyekt arasında müqavilə münasibətlərinin müddətindən asılı olaraq;

96 Auditin nəticələri üzrə işçi sənədləşməsi saxlanılır?

- düzgün cavab yoxdur
audit aparılan subyektlə razılaşmaqla auditor təşkilatı sənədlərin saxlanılma müddətini müəyyən edir
növbəti auditor yoxlanılmasınadək iqtisadi subyektdə
- ən azı 5 il müddətində auditor təşkilatının qovluğunda (faylında)
Respublikanın Vergi Nazirliyi ilə razılaşdırmaqla

97 Auditorun işçi sənədləri:

- maliyyə hesabatında əks olunmuş informasiyadır;
iqtisadi subyektin auditor tərəfindən yoxlanılmış sənədləridir;
auditor tərəfindən audit yoxlamasının aparılması üçün iqtisadi subyekt haqqında toplanmış bütün məlumatdır;
- auditin mütləq sənədləşdirilməsi - alınmış məlumatların işçi sənədlərində əks olunmasıdır;
mühasibat balansında əks olunmuş informasiyadır;

98 Nəzarət vasitəsi riski dedikdə başa düşülür:

- bütün cavablar düzgündür
auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı;
hesabatda əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı ;
- mühasibat uçotu və daxili nəzarət sistemi үзря əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;

99 Təsərrüfatdaxili risk dedikdə başa düşülür:

- bütün cavablar düzgündür;
auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı;

müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;

- hesabatda əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı;
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;

100 Fərdi auditorlar ümumi auditi apara bilər. Onların məcburi auditi aparmaq hüququ varmı?

bəli;
təşkilatın rəhbərinin icazəsi ilə;
auditorun öz fikrindən asılıdır;

- xeyr;
istisna hallarda mümkündür;

101 Auditora təzyiq olduğu halda o, auditor rəyini verməkdən imtina etmək hüququna malikdirmi?

məhdud hüquqa malikdir;
auditor təşkilatının rəhbərliyinin fikrindən asılıdır ;
yox;

- bəli;
auditorun öz fikrindən asılıdır;

102 Maliyyə hesabatını audit edən zamanı auditorun hüququ var:

iqtisadi subyektin razılığı olmadan ekspert dəvət etmək və sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq;

iqtisadi subyektlə razılaşmadan ekspert dəvət etmək;

auditorun malik olduğu mühasibat proqramlarının tətbiqini tələb etmək;

- sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq;
- auditorun malik olduğu mühasibat proqramlarının tətbiqini tələb etmək və subyektin razılığı olmadan ekspert dəvət etmək;

103 Auditor yoxlamanın aparılması formaları və metodları müəyyənləşdirir?

bütün cavablar düzgündür;

Beynəlxalq Audit Standartları tərəfindən təsdiq edilmişdir;

- auditor firması tərəfindən;
- Maliyyə Nazirliyi tərəfindən;
- Vergilər Nazirliyi tərəfindən təsdiq edilmişdir;

104 Nəzarət məlumatlarının mənbələrindən asılı olaraq nəzarət növləri fərqləndirilir:

sənədli seçmə;

kütləvi və seçmə nəzarət;

əvvəlcədən, cari və sonradan nəzarət;

- sənədli və faktik nəzarət;
- əvvəlcədən, kütləvi və sonradan nəzarət;

105 Auditin əsas məqsədlərinə aiddir:

bütün cavablar düzgündür;

audit olunan şəxsin heyətinin fırıldaqçılıq faktlarının aşkara çıxarılması;

audit olunan şəxsin maliyyə sabitliyinin müəyyənləşdirilməsi;

audit olunan şəxsin heyətinin səhvlərinin aşkara çıxarılması;

- audit olunan şəxsin mühasibat uçotunun mövcud qanunvericiliyə uyğun aparılması və mühasibat (maliyyə) hesabatının etibarlılığı haqqında fikir bildirilməsi;

106 Audit fəaliyyəti səciyyələndirir:

bütün cavablar düzgündür;

auditor təşkilatları və fərdi auditorlar tərəfindən həyata keçirilən audit xidmətlərinin göstərilməsi;

- vergilərin hesablanmasına, maliyyə və hüquqi məsələlərə bağlı məsləhət xarakterli köməyin göstərilməsi;
- hesabatın etibarlılığı barədə fikir bildirmək məqsədilə audit olunan şəxsin mühasibat (maliyyə) hesabatının müstəqil yoxlanması;
- iqtisadi subyektin mühasibat uçotunun bərpasına kömək göstərilməsi;

107 Xüsusi metodoloji üsullarına görə auditə aiddir:

- bütün cavablar düzgündür;
müşahidə;
sənədli yoxlama;
faktiki nəzarət;
skanlaşma və ekspert qiyməti;

108 Təyinatına görə audit bölünür:

- bütün cavablar düzgündür;
idarəetmə auditi və təsərrüfat fəaliyyətinin auditi;
qiymət və tələblərə uyğunluq auditi;
maliyyə hesabatı və vergi auditi;
xüsusi audit;

109 Auditor xidmətinin bazar subyektlərinə daxildir:

- bütün cavablar doğrudur;
sərbəst auditorlar, auditor təşkilatları;
sərbəst auditorlar, maddi məsul şəxslər;
auditor təşkilatları, audit olunan şəxsin baş mühasibi;
- auditor təşkilatları (sərbəst auditorlar), audit olunan şəxslər;

110 Auditin başlıca məqsədi nədir?

- müəssisənin maliyyə vəziyyətini təhlil etmək;
uçot və hesabatdakı bütün səhvlərin düzəldilməsi üzrə tövsiyələr hazırlamaq;
- mühasibat hesabatlarının dürüslüyünün və təsərrüfat əməliyyatlarının normativ və qanunverici aktlara uyğunluğunun müəyyən etməsi;
mövcud mühasibat sənədlərinin normativ aktların tələblərinə uyğunluğunu müəyyən etmək;
mühasibat uçotunun və vergiyə cəlb olunmanın aparılmasında yol verilən nöqsanları aşkar etmək;

111 Maliyyə (mühasibat) hesabatının təqdim olunmasına görə məsuliyyət daşıyır:

- düzgün cavab yoxdur;
baş mühasib, yaxud uçotu həyata keçirən şəxs;
- audit olunan şəxsin rəhbərliyi;
audit aparılan hüquqi şəxsin təsisçiləri;
audit olunan şəxsin təsisçiləri və baş mühasibi;

112 Auditorlar və audit firmaları aşağıdakı məqsədlər üçün ittifaqlar və birliklər yarada bilər:

- bütün cavablar düzgündür
- özlərinin fəaliyyətinin əlaqələndirilməsi və özlərinin peşə maraqlarının müdafiəsi;
özlərinin fəaliyyət sferasının genişləndirilməsi və auditor xidmətinin göstərilməsi;
özlərinin auditor fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi;
auditor fəaliyyəti şərtlərinin təminatı və onların mənafeələrinin müdafiəsi;

113 Təşəbbüslə auditin keçirilməsi bölünür:

- kənar və daxili;
təşəbbüslə və fərdi;
məcburi və fərdi;
- təşəbbüslə və icbari;

təşəbbüslə, məcburi və fərdi;

114 İcbari auditor yoxlaması adətən keçirilir:

- göstərilən istənilən dövrdə;
- hesabat ilinin 12 ayına görə;
- hesabat ilinin 9 ayına görə;
- hesabat ilinin 6 ayına görə;
- hesabat ilinin 3 ayına görə;

115 İcbari audit yoxlamasının əlamətlərinə aiddir

- düzgün cavab yoxdur;
- iqтisadi subyekтin fəaliyyətinin təşkilati-hüquqi forması və maliyyə göstəriciləri;
- iqтisadi subyekтin fəaliyyətinin növləri və maliyyə göstəriciləri;
- iqтisadi subyekтin fəaliyyətinin təşkilati hüquqi forması və növü;
- iqтisadi subyekтin fəaliyyətinin təşkilati-hüquqi forması, növü və maliyyə göstəriciləri;

116 Qiymətli kağızları fond birjalarında tədavülə buraxılan təşkilatların məcburi auditi həyata keçirilə bilər:

- düzgün cavab yoxdur;
- yalnız auditor təşkilatı vasitəsilə;
- auditor – fərdi sahibkar, yaxud xüsusi icazəsi olan auditor təşkilatı vasitəsilə;
- yalnız auditor – fərdi sahibkar vasitəsilə;
- Vergilər Nazirliyinin icazəsi ilə auditor – fərdi sahibkar vasitəsilə;

117 Audit , Təftiş və Mühasibat ekspertizası anlayışları eynidirmi?

- «Audit» və « Mühasibat ekspertizası » anlayışı eynidir;
- bəli, onlar qismən eynidir;
- xeyr, onlar eyni deyil;
- bəli, onlar tamamilə eynidir;
- «Audit» və «Təftiş» anlayışı eynidir;

118 Təşkilatın fəaliyyətinin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması:

- təşkilatın vergi siyasətinin auditinin məqsədinə aiddir;
- təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aiddir;
- təşkilatın qiymət siyasətinin auditinin məqsədinə aiddir;
- təşkilatın uçot siyasətinin auditinin məqsədinə aiddir;
- mühasibat şöbəsinin auditinin məqsədinə aiddir

119 Auditin fərqləndirici əlamətlərinə aiddir:

- düzgün cavab yoxdur ;
- müstəqillik və operativlik;
- ödənişli və komplekslik ;
- müstəqillik və obyektivlik;
- müstəqillik, ödənişli və məxfilik;

120 Auditor yoxlaması ola bilər:

- bütün cavablar düzgündür;
- kompleks;
- məcburi;
- təşəbbüslə;
- seçmə;

121 Vergi orqanları ilə auditor firmaları arasında vəzifələrin təkrarlanması baş verirmi?

- düzgün cavab yoxdur;
- auditor firmaları yoxlamaların nəticəsi haqda vergi orqanlarına hesabat verir;
- xeyr, təkrarlanma olmur;
- bəli, təkrarlanma olur;
- vergi orqanları yoxlamanın nəticəsi haqda auditor firmasına hesabat verir;

122 Audit nə deməkdir?

- aşkara çıxan çatışmazlıqlara görə günahkar şəxslərin cəzalandırılması;
- çatışmazlıqların aşkarlanması, aradan qaldırılması və günahkar şəxslərin cəzalandırılması;
- hüquqi şəxslərin mühasibat uçotu və hesabatının müstəqil yoxlanılması;
- kommersiya strukturlarının fəaliyyətinə nəzarət vasitəsi;
- çatışmazlıqların aşkarlanması, günahkarların müəyyən edilməsi;

123 Auditor təşkilatı yoxlamanın aparılması üçün müəssisənin dəvətini qəbul edə bilər:

- audit olunan müəssisənin rəhbərliyində yaxın qohumu çalışırsa.
- audit olunan müəssisənin heyətinə komputer sistemindən istifadə üzrə idarəetmə xidməti göstərmişdirsə;
- audit olunan müəssisənin mühasibat uçotunun aparılması ilə bağlı xidmət göstərmişdirsə;
- audit olunan müəssisənin mühasibat uçotunun bərpası ilə bağlı xidmət göstərmişdirsə;
- audit olunan müəssisənin təsisçilərindən biridirsə;

124 Məcburi audit aparıldıqda audit təşkilatı audit sirlərini qorumağıdır?

- bəli, borcludur;
- baş mühasibin xəbəri olmaqla borcludur;
- maliyyə orqanlarının xəbəri olmaqla borcludur;
- xeyr, çünki məcburi audit onu əldə olunmuş məlumatların gizlin saxlanması zərurətindən azad edir;
- təşkilatın rəhbərinin xəbəri olmaqla borcludur;

125 Müəssisə və təşkilatların audit zamanı auditor şirkəti auditin formalarını və metodlarını müstəqil müəyyən edə bilərmi?

- xeyr;
- müstəsna hallarda;
- audit olunan təşkilatın mühasibinin qərarı ilə;
- audit olunan təşkilatın rəhbərinin qərarı ilə;
- bəli;

126 İcbari auditin həyata keçirilməsi zamanı yol verilir:

- bütün cavablar düzgündür;
- mühasibat hesabatının tərtibi;
- təşəbbüs auditinin keçirilməsi;
- mühasibat uçotunun qurulması;
- vergi bəyannaməsinin tərtibi;

127 Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının assosiativ üzvü seçilmişdir:

- 1 yanvar 2010-cu il;
- 22 may 2007-ci il;
- 14 noyabr 2003-cü il;
- 5 may 2003-cü il;
- 13 noyabr 2008-ci il;

128 Auditor fəaliyyətini həyata keçirmək üçün icazə ləğv oluna bilər:

- auditor təşkilatı ilə hüquqi şəxs arasında ziddiyyət yarandıqda;

- auditor xidməti müqavilədə nəzərdə tutulan müddətdə yerinə yetirilmədikdə;
- auditor təşkilatı ilə iqtisadi subyekt arasında bağlanmış müqavilənin şərtləri yerinə yetirilmədikdə;
- icazə verildikdən sonra onun alınması üçün təqdim olunan məlumatlar etibarsız olduqda ;
- icazə üçün təqdim olunan sənədlərin etibarsızlığı faktı aşkar olunduqda;

129 Auditor təşkilatının qrupunun tərkibində işləyən auditorun hüquqları vardır:

- audit aparılan şəxsin vəzifəli şəxslərdən yazılı və yaxud şifahi formada izahat almaq;
- audit olunan şəxsin mühasibat uçotunda və mühasibat hesabatında dəyişikliklər aparmaq;
- audit olunan şəxsin mühasibat hesabatında düzəlişlər aparmaq;
- audit olunan şəxsin mühasibat uçotunda dəyişikliklər etmək;
- audit olunan şəxsin mühasibat uçotunda dəyişikliklər etmək və audit olunan şəxsin vəzifəli şəxslərindən yazılı və yaxud şifahi formada izahat almaq;

130 Audit təşkilatı müəssisədə audit apara bilməz:

- işin keyfiyyəti münasib olmadıqda;
- işin dəyəri münasib olmadıqda;
- hər iki tərəf auditdə maraqlı olmadıqda;
- müəssisənin heyətinə komputer sistemindən istifadə üzrə idarəetmə xidməti göstərdikdə;
- müəssisənin təsisçilərindən biri olduqda;

131 Daxili audit haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- 2007-ci il;
- 2003-cü il;
- 1998-ci il;
- 1994-cü il;
- 2005-ci il;

132 Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlamışdır:

- 19 sentyabr 1999-cu il;
- 5 aprel 1996-cı il;
- 19 sentyabr 1996-cı il;
- 5 aprel 1994-cü il;
- 19 sentyabr 1997-ci il;

133 Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında əsasnamə təsdiq edilmişdir

- 19 sentyabr 1999-cu il;
- 19 sentyabr 1996-cı il;
- 19 sentyabr 1995-ci il;
- 19 sentyabr 1994-cü il;
- 19 sentyabr 1997-ci il;

134 Fransada Məcburi audit haqqında qanun qüvvəyə minmişdir:

- 1939-cu ildə;
- 1870-ci ildə;
- 1867-ci ildə;
- 1937-ci ildə;
- 1932-ci ildə;

135 İngiltərədə auditor fəaliyyətini tənzimləyən qanun nə vaxt qəbul edilib?

- 1870-ci ildə;
- 1862-ci ildə;
- 1867-ci ildə;

1937-ci ildə;
1844-cü ildə;

136 Audit xidməti haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- 16 sentyabr 1998-cu il;
- 16 sentyabr 1996-cı il;
- 16 sentyabr 1995-cı il;
- 16 sentyabr 1994-cü il;
- 16 sentyabr 1997-ci il;

137 ABŞ-da Məcburi audit haqqında qanun qüvvəyə minmişdir:

- 1939-cu ildə;
- 1870-ci ildə;
- 1867-ci ildə;
- 1937-ci ildə;
- 1932-ci ildə;

138 İngiltərədə və Uelsdə Andlı Mühasiblər İnstitutu təsis edilmişdir

- 1880-cı ildə;
- 1862-ci ildə;
- 1854-cü ildə;
- 1844-cü ildə;
- 1870-ci ildə;

139 Audit obyektlərə görə bölünür

- ümumi və dövlət, bank və sığorta təşkilatının auditi;
ümumi və dövlət auditi;
ümumi bank və sığorta təşkilatının auditi;
bank və sığorta təşkilatlarının auditi;
dövlət bank və sığorta təşkilatının auditi;

140 Azərbaycan Respublikasında Beynəlxalq Standartlar nə vaxtdan tətbiq edilir?

- 1 yanvar 2010-cu ildən;
- 22 may 2007-ci ildən;
- 14 noyabr 2003-cü ildən;
- 5 may 2003-cü ildən;
- 13 noyabr 2008-ci ildən;

141 Kənar auditin aparılması üçün əsas sayılır?

- müqavilə;
müqavilə və normativ aktlar;
normativ aktlar;
dövlət orqanlarının tapşırığı;
dövlət orqanlarının tapşırığı və normativ aktlar;

142 Azərbaycan Respublikasının Auditorlar Palatası Avropa Mühasiblər və Auditorlar Federasiyasının tam hüquqlu üzvü seçilmişdir:

- 1 yanvar 2010-cu il;
- 22 may 2007-ci il;
- 14 noyabr 2003-cü il;
- 5 may 2003-cü il;
- 13 noyabr 2008-ci il;

143 Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının tam hüquqlu üzvü seçilmişdir:

- 1 yanvar 2010-cu il;
- 22 may 2007-ci il;
- 14 noyabr 2003-cü il;
- 5 may 2003-cü il;
- 13 noyabr 2008-ci il;

144 Auditin tarixi vətəni hansı ölkədir?

- İngiltərə;
- İtaliya;
- Fransa;
- Almaniya;
- ABŞ;

145 Aşağıda sadalanan halların hansında auditorun müstəqilliyi və obyektivliyi pozulmamışdır:

- auditor yoxlanılan iqtisadi subyektə vergi məsələləri üzrə məsləhət xidmətləri göstərmişdir; auditor yoxlanılan iqtisadi subyektin səhmdarı, yaxud digər vəzifəli şəxsi hesab olunur; auditor yoxlanılan iqtisadi subyektin mülkiyyətçisi, yaxud təsisçisi hesab olunur; auditor yoxlaması iqtisadi subyektə mühasibat uçotunun bərpası, analitik və idarəetmə uçotunun qurulması üzrə xidmət göstərmişdir; auditor yoxlanılan iqtisadi subyektin təsisçiləri, mülkiyyətçiləri yaxud rəhbərlikləri ilə yaxın qohumluq əlaqəsindədir;

146 Yoxlanılan obyektin təsisçisi olan auditor yoxlamasını apara bilərmə?

- düzgün cavab yoxdur;
- apara bilməz;
- apara bilər;
- yalnız xüsusi icazəsi olduğu hallarda;
- məxfilik prinsipinə əməl etmək şərtilə apara bilər;

147 Yoxlanılan obyektin təsisçisi olan auditor yoxlamasını apara bilərmə?

- düzgün cavab yoxdur;
- apara bilməz;
- apara bilər;
- yalnız xüsusi icazəsi olduğu hallarda;
- məxfilik prinsipinə əməl etmək şərtilə apara bilər;

148 Məhkəmədə müştərinin maraqlarının qanun pozuntusu ilə müşaiyyət qorunduğunu bildikdə auditor necə hərəkət etməlidir?

- bütün cavablar düzgündür;
- müştərinin müdafiəsindən imtina etməlidir;
- alınan informasiyanı açıqlamalı və təsdiqedic sənədləri məhkəməyə təqdim etməlidir;
- müştərinin mənafeinin müdafiəsini davam etdirməlidir;
- öz fikrini bildirməkdən imtina etməlidir;

149 Auditor hansı xidmətləri göstərmək hüququna malik deyil:

- bütün cavablar düzgündür;
- audit yoxlaması zamanı vergi bəyannaməsinin tərtib edilməsinə kömək;
- daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsi;
- aktivlərin və qiymətli kağızların yerləşdirilməsi məsələləri üzrə yoxlanılan iqtisadi subyektin rəhbərinə məsləhət vermək;
- orbitraj mübahisələrində iştirak etmək;

150 Auditor fəaliyyəti aiddir?

- bütün cavablar düzgündür;
- sahibkarlıq fəaliyyətinə;
dövlət fəaliyyətinə;
ictimai fəaliyyətə;
dövlətlərarası fəaliyyətə;

151 Auditor fəaliyyəti:

- maliyyə fəaliyyətidir;
ixtisaslaşmış təşkilatların muhasibat uçotunun məlumatlarının doğruluğunun müəyyən edilməsinə yönəldilmiş fəaliyyətidir;
- mühasibat hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi üzrə auditorların sahibkarlıq fəaliyyətidir;
mühasibat uçotu və hesabatının yoxlanılması üzrə nəzarətə xidmətin fəaliyyətidir;
bank fəaliyyətidir;

152 Audit sözü hansı mənə daşıyır?

- təftişçi;
mühasib;
yoxlayıcı;
- dinləyici;
analitik;

153 Audit dedikdə başa düşülür?

- bütün cavablar düzgündür;
- müstəqil kənar nəzarət;
dövlət nəzarəti;
idarə nəzarəti;
dövlətlərarası nəzarət ;

154 Nəzarətin hansı növü korporativ idarəetmə sisteminin tərkib hissəsi kimi çıxış edir?

- daxili;
sahə;
ictimai;
auditor;
ixtisaslaşdırılmış;

155 Dövlət tərəfindən keyfiyyətə sonrakı nəzarət qiymətləndirməyə imkan verir:

- düzgün cavab yoxdur
yalnız auditor tərəfindən peşə əxlaqına əməl olunmasını;
icazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyətini;
- müstəqil auditorun və auditor təşkilatının işinin keyfiyyətini;
icazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyəti və auditor tərəfindən peşə əxlaqına əməl olunmasını;

156 Maliyyə hesabatlarının hazırlanmasına, tərtibinə və təqdiminə məsuliyyət daşıyır:

- bütün cavablar düzgündür;
audit aparılan şəxsin baş mühasibi;
maliyyə hesabatını yoxlayan auditor;
auditor təşkilatının rəhbəri;
- audit olyaıan şəxsin rəhbəri;

157 Azərbaycan Respublikasında auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsasları hansılardır?

Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
Mühasibat uçotu üzrə Azərbaycan Respublikasının Milli Standartları;
«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu;
● «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu;
Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

158 Audit təşkilatı müəssisəyə müxtəlif növ xidmətlər göstərir. Hansı xidmət növləri auditlə əlaqəli xidmətlərdir:

analitik xidmətlər;
modernləşdirmə;
uçot xidmətləri;
maliyyə xidmətləri;
● biznes – planlaşdırma;

159 əməliyyat (idarəetmə) auditinin məqsədlərinə aiddir:

bütün cavablar düzgündür
təşkilatın daxili hesabatının etibarlılığına qiymət verilməsi
müəssisənin fəaliyyətini nəticəsinə təsir göstərən konkret qaydalara və müqavilə öhdəliklərinə əməl olunmasına yoxlanılması
● təşkilatın fəaliyyət göstərməsi üzrə prosedurların və metodların yoxlanılması, onun fəaliyyətinin məhsuldarlığına və effektivliyinə qiymət verilməsi
audit aparılan şəxsin daxili nəzarət sisteminin etibarlılığının təhlili

160 Auditə uyğun gələn xidmətlərin yerinə yetirilməsinin nəticələri üzrə auditor təşkilatı və fərdi auditorlar tərtib etməlidir:

bütün cavablar düzgündür
● görülən işlərin qəbul-təhvil aktı;
yazılı hesabat;
auditor rəyi;
iqtisadi subyektin rəhbərinə yaxud mülkiyyətçisinə auditorun yazılı informasiyası;

161 Azərbaycan Respublikasının ərazisində müstəqil auditor hüququ almaq üçün nə tələb olunur?

● bütün cavablar düzgündür;
mühasibat uçotu, maliyyəçi, iqtisadçı və hüquq üzrə ali təhsili olan və ixtisası üzrə ən azı 3 il staj;
maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar məhkəmə tərəfindən məhkum olunmamaq;
Azərbaycan Respublikasının vətəndaşı olmaq;
müstəqil auditor olmaq üçün imtahan vermək;

162 Auditor fəaliyyətinin həyata keçirilməsi hüququnun attestasiyası hansı məqsəd güdür?

ölkədə auditor fəaliyyətinin tənzimlənməsi;
auditor fəaliyyəti ilə artıq məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı;
auditor fəaliyyətinin qarşısında duran qanunvericilik tələblərinin gözlənilməsinə dövlət nəzarətinin təminatı;
● auditor fəaliyyəti ilə məşğul olmağa iddia göstərən şəxsin ixtisasının yoxlanması;
auditor fəaliyyəti ilə məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı;

163 Auditor fəaliyyətini həyata keçirmək üçün attestasiyaya aşağıdakı şəxslər buraxıla bilər:

● ali hüquqi və ya iqtisadi təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı olan;
ali texniki və ya iqtisadi təhsili olan və baş mühasib qismində 2 il stajı olan;
ali iqtisadi təhsilli və auditor kimi stajı 5 ildən az olmayanlar;
ali texniki təhsili və auditor kimi stajı 5 ildən az olmayanlar;
ali hüquqi təhsili və auditor kimi 5 il stajı olan;

164 Hər il maliyyə hesabatlarının icbari auditini keçirməməyə görə hansı məsuliyyət nəzərdə tutulur:

- heç bir məsuliyyət nəzərdə tutulmur;
- intizam və mülki-hüquqi;
- yalnız mülki-hüquqi;
- yalnız intizam;
- inzibati, mülki-hüquqi və cinayət;

165 Auditoriyanın yaradıcıları bunlardır:

- L.R.Diksi (1864-1932) və R.X.Montqomeri (1872-1953);
R.Çerinq (1818-1892);
L.R.Diksi (1864-1932);
R.X.Montqomeri (1872-1953);
R.Çerinq (1818-1892) və R.X. Montqomeri (1872-1953);

166 Auditorun rəyinin keyfiyyətinin yoxlanılması üçün kimin hüququ vardır:

- düzgün cavab yoxdur;
- qeydiyyat yeri üzrə dövlət vergi nəzarəti orqanı;
- auditor fəaliyyətini həyata keçirməyə icazə verən orqan və (və ya) akkreditə olunan peşəkar auditor birliyi;
- yalnız akkreditə olunan peşəkar auditor birliyi;
- qeydiyyat yeri üzrə maliyyə orqanı;

167 Auditor fəaliyyətini aparmaq üçün icazə neçə ilə verilir?

- müddətsiz;
- 5 ilə;
- 1 ilə;
- 3 ilə;
- 10 ilə;

168 İnvestisiya layihələrinin işlənilməsi və təhlili, biznes planın tərtibi auditlə əlaqəli xidmətdirmi?

- rəhbərin fikrindən asılıdır;
- bəli;
- ola bilsin;
- xeyr;
- auditorun fikrindən asılıdır;

169 Sənədləşmənin yoxlanılmasına istinad edən audit adlanır:

- bütün cavablar düzgündür;
- təsdiq edici;
- sistemli istinad edən;
- riskə istinad edən;
- məcburi;

170 Məcburi audit yoxlamasından keçməlidirlər:

- bütün cavablar düzgündür;
- Bütün növ səhmdar cəmiyyətləri;
- qapalı- səhmdar cəmiyyətləri;
- açıq-səhmdar cəmiyyətləri;
- xarici təşkilatlar;

171 Auditoriyanın inkişafının ardıcılığı necədir:

- bütün cavablar düzgündür;
- sistemli, istinad olunan, təsdiq olunan, risklərə istinad edən
- təsdiq edən, sistemli, istinad edən, risklərə əsaslanan;

sistemli, istinad edən, risklərə əsaslanan;
təsdiq olunan, risklərə əsaslanan, sistemli istinad edən;

172 Auditor yoxlamasından başqa auditor təşkilatı tərəfindən göstərilən xidmətlərə aiddir:

- bütün cavablar düzgündür;
- xüsusi auditor tapşırığı;
- fərdi auditor fəaliyyəti;
- köməkçi audit xidmətləri;
- qanunvericilikdə qadağan edilən fəaliyyət;

173 Auditə uyğun gələn xidmətlərin yerinə yetirilməsi üçün auditor təşkilatı və fərdi auditorlar etməlidir:

- düzgün cavab yoxdur;
- fəaliyyətin hər bin növünə icazəsi olmalıdır;
- yalnız icazə alınan fəaliyyət növünə icazəsi olmalıdır;
- auditor fəaliyyətinə ümumi icazəsi olmalıdır;
- icazəsi olmamalıdır;

174 Auditə uyğun gələn xidmətlər öz prinsiplərinə görə şərti olaraq auditin aşağıdakı növlərinə bölünür:

- fəaliyyət xidməti və informasiya xidməti;
- fəaliyyət və nəzarət xidmətləri;
- düzgün cavab yoxdur;
- fəaliyyət xidməti, nəzarət xidməti və informasiya xidmətləri;
- nəzarət xidməti və informasiya xidməti;

175 Kənar auditin aparılmasında maraqlıdır:

- maliyyə orqanları ;
- iqtisadi subyekt;
- dövlət vergi xidməti;
- hakimiyyət orqanları;
- mühasibat (maliyyə) hesabatının bütün istifadəçiləri;

176 Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq auditor təşkilatı yaradılır:

- 3 auditor tərəfindən;
- ən azı 3 auditor tərəfindən;
- 1 və yaxud daha çox təsisçi tərəfindən;
- ən azı 5 auditor tərəfindən;
- ən azı 2 auditor tərəfindən;

177 Maliyyə auditini dedikdə başa düşülür:

- yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditini;
- yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditini;
- bütün cavablar düzgündür;
- audit aparılan şəxsin maliyyə -iqtisadi fəaliyyətinin auditini;
- audit aparılan şəxsin maliyyə xidmətlərinin fəaliyyətinə nəzarət;

178 Sənaye müəssisəsinin mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası
- xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- müstəqim material məsrəflərinin tanınması qaydası;

179 İlk dəfə olaraq Edinburqda Mühasiblərin və Auditorların Birliyi yarananda maliyyə hesabatlarının obyektivliyi haqqında ekspertiza keçirilmişdir:

- 1862-ci ildə;
- 1854-cü ildə;
- 1844-cü ildə;
- 1880-cı ildə;
- 1870-ci ildə;

180 Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- 2005-ci il;
- 2003-cü il;
- 1998-ci il;
- 1994-cü il;
- 2007-ci il;

181 Akkreditiv olunan peşəkar auditor birliyi aşağıdakı məqsədləri təmin etmək üçün yaradılır:

- düzgün cavab yoxdur;
- bütün cavablar düzgündür;
- onun üzvləri tərəfindən aparılan auditin yüksək keyfiyyətinə zəmanət;
- auditor fəaliyyətinin həyata keçirilməsinə statistik müşahidə;
- öz üzvlərinin auditor fəaliyyətinin şərtləri və onların maraqlarının müdafiəsi;

182 Auditor seçimi necə olmalıdır?

- maksimum dürüst;
- reprezentativ
- maksimum tam;
- təsadüfi;
- sistemli;

183 Müəssisənin öz fəaliyyətini gələcəkdə də davam etdirə biləcəyini təyin etmək üçün hansı prosedurun tətbiqi daha effektiv olacaq?

- inflasiya əmsalına düzəliş edilməklə satış həcmi təhlili;
- xüsusi kapitalın artımının təhlili;
- aktivlərin likvidliyi barədə balansin maliyyə təhlili;
- debitor borcunun artmasının xronoloji təhlili;
- kredit borcunun artmasının xronoloji təhlili.

184 Əgər müştəri mal-material ehtiyatlarının inventarlaşması zamanı auditorun iştirakına dair tələbini icra etmirsə, bu hal auditor qərarında necə əks etdirilməlidir:

- mənfi fikir;
- fikrini bildirməkdən imtina etmək;
- müsbət fikir;
- istinad etməklə fikir bildirmək;
- düzgün cavab yoxdur;

185 Sənaye müəssisəsində kommersiya və inzibati xərclərin tanınması qaydası göstərilməlidir Kapitaldakı dəyişikliklər haqqında hesabatda;

- düzgün cavab yoxdur;
- müəssisənin uçot siyasətində;
- mühasibat balansında;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;

izahlı qeydlərdə;

186 Uçot siyasətinin auditi zamanı aşkara çıxarılan tipik səhvlərə aid edilir:

biznes planın mövcud olmaması;
təsis müqaviləsinin mövcud olmaması;
qiymət siyasətinin mövcud olmaması;
ƏDV üzrə hesablaşmanın düzgün aparılmaması

- uçot siyasətinin mövcud olmaması;

187 Təsis sənədlərinin yoxlanılması zamanı müəyyən edilir:

təsisçilər ilə hesablaşmaların düzgünlüyü;
xüsusi səhmlərin mövcudluğu;
gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borc;

- təşkilati-hüquqi forma ;
nizamnamə kapitalının formalaşdırılmasının düzgünlüyü;

188 Baş vermə, dəyərəcə qiymətləndirmə və dəqiq ölçü aid edilir

düzgün cavabı yoxdur;
Beynəlxalq Audit Standartlarının prinsiplərinə;
Maliyyə Hesabatının Beynəlxalq Standartlarının prinsiplərinə;

- maliyyə hesabatının hazırlanması prinsiplərinə
audit sübutlarının alınması prinsiplərinə;

189 Auditin keyfiyyətinə nəzarət həyata keçirilir:

düzgün cavab yoxdur;
hər bir auditor yoxlaması səviyyəsində;
konkret auditor firması səviyyəsində;

- auditor firması və müxtəlif auditor yoxlamaları səviyyəsində;
vergi və maliyyə orqanları ilə razılaşdırılmaqla konkret audit firması səviyyəsində;

190 Auditor təşkilatının firmadaxili standartları təsdiq edilir:

vergi orqanlarının razılığı ilə;
auditor təşkilatının müştərisinin razılığı ilə;
akkreditə olunan peşəkar auditor təşkilatları;

- əgər təsis sənədlərində başqa qayda nəzərdə tutulmamışdırsa, auditor təşkilatının rəhbərinin əmri ilə;
Maliyyə Nazirliyinin razılığı ilə;

191 Auditin Beynəlxalq Standartlarının konseptual əsasları tətbiq edilir:

düzgün cavabı yoxdur;
informasiyaların hazırlanması üzrə xidmətlərə
auditor praktikasında göstərilən bütün xidmətlərə

- auditin əsaslarına və köməkçi xidmətlərinə
bütün cavablar düzdür

192 Firmadaxili auditor standartları hazırlandıqda auditor təşkilatı rəhbər tutmalıdır:

yalnız Mühasibat Uçotu üzrə Milli Standartları və Maliyyə Nazirliyinin təlimatlarını;
yalnız akkreditə olunan peşəkar auditor birliyinin tövsiyələrini;
yalnız Maliyyə Nazirliyinin təlimatlarını;

- auditor fəaliyyətini tənzimləyən normativ aktları və akkreditə olunan auditor birliyinin tövsiyələrini;
yalnız peşə fəaliyyətinin məəcəlləsini;

193 Daxili nəzarət vasitələrinin testləri nəyə münasibətdə auditor sübutlarının alınması məqsədi ilə aparılan yoxlamalardır?

- bütün cavablar doğrudur;
- mühasibat uçotu hesabatlarında vasaitlərin qalığının düzgün əks etdirilməsi;
- mühasibat uçotu hesabatlarında əməliyyatların düzgün əks etdirilməsi;
- muhasibat uçotu və daxili nəzarət sistemlərinin lazımı səviyyədə təşkili və səmərəli fəaliyyəti;
- məlumatın açıqlaması;

194 Auditor aşağıdakı məqsədlər üçün nəzarət prosedurlarını kifayət qədər dərinləndirilməlidir:

- audit olunan şəxsin baş mühasibindən izahat almaq;
- audit olunan şəxsin rəhbərindən izahat almaq;
- audit olunan şəxsin rəhbəri ilə ünsiyyət;
- auditor yoxlamasının planını hazırlamaq;
- vergi və maliyyə orqanları ilə ünsiyyət yaratmaq;

195 Auditin planlaşdırılması aparılır:

- bütün cavablar doğrudur;
- auditorun qanararını təyin etmək üçün;
- müştərinin biznes fəaliyyətindəki problemləri aşkara çıxarmaq və onların auditor prosedurlarının seçiminə təsirini müəyyən etmək;
- düzgün cavab yoxdur.
- ötən auditin nəticələri ilə tanış olmaq üçün;

196 Xüsusi auditor tapşırığı dedikdə başa düşülməlidir:

- bütün cavablar düzgündür;
- maliyyə -təsərrüfat fəaliyyəti ilə əlaqədar iqtisadi subyektin heyətinə məsləhət verilməsi;
- iqtisadi subyektin mühasibat uçotunun bərpası;
- audit aparılan şəxsin xüsusi hesabatının yoxlanılması;
- biznes-planlaşma;

197 Aşkar etməmək riski ilə hansı göstərici müəyyən edilir?

- düzgün cavab yoxdur;
- müəssisənin uçot heyətinin işinin səmərəliliyi və keyfiyyəti;
- nəzarət vasitəsinin işinin səmərəliliyi;
- auditorun işinin səmərəliliyi və keyfiyyəti;
- iqtisadi subyektin hesabatlarında əhəmiyyətli səhvlərə yol verilməsi dərəcəsi;

198 Beynəlxalq auditor praktikasında aşkarlanmamaq riski dedikdə nə başa düşülür?

- auditor yoxlaması mahiyyətə hesabların qalığı üzrə və yaxud əməliyyatların dərəcəsi üzrə saxtalaşdırılmanı aşkarlaya bilmir;
- saxtalaşdırılmanın öz vaxtında aradan qaldırılmaması riski ;
- hesabların qalığının və yaxud əməliyyatların dərəcəsinin saxtalaşdırılması meyl;
- auditor yoxlaması vasitəsi ilə saxtalaşdırılmanın aşkarlanmasına imkan verməyən risklər;
- hesabların qalığı, yaxud əməliyyatlar üzrə saxtalaşdırılma vaxtında aradan qaldırılma və yaxud daxili nəzarətin köməyi ilə aşkarlanma bilər;

199 Beynəlxalq auditor praktikasında ayrılmaz risk dedikdə nə başa düşülür?

- düzgün cavab yoxdur;
- hesabın qalığı yaxud əməliyyatlar üzrə saxtalaşmağa yol verilə bilər və onlar mühasibat uçotu və daxili nəzarətin köməyi ilə vaxtında aradan qaldırılmaz;
- saxtalaşdırılmaları aşkara çıxarmağa imkan verməyən risklər həm ayrılıqda, həm də məcmu şəkildə əhəmiyyətli ola bilər;

- müvafiq daxili nəzarət vasitələri olmadıqda hesablar qalığının və yaxud əməliyyatlar siniflərinin əhəmiyyətli təhriflərə məruz qalması;
hesabın qalığı yaxud əməliyyatlar üzrə yol verilən saxtalaşdırmalar mühasibat uçotu və daxili nəzarət sisteminin köməyi ilə vaxtında aradan qaldırılır;

200 Hansı növ risklərin kombinəlanmış qiymətləndirməsi nəticəsində auditor riski daha etibarlı müəyyənləşdirilmiş olur?

- düzgün cavab yoxdur;
təsərrüfatdaxili risk və aşkar etməmək riski;
aşkar etməmək riski və nəzarət vasitəsi riski;
- təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski;
aşkar etməmək riski;

201 Sənaye müəssisəsinin uçot siyasəti haqqında informasiyanın tərkibində açıqlama verilməlidir:

- müstəqim material məsrəflərinin tanınması qaydası;
qeyri müstəqim xərclərin tanınması qaydası;
müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;
kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

202 Nəzarət vasitəsi testləri:

- icra intizamlarına nəzarətdir
dövlət statistika komitəsi tərəfindən keçirilən testlərdir
maliyyə orqanlarının keçirdiyi testlərdir
- daxili nəzarət sisteminin səmərəliliyinin yoxlanmasıdır
müvafiq banklar tərəfindən keçirilən testlərdir

203 Auditor riski:

- məhdud riskdir
auditor tərəfindən təşkilatın maliyyə nəticələrinin təhlil olunması zamanı səhvlərin aşkar edilməməsi riskidir
auditorun müştərisinin biznesinin həyat qabiliyyətli və uğurlu olmasını müəyyən etməməsi riskidir
- auditor tərəfindən təşkilatın maliyyə hesabatında əhəmiyyətli səhvlərin və təhriflərin aşkar edilməməsi riskidir
özünü doğrultmayan qeyri sistemə riskdir

204 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Ümumi mənfəət (zərər), K-t Kassa mühasibat yazılışı edilir?

- düzgün cavab yoxdur
təhtə hesab şəxslərə artıq pulun ödənildiyini;
kassa əməliyyatlarının tam əks etdirilməməsini;
- xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;
kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməməsini

205 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Kassa , K-t Ümumi mənfəət (zərər) mühasibat yazılışı edilir?

- kassa əməliyyatlarının tam əks etdirilməməsini
təhtə hesab şəxslərə artıq pulun ödənildiyini;
kassada pul vəsaitinin çatışmazlığını;
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməməsini
təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını

206 Mühasibat hesabatı audit üçün sübutdurmu:

- doğru cavab yoxdur
ola bilsin

yox

- bəli
bəzi hallarda

207 Sənədlərin yoxlanmasının auditi nəyi nəzərdə tutur?

plan və hesabat məlumatlarının tutuşdurulması

sənədlərdə təhriflərin aşkar edilməsi və onun səbəblərinin müəyyən olunması;

maliyyə hesabatlarının bütün formalarının gözlənilməsinin yoxlanılması;

- mövcud formaların gözlənilməsi, tamlığı və rekvizitlərin doldurulmasının düzgünlüyü;
aparılmış hesablamaların düzgünlüyünün və onların yekun məlumatlara uyğunluğunun yoxlanılması;

208 Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi aşağıdakı prosedurları əhatə edir:

dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;

təsisçilərlə hesablaşmaların düzgünlüyünün yoxlanılması;

təsis sənədlərinin qeydiyyatının düzgünlüyünün yoxlanılması;

- mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması;
nizamnamə kapitalına payın mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü

209 Dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması proseduru həyata keçirilir?

mühasibat uçotunda nizamnamə kapitalına payın əks etdirilməsinin auditi zamanı

vergitutmanın hesablanması auditi zamanı;

nizamnamə kapitalının formalaşmasının auditi zamanı;

- təsisçilərlə hesablaşmaların auditi zamanı
təsis sənədlərinin qeydiyyatının auditi zamanı;

210 Təsisçilərlə hesablaşmaların auditi aşağıdakı prosedurları əhatə edir:

vergitutmanın yoxlanılması

nizamnamə kapitalının formalaşmasının yoxlanılması;

təsis sənədlərinin qeydiyyatının yoxlanılması;

- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
nizamnamə kapitalına payın mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü

211 Auditor sənaye müəssisəsində əməliyyatların uçotunun onun uçot siyasətinə uyğun gəlməməsi faktını aşkar edərsə:

müəyyən qeydlərlə auditor rəyi verməlidir;

mənfi auditor rəyi verməlidir;

uçot siyasətinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;

- həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;
rəy verməkdən imtina etməlidir;

212 Sənaye müəssisəsində müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

gələcək dövrün xərclərinə;

hazır məhsula;

əməliyyat xərclərinin tərkibinə;

- maliyyə nəticələrinə;
əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

213 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiya zamanı əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda silinir:

hazır məhsula;

əməliyyat xərclərinin tərkibinə;

əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

- inziati xərclərə;
əmtəə-material qiymətlilərinin dəyərində;

214 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmələr aid edilməlidir:

- təşkilatın xalis mənfəətinə;
əmtəə-material qiymətlilərinin dəyərində;
əməliyyat xərclərinin tərkibində;
- günahkar şəxsə;
təşkilatın əlavə kapitalına;

215 Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:

- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
istehsala xərcləri əks etdirən hesabların qalıq məbləğlərini hesablamaqla;
istehsala xərcləri əks etdirən hesabların dövriyyəsi üzrə məbləği hesablamaqla
- istehsala xərcləri əks etdirən hesabların dövriyyələrini və qalıq məbləğlərini hesablamaqla;
istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;

216 Təşkilatın uçot siyasətinə daxil deyil:

- bitməmiş istehsalın silinməsi qaydası
amortizasiyanın hesablanması qaydası
materialların qiymətləndirilməsi qaydası
- təsis sənədlərinin yoxlanılması qaydası
mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları

217 Müəssisə və təşkilatların auditi zamanı auditor şirkəti auditin formalarını və metodlarını müstəqil müəyyən edə bilirmi?

- audit olunan təşkilatın mühasibinin qərarı ilə
- bəli
xeyr
müstəsna hallarda
audit olunan təşkilatın rəhbərinin qərarı ilə

218 İnvestisiya layihələrinin işlənilib hazırlanması və təhlili, biznes planın tərtibi auditlə əlaqəli xidmətdirmi?

- rəhbərin fikrindən asılıdır
ola bilsin
xeyr
- bəli
auditorun fikrindən asılıdır

219 Auditor fəaliyyəti

- maliyyə fəaliyyətidir
ixtisaslaşmış təşkilatların muhasibat uçotunun məlumatlarının doğruluğunun müəyyən edilməsinə yönəldilmiş fəaliyyətidir
mühasibat uçotu və hesabatının yoxlanılması üzrə nəzarətədiçi xidmətin fəaliyyətidir
- mühasibat hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi üzrə auditorların sahibkarlıq fəaliyyətidir
bank fəaliyyətidir

220 Fərdi auditorlar ümumi auditi apara bilər. Onların məcburi auditi aparmaq hüququ varmıdır?

- auditorun öz fikrindən asılıdır
bəli

istisna hallarda mümkündür

- xeyr
təşkilatın rəhbərinin icazəsi ilə

221 Auditora təzyiqlə olduğu halda o, auditor rəyini verməkdən imtina etmək hüququna malikdirmi?

məhdud hüquqa malikdir
auditor təşkilatının rəhbərliyinin fikrindən asılıdır
yox

- bəli
auditorun öz fikrindən asılıdır

222 Audit təşkilatı müəssisədə audit apara bilməz:

işin dəyəri münasib olmadıqda
müəssisənin heyətinə komputer sistemindən istifadə üzrə idarəetmə xidməti göstərdikdə
işin keyfiyyəti münasib olmadıqda

- müəssisənin təsisçilərindən biri olduqda
hər iki tərəf auditdə maraqlı olmadıqda

223 Audit təşkilatı müəssisəyə müxtəlif növ xidmətlər göstərir. Hansı xidmət növləri auditlə əlaqəli xidmətlərdir:

analitik xidmətlər
modernləşdirmə
uçot xidmətləri

- maliyyə xidmətləri
biznes – planlaşdırma

224 Məcburi auditor yoxlaması hansı mənbədən ödənilir?

məhsulun maya dəyəri;
təşkilatın xalis mənfəəti;
yuxarı təşkilatın vəsaiti;

- ehtiyat fondu;
məqsədli fond

225 Hansi üsullar sənədləşmə nəzarətinin tətbiqinə aid deyil:

surətçixarma
riyazi
inventarizasiya

- ölçmə
məntiqi

226 Hansi üsullar faktiki nəzarətin tətbiqinə aid deyil:

məntiqi
inventarizasiya
ölçmə

- laborator analizi
riyazi

227 Nizamnamə kapitalının formalaşmasının auditi aşağıdakı prosedurları əhatə edir:

təsisçilərlə hesablaşmaların düzgünlüyünün yoxlanılması
nizamnamə kapitalının vaxtında formalaşmasının düzgünlüyünün yoxlanılması
gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borcların yoxlanılması zamanı

- nizamnamə kapitalına payın uçotu əks etdirilməsinin düzgünlüyü

vergitutmanın hesablanması düzgünlüyünün yoxlanması

228 Təsis sənədlərinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir

- vergitutmanın yoxlanması
- təsisçilər ilə hesablaşmaların yoxlanması
- zəmanə kapitalının formalaşdırılmasının yoxlanması
- təsis sənədlərinin yoxlanması
- təsisçilərin yığıncaqlarının sənədlərinin yoxlanması

229 Auditor seçimi necə olmalıdır?

- təsadüfi
- maksimum dürüst;
- maksimum tam;
- reprezentativ
- sistemli

230 Auditor rəyi nədən ibarətdir?

- şirkətin rəhbərliyi üçün hazırlanmış auditorun hesabatı
- şirkətin rəhbərliyi üçün hazırlanmış mühasibin hesabatı
- giriş hissə
- yekun hissə
- giriş, analitik, yekun

231 Təsis sənədlərinin yoxlanması zamanı müəyyən edilir:

- nizamnamə kapitalının formalaşdırılmasının düzgünlüyü
- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borc
- xüsusi səhmlərin mövcudluğu
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü
- təşkilati-hüquqi forma

232 Təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aid edilir:

- əməllərin yoxlanması
- maliyyə şöbəsinin yoxlanması
- fəaliyyətin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması
- uçot siyasətinin faktiki mövcudluğu
- mühasibat şöbəsinin yoxlanması

233 Uçot siyasətinin auditi zamanı aşkara çıxarılan tipik səhvlərə aid edilir:

- ƏDV üzrə hesablaşmanın düzgün aparılmaması
- uçot siyasətinin mövcud olmaması;
- biznes planının mövcud olmaması;
- təsis müqaviləsinin mövcud olmaması;
- qiymət siyasətinin mövcud olmaması;

234 Təşkilatın uçot siyasətinin formalaşdırılması üzrə aşağıdakı şəxs məsuliyyət daşıyır:

- müəssisənin rəhbəri
- baş mühasib
- baş mühəndis
- iqtişadiyyat şöbəsinin müdiri
- maliyyə şöbəsinin müdiri

235 Uçot siyasətinin auditinin vəzifələrinə aşağıdakıların yoxlanması daxildir

nizamnamə kapitalının tamamlanmasının düzgünlüyü

- uçot siyasətinin faktiki mövcudluğu
təsis sənədlərinin düzgünlüyü və mövcud qanunvericiliyə uyğunluğu
ödənişlər üzrə hesablaşmaların düzgünlüyü
təsisçilər ilə hesablaşmaların düzgünlüyü

236 Təşkilatın uçot siyasətinə daxildir:

ƏDV üzrə hesablaşmaların auditi qaydası

- mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları
təsis sənədlərinin yoxlanılması qaydası
nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks olunması qaydası
təsisçilər ilə hesablaşmaların auditi qaydası

237 Əgər rəhbərlik əhəmiyyətli sayılan səhvlərin hesabatda düzəldilməsinə imtina edərlərsə auditor belə yanaşmalıdır:

mahiyyət üzrə əlavə auditor proseduru aparılmalıdır

- mənfi fikrin bildirilməsi haqqında məsələnin nəzərdən keçirilməsi
düzgün cavab yoxdur
auditor rəyinin lazımı modifikasiyası haqda məsələnin nəzərdən keçirilməsi
fikrini bildirməkdən imtina haqqında məsələnin nəzərdən keçirilməsi

238 İntinventarlaşdırılma zamanı kassada pul vəsaitlərinin artıqlığı aid edilir:

mükafatların verilməsinə

satış üzrə məsrəflərə;

- müəssisənin fəaliyyətinin maliyyə nəticələrinə
məhsulun tam maya dəyərində;
vergilərin ödənilməsinə

239 Kassada çatışmayan pul məbləğində ödəniləndə tərtib olunur?

arayış

kassa məxaric orderi

- kassa mədaxil orderi
akt
hesabat

240 Müəssisədən material qiymətliləri qaimədə yalnız aşağıda göstərilən mövcud olduğu halda verilməlidir:

- “Ödənilib” möhürü
xəzinədarın imzası
Kommersiya bankının möhürü
baş mühasibin imzası
direktorun möhürü

241 Bank əməliyyatlarının yoxlanılması zamanı bank çıxarışlarının tamlığı aşağıdakı üsul ilə müəyyən edilir:

ödəmə cədvəli ilə qaimələrin müqayisəsi

etibamamə üzrə

kassa mədaxil və məxaric orderlərinin dövriyyələrinin müqayisəsi

- bank çıxarışı üzrə dövriyyələrin uçot reyestrləri ilə müqayisəsi
bank çıxarışı və qaimələrin müqayisəsi

242 Yoxlama üçün müştəri təşkilat tərəfindən yanlış məlumat təqdim olunub. Auditor nə etməlidir:

- mənfi auditor rəyi hazırlamalıdır;

bu məlumatlar barədə vergi orqanlarını məlumatlandırılmalıdır;
 düzgün cavab yoxdur
 bu məlumatlar barədə istintaq orqanlarını məlumatlandırılmalıdır;
 yanlış məlumatların mənbəsini müstəqil təyin etməlidir;

243 Hansı halda auditor rəyi veriləndə, auditor müştəri-təşkilatdan hesablara düzəliş edilməsini tələb edə bilər:

iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;
 düzgün cavab yoxdur.

- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda və iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;
 qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulmadıqda;
 qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda;

244 Əgər fəaliyyətin fasiləsizliyi əhəmiyyət daşıyan qeyri- müəyyənliklə müşayiət olunursa və Maliyyə hesabatına informasiyaların adekvat açıqlanması yoxdursa, auditor etməlidir:

düzgün cavab yoxdur;
 mənfəi fikir bildirməlidir;

- iradla fikrini bildirməli, yaxud mənfəi fikir bildirməlidir;
 rəyə diqqət cəlb edə bilən abzas əlavə etməlidir;
 auditor rəyini lazımi şəkildə modifikasiya etməlidir;

245 Auditor rəyi tərtib olunandan əvvəl sonuncu mərhələdə ətraflı və dərin təhlil aparılır:

əmlak vəziyyətinin;

- bütün cavablar düzgündür
 təsərrüfat subyektinin perspektivdə inkişafı imkanının;
 fəaliyyətin nəticəsinin;
 maliyyə vəziyyətinin;

246 Auditor məsuliyyət daşıyır:

müştərinin hesabatlarının məzmununa görə;
 hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;
 bütün cavablar doğrudur.
 ötən hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;

- öz rəyinə görə;

247 Nağd pulun məqsədli təyinatı üzrə istifadə olunması necə yoxlanılır?

kassa əməliyyatlarının rəsmiləşdirilməsinin düzgünlüyünün yoxlanılması ilə
 kassa mədaxil və məxaric orderlərinin yoxlanılması ilə

- bankdan alınmış və xərclənmiş pul haqqında məlumatların tutuşdurulması ilə
 müəssisədə çek kitabçalarının tam şəkildə doldurulmasının yoxlanılması ilə
 kassa hesabatlarının yekunlarının yoxlanılması ilə

248 Kassa əməliyyatlarının auditi zamanı aşağıdakıların düzgünlüyü yoxlanılmalıdır:

- kassa hesabatlarında mədaxil və məxaric üzrə dövriyyələrin əks etdirilməsi
 kassa məxaric orderi
 nağd pul vəsaiti daxil olmaları
 kassa mədaxil orderi
 hesab üzrə qalıqlar

249 Kassa hesabatının yoxlanılması zamanı auditor müqayisə etməlidir:

Mühasibin təqdim etdiyi hesabat ilə kassa kitabını

Maliyyə şöbəsinin və xəzinədarın təqdim etdiyi hesabatları

- sonuncu kassa mədaxil və məxaric orderlərinin nömrələri ilə qeydiyyat jurnallarında olan qeydləri
- Mühasibin və xəzinədarın təqdim etdiyi hesabatları
- Mühasibin və maliyyə şöbəsinin təqdim etdiyi hesabatları

250 Kassa hesabatına daxildir:

- Mədaxil və məxaric sənədləri
- Maliyyə hesabatları
- Baş kitab
- Kassa kitabı
- Nağd pulun inventarlaşdırılması haqqında arayış

251 Kassa mədaxil və məxaric orderləri əlavə edilməklə xəzinədarın hesabatından istifadə olunur:

- Nağd pulun inventarizasiyası zamanı
- Kassa əməliyyatlarının auditi zamanı
- Təhtəlhəsab məbləğlərin auditi zamanı
- Maliyyə nəticələrinin auditi zamanı
- Bank çıxarışlarının auditi zamanı

252 Audit zamanı kassada aşkara çıxarılmış pul vəsaitlərinin artıqlığı mədaxil edilərək aşağıdakı hesaba köçürülür:

- 534
- 901
- 203
- 801
- 221

253 Müəssisədə material qiymətliyələrinin verilməsi üçün qaimədə qeyd olunmalıdır:

- Kommersiya bankının möhürü
- baş mühasibin imzası
- direktorun möhürü
- “Ödənilib” möhürü
- xəzinədarın imzası

254 Bütçə təşkilatları üçün kassada nağd pul limitini müəyyən edilir

- Bütçə təşkilatı
- Kommersiya bankı
- Vergilər Nazirliyi
- Maliyyə nazirliyi
- Mərkəzi Bank

255 Kassada olan pul qalıqları üzrə operativ nəzarət həyata keçirilir:

- kassa məxaric orderi əsasında
- xəzinədarın göstərişi əsasında
- mühasibin göstərişi əsasında
- kassa hesabatı əsasında
- kassa mədaxil orderi əsasında

256 Xəzinədar yalnız aşağıdakı sənəd əsasında kassadan pulu verir:

- etibarnamə
- kassa mədaxil orderi
- ödəniş hesabatı kassa mədaxil orderi

- kassa məxaric orderi
arayış

257 Müəssisənin kassasından pul verilməsi məqsədilə sənədlər kim tərəfindən imzalanmalıdır:

müəssisənin rəhbəri
xəzinədar
baş mühasib

- müəssisənin rəhbəri və baş mühasib
maliyyə şöbəsinin müdiri

258 Kassa sənədləri aşağıdakı qaydada yoxlanılır:

kommersiya bankı tərəfindən
yoxlanılmır
seçmə qaydasında

- başdan başa
baş mühasibin göstərişi ilə

259 Müəssisələrdə bank ilə hesablaşmaların forma və qaydaları aşağıdakı təşkilat tərəfindən müəyyən edilir:
(Çəki: 1

Müəssisə
İqtisadi İnkişaf Nazirliyi
Vergilər Nazirliyi

- Mərkəzi Bank
Maliyyə Nazirliyi

260 Audit zamanı kassa kitabında aşkar edilmiş düzəliş və pozuntulara icazə verilirmi?

qadağan edilmir
müəssisənin rəhbərinin icazəsi olduğu halda qadağan edilmir
baş mühasibin icazəsi olduğu halda qadağan edilmir

- qadağan edilir
xüsusi hallarda qadağan edilmir

261 Kassa kitabında səhifələrin sayı aşağıdakı şəxslərin imzaları ilə təsdiq olunur:

mühasib
İqtisadçı
Xəzinədar

- Müəssisənin rəhbəri və baş mühasib
Direktor və kassir

262 Kassa əməliyyatlarının auditi zamanı yoxlanılır:

ödəmə cədvəlləri
xəzinədarın hesabatı
pul sənədləri

- kassaya daxil olan pul vəsaitlərinin tam və vaxtında mədaxil olunması
nəğd pulun inventarizasiya aktı

263 Kassanın auditi zamanı auditor aşağıdakı sənədləri yoxlayır:

baş kitabı
qiymətli kağızları
müəssisənin hesablaşma hesabında olan nəğd pulu

- xəzinədarın hesabatı
nəğd pulun inventarizasiya aktını

264 Kassanın auditinin əsas mənbələrinə aiddir:

Mənfəət və zərərlər haqqında hesabat

Baş kitab

Mühasibat balansı

- Kassa kitabı
- İzahlı qeydlər

265 Kassa əməliyyatlarının auditinin əsas vəzifəsi:

Bank çıxarışlarının yoxlanılması

Deponetləşdirilmiş əmək haqqının verilməsinin yoxlanılmasıdır

Nağd pulun inventarlaşdırılmasıdır

- Çek kitabçalarının, çeklərdən çıxarışların saxlanması və onların əsasında pulun alınması üzrə müəyyən edilmiş qaydaya riayət edilməsi
- Xərc üzrə pulun silinməsinin düzgünlüyünün yoxlanılmasıdır

266 Kassanın auditinin əsas vəzifəsi:

Xəzinədarın hesabatının yoxlanılması

Xərc üzrə pulun düzgün silinməsinin yoxlanılması

Baş kitabın yoxlanılması

- kassada nağd pulun saxlanması və qorunması şərtlərinin təmin edilməsinin yoxlanılması
- Nağd pulun inventarlaşdırılması

267 Kassa əməliyyatlarının auditini aşağıdakı istiqamətlər üzrə aparılır:

Ödəniş cədvəllərinin yoxlanılması

Baş kitabın yoxlanılması

kassirin hesabatının yoxlanılması

- Kassaya daxil olmuş pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin yoxlanılması
- Deponetləşdirilmiş əmək haqqının verilməsinin yoxlanılması

268 Kassanın auditini aşağıdakı istiqamətlər üzrə aparılır:

Xəzinədarın hesabatının yoxlanılması

Kassadan müxtəlif məqsədlər üzrə pulun verilməsinin yoxlanılması

Kassaya daxil olan nağd pulun miqdarının yoxlanılması

- Nağd pulun inventarizasiyası
- Baş kitabın yoxlanılması

269 Inventarizasiyanın nəticəsi olaraq D-t 217 "Digər qısamüddətli debitor borclar", K-t 221 "Kassa" mühasibat yazılışı nəyi göstərir?

düzgün cavab yoxdur

kassa əməliyyatlarının tam əks etdirilməməsini;

təhtə hesab şəxslərə artıq pulun ödənildiyini;

- xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsinə

270 Inventarizasiya zamanı kassada pul vəsaitlərinin artıqlığının aşkara çıxarıldıqda tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

debet 901 kredit 183

debet 901 kredit 221

- D-t 221 "Kassa", K-t 801 "Ümumi mənfəət"
- debet 221 kredit 901
- debet 183 kredit 901

271 İntinventarizasiya nəticəsində xəzinədarın günahı üzündən kassada aşkara çıxarılmış pul vəsaitlərinin çatışmazlığı üçün tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

debet 901 kredit 545

debet 221 kredit 184

- D-t 217 "Digər qısamüddətli debitor borclar", K-t221 "Kassa"
debet 184 kredit 221
debet 221 kredit 901

272 Kassanın inventarizasiyası zamanı aşağıdakı şəxs iştirak edir:

Plan-iqtisad şöbəsinin müdiri

Maliyyə şöbəsinin müdiri

Baş mühasib

Müəssisənin direktoru

- Xəzinədar

273 İntinventarizasiyanın nəticəsinə əsasən D-t 221 "Kassa", K-t 801 "Ümumi mənfəət" mühasibat yazılışı nəyi göstərir?

- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını kassa əməliyyatlarının tam əks etdirilməmsini təhtəlhəsab şəxslərə artıq pulun ödənildiyini; kassada pul vəsaitinin çatışmazlığını;

274 Müəssisənin kassasından nağd pulun silinməsinin yoxlanılması zamanı auditor hansı audit prosedurlarını həyata keçirir?

kassada olan qalığın limitə uyğun olmasının yoxlanılması

- kassa hesabatlarının yekunlarının yoxlanılması hesablaşmaların vaxtında aparılmasının yoxlanılması verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması

275 Pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin qiymətləndirilməsi aşağıdakı audit prosedurlarını əks etdirir:

məsul şəxslərin imzalarının mövcudluğunun yoxlanılması

mühasibat hesabatının yoxlanılması

pul vəsaitlərinin xərcə silinməsinin düzgünlüyünün yoxlanılması

kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanılması

- çek kitabçalarının yoxlanılması

276 Kassa üzrə əməliyyatlarının sənədlərlə rəsmiləşdirilməsinin düzgünlüyünün auditi aşağıdakı audit prosedurlarını əhatə edir:

kassa hesabatları üzrə yekun nəticələrin yoxlanılması

- mədaxil və məxaric sənədləri, avans hesabatları üzrə rekvizitlərin doldurulmasının tamlığının yoxlanılması verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması etibarnamə üzrə məbləğlərin mədaxil edilməsinin düzgünlüyünün yoxlanılması xəzinədar-əməliyyatçının kitabının aparılmasının düzgünlüyünün yoxlanılması

277 Kommersiya təşkilatında kassa intizamına riayət edilməsini yoxlayarkən aydınlıq gətirilməlidir:

- kassada olan nağd pul vəsaitləri üçün limit müəyyən edilmir kassada olan nağd pul vəsaitləri qalığının baş mühasib tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına kassada olan nağd pul vəsaitləri qalığının mərkəzi bank tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına

kassada olan nağd pul vəsaitləri qalığının kommersiya bankı tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına

kassada olan nağd pul vəsaitləri qalığının maliyyə nazirliyi tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına

278 Mal çatışmazlığı və malgöndərə iddia hansı hesabda əks etdirilir:

«Malsatan və podratçılara kreditor borcları»

« Alıcılar və sifarişçilərin debitor borcları »

« Vergi öhdəlikləri »

«Alınmış uzun və qısamüddətli avanslar»

- «Digər qısamüddətli kreditor borcları »

279 İddia tarixi hesablanır:

müqavilə bağlandıqdan 12 ay sonra

kreditin açılması günündən

kreditin müddətinin başa çatmasından sonra

- müəssisənin iddia qaldırma hüququnun yaranması tarixindən müqavilə bağlandıqdan 6 ay sonra

280 Malsatan və podratçılarla hesablama audit zamanı auditoraşağıdakı hesablar üzrə dövriyyəni yoxlayır:

171, 175, 215, 216

- 431, 531, 434, 537

411, 431, 434, 445

411, 538, 445, 413

173, 213, 545, 533

281 Ödənilmiş veksellər üzrə mühasibat yazılışının hansı qaydası auditor tərəfindən düzgün qəbul olunur:

D-t « Bankdakı hesablama hesabı » ; K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları

- D-t «Bankdakı hesablama hesabı» ; K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları

D-t «Bankdakı hesablama hesabı » ; K-t «Uzunmüddətli kreditor borcları»

D-t « Alıcı və sifarişçilərin uzunmüddətli debitor borcları » ; K-t « Bankdakı hesablama hesabı

D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » ; K-t «Bankdakı hesablama hesabı

282 D-t 223 "Bank hesablama hesabı" K-t 431, 531 yazılışı səciyyələndirir:

doğru cavab yoxdur

əvvəldən ödənilmiş avansın bağlanması

alıcılardan vəsaitlərin son hesablamaya daxil edilməsi

- malgöndərənlərə əvvəldən ödənilmiş avansın qaytarılması

alıcılar tərəfindən verilmiş avansın ödənilməsi

283 Sənaye müəssisəsində D-t 223 "Bank hesablama hesabı" K-t 211 "Alıcılarla qısamüddətli debitor borcları" mühasibat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

malsatanların ortamüddətli borclarının ödənilməsini

- alıcıların qısamüddətli borclarının ödənilməsini;
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını

284 Sənaye müəssisəsində hansı təsərrüfat əməliyyatı üzrə D-t 531 "Malsatanlarla qısamüddətli hesablama" K-t 223 "Bank hesablama hesabı" mühasibat yazılışı edilir:

malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini

malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;

malsatanların qısamüddətli kreditor borclarının hesablanması;

- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;

285 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasından sonra əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
- əməliyyat xərclərinin tərkibində;
- satışdan kənar xərclərin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- təşkilatın əlavə kapitalında;

286 Auditor sənaye müəssisəsində malsatanlara olan kreditor borclarının silinməsi üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t « Bankdakı hesablaşmalar hesabı » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»
- D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- D-t « Malsatan və podratçılara uzunmüddətli kreditor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Bankdakı hesablaşmalar hesabı

287 Kredit və borclar üzrə faizlərin faktiki ödənilməsinin yoxlanması:

- mühasibat uçotu metodudur
- auditor sübutudur;
- auditor prosedurudur;
- təsərrüfat əməliyyatıdır;
- analitik prosedurudur;

288 Əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını auditor doğru hesab edir: (Çəki: 1

- D-t 341 K-t 543
- D-t 801 K-t 192
- D-t 543 K-t 244
- D-t 244 K-t 543
- D-t 543 K-t 341

289 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı maliyyə nəticələrinin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
- hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;

290 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;

291 Borcların silinməsinin düzgünlüyünün və əsaslı olmasının yoxlanması:

- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- xarici hesablasmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- daxili hesablasmaların auditinin vəzifəsinə aid edilir;

292 Real debitor və kreditor borclarının müəyyən olunması

- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- daxili hesablasmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- xarici hesablasmaların auditinin vəzifəsinə aid edilir;

293 Ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının və onların səbəblərinin öyrənilməsi:

- daxili hesablasmaların auditinin vəzifəsinə aid edilir;
- xarici hesablasmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

294 Ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması:

- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- xarici hesablasmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- daxili hesablasmaların auditinin vəzifəsinə aid edilir;

295 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasına qədər harada əks etdirilir:

- təşkilatın əlavə kapitalında;
- əmtəə-material qiymətlilərinin dəyərində;
- əməliyyat xərclərinin tərkibində;
- təşkilatın xalis mənfəətində;
- satışdan kənar xərclərin tərkibində;

296 Mühasibat uçotu məqsədilə təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində aşağıdakı məlumat yoxdur?

- uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi;
- kredit və borclar üzrə analitik uçotun təşkili;
- borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası vergi xərclərinə daxil edilir;
- borc öhdəlikləri üzrə daxil olacaq gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi;
- borc vəsaitlərinin müvəqqəti qoyuluşundan gəlirin uçotu qaydası;

297 Auditorun fikrincə səhmdar cəmiyyətində nizamnamə kapitalının formalaşması zamanı hansı mühasibat yazılışı düzdür?

- D-t «Keçmiş illərin bölüşdürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Nominal (nizainamə) kapitalı» K-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablasmalar» K-t «Nominal (nizainamə) kapitalı»

298 Alınmış əsas vəsaitə görə alıcıların borcları üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t « Sair əməliyyat gəlirləri » K-t «Törpaq, tikili və avadanlıqlar»
- D-t Digər debitor və kreditor borcları» K-t « Sair əməliyyat gəlirləri »
- D-t «Malsatan və podratçılara kreditor borcları» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Alıcılar və sifarişçilərin debitor borcları» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Təhtəlhəsab məbləğlər» K-t «Sair əməliyyat gəlirləri»

299 D-t Şübhəli borclar üzrə düzəlişlər K-t Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- uzunmüddətli debitor borclarının silinməsini
- vaxtında alınmamış debitor borclarının silinməsini
- vaxtında silinməmiş debitor borclarının silinməsini
- tələb olunmamış debitor borclarının silinməsini
- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini

300 Vaxtında tələb olunmaya debitor borclarının aşağıdakı silinmə qaydası auditor tərəfindən düzgün qəul olunur:

- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » ;K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » ;K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» ;K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t «Şübhəli borclar üzrə düzəlişlər» ;K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » ;K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

301 D-t Malsatan və podratçılara qısamüddətli kreditor borcları K-t Bankdakı hesablaşmalar hesabı mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;

302 Malsatanlara olan kreditor borclarının silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəul olunur:

- D-t « Bankdakı hesablaşmalar hesabı »; K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » ; K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Bankdakı hesablaşmalar hesabı»; K-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları »; K-t « Bankdakı hesablaşmalar hesabı»
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları »; K-t «Bankdakı hesablaşmalar hesabı

303 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (milli valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 217 K-t 801;
- D-t 801 K-t 433;
- D-t 431 K-t 401;
- D-t 431 K-t 801;
- D-t 801 K-t 431;

304 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (xarici valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 217 K-t 801;
- D-t 801 K-t 433;
- D-t 431 K-t 401;
- D-t 801 K-t 431;
- D-t 431 K-t 801;

305 Borcun ödənilməsi və yaranması gününə kurs fərqi üzrə (manata nisbətən xarici valyuta kursu aşağı düşdükdə) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 217 K-t 801;
- D-t 801 K-t 433;
- D-t 431 K-t 401;
- D-t 431 K-t 801;
- D-t 801 K-t 431;

306 Kreditor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- «Qısamüddətli bank kreditləri»;
- «Nominal (nizamnamə) kapitalı»;
- «Təhtə hesab məbləqlər»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;

307 Debitor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- Alıcılar və sifarişçilərin debitor borcları;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- «Vergi öhdəlikləri»;
- «Emissiya gəliri»;
- «Təhtə hesab məbləqlər»;

308 Dividendin faktiki məbləğinin daxil olması üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 601 K-t 223
- D-t 601 K-t 212
- D-t 221 K-t 212
- D-t 223 K-t 212
- D-t 212 K-t 601

309 Törəmə müəssisədən alınması nəzərdə tutulan dividend məbləği üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 601 K-t 223
- D-t 601 K-t 221
- D-t 223 K-t 601
- D-t 212 K-t 801
- D-t 221 K-t 601

310 Törəmə müəssisəyə göstərilən qaytarılacaq maliyyə köməyi və digər borclar üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 151 K-t 152
- D-t 221 K-t 152
- D-t 221 K-t 151
- D-t 151 K-t 223
- D-t 152 K-t 221

311 Əmlak faktik təsis olunan törəmə müəssisəyə verildikdə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

D-t 601 K-t 172
D-t 151 K-t 205
D-t 172 K-t 151
● D-t 172 K-t 111,
D-t 152 K-t 601

312 Təsis olunan törəmə müəssisəyə veriləsi əmlakın dəyərinin hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

● D-t 172 K-t 152
D-t 152 K-t 601
D-t 172 K-t 221
D-t 151 K-t 172
D-t 601 K-t 221

313 Malların nağd pula satışı hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur: (

D-t 601 K-t 223
D-t 601 K-t 221
D-t 223 K-t 601
● D-t 221 K-t 431, 531
D-t 221 K-t 601

314 Pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

D-t 301 K- t 111
D- t 301 K – t 302;
D- t 111 K- t 301;
● D- t 113 K- t 302;
D- t 111 K- t 302;

315 Səhmdar cəmiyyətində nizamnamə kapitalının formalaşdırılması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

K-t 301 D-t 335
D-t 334 K-t 301
D-t 301 K-t 334
● D-t 302 K-t 301
D-t- 335 K-t 301

316 Satıcının hesablaşma hesabına mədaxilin hansı yazılılışı auditor tərəfindən düzgün qəbul edilir:

D-t 601 K-t 221
● D-t 223 K-t 171, 215
D-t 221 K-t 601
D-t 223 K-t 601
D-t 221 K-t 223

317 Auditorun fikrincə müəssisənin işçisinə verdiyi kredit məbləğinə hansı yazılışı düzdür?

D-t 224, 223 K-t 173
D-t 225 K-t 224, 223
D-t 245 K-t 224, 223
● D-t 173 K-t 221, 223
D-t 244 K-t 224, 223

318 D-t 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borclar K-t 223 Bank hesablaşma hesabları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- avansın satıcının hesabına köçürülməsini
- alıcının borcunun ödənilməsini
- mal göndərənə avansın köçürülməsi
- vaxtından əvvəl alınmış avansın məbləğini
- avansın sifarişçinin hesabına köçürülməsini

319 Təhtəlhəsab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t 223 K-t 221
- D-t 223 K-t 244
- D-t 221 K-t 244
- D-t 244 K-t 221
- D-t 244 K-t 223

320 Təhtəlhəsab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t 223 K-t 244
- D-t 244 K-t 221
- D-t 223 K-t 244
- D-t 244 K-t 223
- D-t 533 K-t 223

321 Depozitə verilmiş əmək haqqının ödənilməsi üçün hesablaşma hesabından nağd pul vəsaitlərinin alınmasının hansı yazılışı auditor tərəfindən düzgün qəbul olunur:

- D-t 221 K-t 533
- D-t 221 K-t 223
- D-t 533 K-t 221
- D-t 533 K-t 224
- D-t 224 K-t 533

322 D-t 343 Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) , K-t 401 Uzunmüddətli bank kreditləri yazılışı hansı əməliyyatı əks etdirir:

- qısamüddətli kreditlər üzrə faizlər maya dəyərinə daxil edilir;
- uzunmüddətli kreditlər üzrə faizlər maya dəyərinə daxil edilir;
- uzunmüddətli kreditlər üzrə faizlər mənfəətdən istifadəyə aid edilir;
- qısamüddətli kreditlər üzrə faizlər mənfəətdən istifadəyə aid edilir;
- döğru cavab yoxdur

323 D-t 223 Bank hesablama hesabları , K-t 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları yazılışı hansı əməliyyatı əks etdirir:

- əvvəllər alınmış avansın örtülməsini
- alıcılardan son məbləğin köçürülməsini;
- satıcıya avansın köçürülməsini
- malgöndərənlərə avansın köçürülməsini;
- sifarişçiyə avansın köçürülməsini

324 Auditor əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 224 K-t 533
- D-t 533 K-t 221
- D-t 221 K-t 533
- D-t 223 K-t 533
- D-t 533 K-t 223

325 Auditor əmək haqqının hesablanması hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 224 K-t 533
- D-t 223 K-t 533
- D-t 202 K-t 533
- D-t 221 K-t 533
- D-t 533 K-t 221

326 Müəssisənin fəaliyyəti dövründə yaranmış maddi zərərin ödənilməsi üzrə hesablaşmaların auditi zamanı aşağıdakı məsələlər yoxlanılır:

- 173, 213, 545 sayılı hesablar üzrə mühasibat yazılışlarının tərtib olunmasının düzgünlüyü
- bütün cavablar doğrudur
- çatışmazlıqlar, israfçılıq və mənimsəmələr üzrə məbləqlərin təqsirkar şəxslərə aid edilməsinin tamlığı;
- təqsirkar şəxslər müəyyən olunmadıqda material dəyərlərinin istehsal xərclərinə silinməsinin düzgünlüyü və əsaslı olması;
- 173, 213, 545 sayılı hesablar üzrə analitik uçotun aparılmasının düzgünlüyü

327 Təhtəl hesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t 244 K-t 223
- D-t 244 K-t 221
- D-t 223 K-t 224
- D-t 224 K-t 223
- D-t 223 K-t 244

328 Sənaye müəssisəsində digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir :

- əməliyyat xərclərinə;
- əsas fəaliyyət üzrə xərclərə;
- maliyyə qoyuluşlarına;
- qeyri satış xərclərinə;
- məhsul satışına;

329 Auditorun fikrincə təşkilatın işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılış düzdür?

- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t 221 «Kassa»
- D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»

330 D-t 341 hesabat dövrünün xalis mənfəəti (zərəri) K-t 534 Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- öz işçilərinə dividendlərin hesablanması
- təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması
- işləməyən səhmdarlara dividendlərin ödənilməsi

331 Təsisçilərlə hesablaşmaların yoxlanması zamanı aşağıdakı auditor prosedurundan istifadə olunur:

- vergitutma bazasının hesablanmasının düzgünlüyünün yoxlanılması
- nizamnamə kapitalının formalaşmasının yoxlanılması;
- təsis sənədlərinin qeydiyyatının yoxlanılması;
- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- ƏDV-nin hesablanmasının düzgünlüyünün yoxlanılması;

332 D-t Bankdakı hesablaşmalar hesabı K-t Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- alıcıların qısamüddətli borclarının ödənilməsini;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını

333 Təhtəlhesab şəxsə hansı halda yeni avans verilir?

- ezamiyyə haqqında əmr olduqda
- ezamiyyə vəsiqəsi olduqda;
- təşkilatın kassasında sərbəst pul vəsaiti olduqda;
- əvvəlki avans üzrə tam hesablaşma aparıldıqda
- ezamiyyə müddətinə üç gün qalmış

334 Ötən illərdə ümitsiz borc kimi zərəre silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:

- «Emissiya gəliri»;
- «Qanunvericilik üzrə ehtiyat»;
- «Hesabat dövrünün xalis mənfəəti»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Ümumi mənfəət (zərəre)»;

335 Əmtəə-material qiymətliyələrinin faktiki mədaxil edilməsinin həqiqiliyinin və tamlığının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotunun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotunun təşkilinin yoxlanması;

336 Debitor və kreditor borclarının reallığının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotunun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

337 Uçot reyestrlərində sənədlərin tamlığının və düzgün tərtib olunmasının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmaların mühasibat uçotunun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotunun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;

338 Yoxlanılan təşkilatın mühasibat uçotunda obyektin uçota alınmasından əvvəl ödənilən kreditin faizləri daxil edilir:

- təşkilatın xalis mənfəətinə
- məhsulun maya dəyərinə
- obyektin ilkin dəyərinə
- maliyyə nəticələrinə
- əlavə edilən kapitala

339 Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- nizamnamə kapitalının formalaşdırılmasının yoxlanılması
- dividendin ödənilməsinin təşkilinin yoxlanılması
- uçotun təşkilinin yoxlanılması
- mənfəət vergisi üzrə hesablamaların düzgünlüyünün yoxlanılması
- təsisçilər ilə hesablaşmaların düzgünlüyünün yoxlanılması

340 Nizamnamə kapitalının formalaşdırılmasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- vergi tutmanın yoxlanılması
- mülkiyyət formalarının müəyyən olunmasının yoxlanılması
- təsisçilər ilə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- nizamnamə kapitalının vaxtında formalaşdırılmasının yoxlanılması
- nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünün yoxlanılması

341 Alıcılar ilə hesablaşmaların yoxlanılması zamanı auditor müəyyən edir:

- bank hesablarının mövcudluğunu
- alıcının maliyyə vəziyyətini
- alıcının rekvizitlərinin doldurulmasının düzgünlüyünü
- məhsul göndərişi üzrə müqavilənin mövcudluğunu
- alıcının maliyyə nəticələrini

342 Alıcı və sifarişçilər ilə hesablaşmaların auditi zamanı auditor yoxlayır:

- rekvizitlərin doldurulmasının düzgünlüyünü
- valyuta hesabının mövcudluğunu
- hesablaşma hesabının mövcudluğunu
- satış qiymətinin formalaşmasının düzgünlüyünü
- məhsulun göndərişi üzrə müqaviləni

343 Müəssisə malsatanlarla müqavilə bağladıqda onlarla hesablaşmaların auditi əhatə edir:

- mühasibat balansının yoxlanılmasını;
- hesablaşma hesabının yoxlanılmasını;
- rekvizitlərin yoxlanılmasını;
- sənədlərin mövcudluğu və rəsmiləşdirilmənin düzgünlüyünün yoxlanılmasını;
- valyuta hesabının yoxlanılmasını;

344 İddia tarixi necə təyin olunur?

- müqavilə bağlandıqdan 12 ay sonra
- kreditin müddətinin başa çatmasından sonra
- kreditin açılması gündən
- iddia qaldırma hüququnun yaranması tarixindən
- müqavilə bağlandıqdan 6 ay sonra

345 Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər daxil edilməlidir:

- təşkilatın əlavə kapitalına;
- satışdan kənar xərclərə (gəlirlərə);
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın xalis mənfəətinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;

346 Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- satışdan kənar xərclərə;
- təşkilatın xalis mənfəətinə;
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın əlavə kapitalına;
- əmtəə-material qiymətlilərinin dəyərinə;

347 Sənaye müəssisəsində D-t Alıcılar və sifarişçilərlə hesablaşmalar K-t Bank hesablaşma hesabları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- avansın satıcının hesabına köçürülməsini
- avansın sifarişçinin hesabına köçürülməsini
- alıcının borcunun ödənilməsini
- mal göndərənə avansın köçürülməsi
- vaxtından əvvəl alınmış avansın məbləğini

348 Valyutanın alınması üzrə əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması aid edilir:

- auditor sübutlarına aid edilir;
- auditor proseduruna aid edilir;
- tipik səhvlərə aid edilir;
- analitik prosedurlara aid edilir;
- hesabi yoxlamalara aid edilir;

349 Hesablaşma və valyuta hesabları üzrə bank çıxarışlarının tamlığı yoxlanılır

- analitik prosedurlar vasitəsi ilə;
- auditor süburları vasitəsi ilə;
- auditor prosedurlar vasitəsi ilə;
- tipik səhvlər vasitəsi ilə;
- hesabi yoxlamalar vasitəsi ilə ;

350 Məqsədli maliyyələşdirmə üzrə əməliyyatların tərtib olunmasının tamlığı və düzgünlüyü, struktur bölmələr üzrə cari hesabların açılmasının düzgünlüyü yoxlanılır:

- maliyyə nəticələrinin auditi zamanı;
- qeyri maddi aktivlərin auditi zamanı;
- kassa əməliyyatlarının auditi zamanı;
- təsis sənədlərinin auditi zamanı;
- hesablaşma əməliyyatlarının auditi zamanı;

351 Təşkilatın kassasında saxlanılan pul sənədlərinə aid edilmir:

- özlərinin xüsusi və ya digər təşkilatların səhmləri;
- gediş biletləri;
- patent və lisenziyalar
- sanatoriya və istirahət evlərinə yol vərəqələri;

poçt markaları;

352 Təhtəlhəsab şəxslərlə hesablaşmalar adətən aşağıdakı şəkildə yoxlanılır:

- seçmə
- başdan başa
- ödəniş cədvəli
- direktorun sərəncamı
- etibarnamə ilə

353 Auditor sənaye müəssisəsində pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir?

- valyuta hesabları üzrə əməliyyatların auditi zamanı;
- təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanılması zamanı
- kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;
- kassaya xarici valyutanın daxil olması zamanı;
- kassadan xarici valyutanın çıxması zamanı;

354 Sənaye müəssisəsində valyuta hesabları üzrə əməliyyatların rəsmiləşdirilməsi hansı sənəd əsasında həyata keçirilir?

- xəzinədarın hesabatı;
- bank arayışları;
- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;
- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
- pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;

355 Auditor sənaye müəssisəsində ödənilmiş veksellər üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları» K-t «Bankdakı hesablaşmalar hesabı»
- D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları»
- D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları» K-t «Bankdakı hesablaşmalar hesabı»

356 Cəmiyyət tərəfindən geri alınmış öz səhmləri əldə olunmuş vaxtdan bir il ərzində satılmalıdır:

- bazar qiyməti ilə;
- müqavilə qiyməti ilə
- alış qiymətindən aşağı;
- nominal qiyməti ilə;
- cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) təyin etdiyi qiymət ilə;

357 Auditorun fikrincə təşkilatın işçilərinə dividendin hesablanması üzrə hansı yazılış düzdür?

- D-t «Ümumi mənfəət (zərəri)» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərəri)»
- D-t «Ümumi mənfəət (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditör borcları»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditör borcları»

358 Auditorun fikrincə əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışı düzdür?

- D-t «Keçmiş illərin bölüşdürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalı»

D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Nominal (nizainamə) kapitalı»

359 Auditor sənaye müəssisəsində kreditor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:

- «Qısamüddətli bank kreditləri»;
- «Nominal (nizamnamə) kapitalı»;
- «Təhtəhesab məbləqlər»;
- «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;

360 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 "Bank hesablaşma hesabı" K-t 221 "Kassa"
- D-t 611 "Sair əməliyyat gəlirləri" K-t 801 "Ümumi mənfəət"
- D-t 631 "Maliyyə gəlirləri" K-t 731 "Sair əməliyyat xərcləri"
- D-t 731 "Sair əməliyyat xərcləri" K-t 631 "Maliyyə gəlirləri"
- D-t 221 "Kassa" K-t 223 "Bank hesablaşma hesabı"

361 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışından zərərin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 "sair əməliyyat xərcləri" K-t 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- D-t 801 "Ümumi mənfəət (zərər)" K-t 611 "Sair əməliyyat gəlirləri"
- D-t 224 "Tələblərə əsasən verilən digər bank hesabları" K-t 731 "Sair əməliyyat xərcləri"
- D-t 731 "Sair əməliyyat xərcləri" K-t 221 "Kassa"
- D-t 221 "Kassa" K-t 731 "Sair əməliyyat xərcləri"

362 Mütləq satış əməliyyatlarından valyuta gəlirlərinin ümumi məbləği üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 "Kassa" K-t 222 "Yolda olan pul köçürmələri"
- D-t 223 "Bank hesablaşma hesabı" K-t 211 "Alıcılar və sifarişçilərlə qısamüddətli debitor borcları"
- D-t 221 "Kassa" K-t 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- D-t 225 "Pul vəsaitlərinin ekvivalentləri" K-t 221 "Kassa"
- D-t 225 "Pul vəsaitlərinin ekvivalentləri" K-t 224 "Tələblərə əsasən verilən digər bank hesabları"

363 Mütləq satış əməliyyatları üzrə satılacaq valyutanın dəyərində tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 213 "Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları" K-t 221 "Kassa"
- D-t 222 "Yolda olan pul köçürmələri" K-t 211 "alıcılar və sifarişçilərlə qısamüddətli debitor borcları"
- D-t 223 "Bank hesablaşma hesabı" K-t 213 "Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları" 213
- D-t 213 "Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları" K-t 223 "Bank hesablaşma hesabı"
- D-t 221 "Kassa" K-t 213 "Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları"

364 Mütləq satış əməliyyatları üzrə satılmış valyutanın dəyərində tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" K-t 223 "Bank hesablaşma hesabı"
- D-t 221 "Kassa" K-t 631 "sair əməliyyat gəlirləri"
- D-t 611 "Sair əməliyyat gəlirləri" K-t 222 "Yolda olan pul köçürmələri"
- D-t 631 "Maliyyə gəlirləri" K-t 221 "Kassa"
- D-t 223 "Bank hesablaşma hesabı" K-t 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

365 Mütləq satış əməliyyatları üzrə xarici valyutanın satışı ilə əlaqədar xərclərə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

D-t 221 "Kassa" K-t 611 "sair əməliyyat gəlirləri"

- D-t 731 "Sair əməliyyat xərcləri" K-t 223 "Hesablaşma hesabı"
D-t 611 "Sair əməliyyat gəlirləri" K-t 222 "Yolda olan pul köçürmələri"
D-t 631 "Maliyyə gəlirləri" K-t 611 "Sair əməliyyat gəlirləri"
D-t 631 "Maliyyə gəlirləri" K-t 221 "Kassa"

366 Sənaye müəssisəsində verilmiş avansların və alınmış kommersiya kreditlərinin yoxlanması proseduru aid edilir:

- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
● xarici hesablaşmaların auditinin vəzifəsinə;
maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
daxili hesalaşmaların auditinin vəzifəsinə;

367 Səlahiyyətli banklar vasitəsi ilə satılacaq xarici valyutanın məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 222 K-t 223
D-t 221 K-t 225
D-t 801 K-t 611
D-t 225 K-t 221
D-t 224 K-t 212

368 Səlahiyyətli banklar vasitəsi ilə alınmış xarici valyutalar üzrə xərc məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 202 K-t 223
D-t 801 K-t 212
D-t 221 K-t 222
D-t 222 K-t 212
D-t 222 K-t 801

369 Səlahiyyətli banklar vasitəsi ilə alınmış xarici valyutalar üzrə valyuta kursunun MB kursundan artıq məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 212
- D-t 801 K-t 222
D-t 611 K-t 731
D-t 731 K-t 611
D-t 611 K-t 223

370 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutalar alış günü cari valyuta hesabına köçürülürsə alınmış xarici valyutanın məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 222
D-t 801 K-t 611
D-t 611 K-t 212
D-t 221 K-t 212
D-t 212 K-t 611

371 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutalar alış günü cari valyuta hesabına köçürülürsə xarici valyutanın alınması üzrə tapşırıq məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 215 K-t 212
D-t 212 K-t 215
- D-t 222 K-t 223
D-t 801 K-t 611

D-t 611 K-t 225

372 Kurs fərqi mühasibat uçotunda mənfəətə (zərərə) aid edilsə mənfə kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 341
- D-t 801 K-t 223
- D-t 221 K-t 341
- D-t 341 K-t 221
- D-t 224 K-t 341

373 Kurs fərqi mühasibat uçotunda mənfəətə (zərərə) aid edilsə müsbət kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 801
- D-t 224 K-t 341
- D-t 341 K-t 221
- D-t 221 K-t 341
- D-t 341 K-t 224

374 Sənaye müəssisəsində D-t 218 K-t 171 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- vaxtında alınmamış debitor borclarının silinməsini
- uzunmüddətli debitor borclarının silinməsini
- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini
- tələb olunmamış debitor borclarının silinməsini
- axtında silinməmiş debitor borclarının silinməsini

375 Istiqrazların satılması: satılmış istiqrazlar üzrə kurs fərqi məbləğinə görə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 442 K-t 801
- D-t 621 K-t 175
- D-t 175 K-t 621
- D-t 811 K-t 175
- D-t 175 K-t 811

376 Istiqrazların satılması: satış tarixinə kursa görə nominal üzrə istiqrazların dəyərində tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 611 K-t 183
- D-t 621 K-t 175
- D-t 175 K-t 621
- D-t 801 K-t 175
- D-t 175 K-t 801

377 Istiqrazların satılması: istiqrazın bazar qiyməti ilə pul gəliri məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 801
- D-t 801 K-t 175
- D-t 175 K-t 621
- D-t 621 K-t 175
- D-t 223 K-t 611

378 Istiqrazların ödənilməsi: istiqrazlar üzrə hesablanmış faiz məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 801

D-t 223 K-t 611
D-t 221 K-t 225
D-t 611 K-t 221
D-t 223 K-t 225

379 İstiqrazların ödənilməsindən maliyyə nəticəsinin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 621
- D-t 621 K-t 175
- D-t 611 K-t 801
- D-t 221 K-t 223
- D-t 223 K-t 221

380 İstiqrazların ödənilməsi: vəsaitin valyuta hesabına daxil olduğu tarixə dollar kursu üzrə istiqrazın omlinal dəyərində valyuta məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 801
- D-t 223 K-t 611
- D-t 621 K-t 175
- D-t 801 K-t 175
- D-t 175 K-t 621

381 İstiqraz kuponu üzrə vəsaitin daxil olması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 176
- D-t 175 K-t 801
- D-t 611 K-t 801
- D-t 801 K-t 611
- D-t 175 K-t 611

382 Valyuta istiqrazları üzrə hesablanmış faizə görə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 611
- D-t 611 K-t 175
- D-t 611 K-t 341
- D-t 176 K-t 801
- D-t 341 K-t 611

383 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutanın satışından zərərin silinməsi üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 K-t 222
- D-t 175 K-t 731
- D-t 223 K-t 221
- D-t 221 K-t 223
- D-t 801 K-t 611

384 Səlahiyyətli banklar vasitəsi ilə xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 223 K-t 731
- D-t 731 K-t 222
- D-t 221 K-t 222
- D-t 731 K-t 223
- D-t 611 K-t 801

385 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutanın dəyərində tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 731 K-t 211
- D-t 221 K-t 223
- D-t 611 K-t 222
- D-t 221 K-t 801
- D-t 223 K-t 221

386 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutalar üzrə ümumi gəlir məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 211 K-t 222
- D-t 223 K-t 611
- D-t 731 K-t 221
- D-t 221 K-t 731
- D-t 211 K-t 731

387 Səlahiyyətli banklar vasitəsi ilə satılmış xarici valyutalar üzrə xərc məbləğinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1

- D-t 801 K-t 611
- D-t 731 K-t 223
- D-t 222 K-t 621
- D-t 221 K-t 222
- D-t 222 K-t 211

388 Xarici valyutanın satışından zərərin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 611
- D-t 621 K-t 731
- D-t 731 K-t 621
- D-t 221 K-t 731
- D-t 731 K-t 221

389 Xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 611 K-t 801
- D-t 621 K-t 731
- D-t 731 K-t 621
- D-t 221 K-t 731
- D-t 731 K-t 221

390 Xarici valyutanın satışı ilə əlaqədar xərclərə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 611 K-t 222
- D-t 221 K-t 611
- D-t 731 K-t 223
- D-t 222 K-t 611
- D-t 611 K-t 221

391 Satılmış xarici valyutanın dəyərində tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 621
- D-t 611 K-t 222

D-t 621 K-t 221
D-t 223 K-t 211
D-t 211 K-t 223

392 Xarici valyutanın satışından gəlirlərinin ümumi məbləği üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1

- D-t 222 K-t 731
- D-t 621 K-t 221
- D-t 223 K-t 611
- D-t 731 K-t 222
- D-t 221 K-t 621

393 Satılacaq valyutanın dəyərində tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 222 K-t 223
- D-t 211 K-t 212
- D-t 211 K-t 221
- D-t 221 K-t 211
- D-t 213 K-t 211

394 Auditorun fikrinə görə sənaye müəssisəsində birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilməlidir:

- xalis mənfəətə
- ehtiyat kapitalına
- qeyri satış gəlirlərinə
- əməliyyat gəlirlərinə
- məhsul satışından pul gəlirinə

395 Sənaye müəssisəsində ƏDV hansı mənbədən ödənilməlidir?

- balans mənfəətindən
- marjinal mənfəətdən
- satışdan pul gəlirindən
- xalis mənfəətdən
- vergiyə cəlb olunan mənfəətdən

396 Auditor sənaye müəssisəsində debitor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:

- Alıcılar və sifarişçilərin debitor borcları;
- Emissiya gəliri»;
- «Vergi öhdəlikləri»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- «Təhtəhsəb məbləqlər»;

397 . Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (milli valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 432 K-t 401;
- D-t 341 K-t 433;
- D-t 217 K-t 341;
- D-t 431 K-t 801;
- D-t 341 K-t 432;

398 Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesabınlanması zamanı yaranmış fərq üzrə (xarici valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul

olunur? (Çəki: 1

- D-t 217 K-t 341;
- D-t 801 K-t 431;
- D-t 432 K-t 401;
- D-t 341 K-t 433;
- D-t 432 K-t 341;

399 Borcun ödənilməsi və yaranması gününə kurs fərqi üzrə (manata nisbətən xarici valyuta kursu aşağı düşdükdə) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 217 K-t 341;
- D-t 341 K-t 432;
- D-t 431 K-t 801;
- D-t 432 K-t 401;
- D-t 341 K-t 433;

400 Faizlərin valyuta hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 223 K-t 177
- D-t 175 K-t 341
- D-t 341 K-t 175
- D-t 175 K-t 621

401 Hər il istiqrazlara faiz hesablandıqda faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 177 K-t 801
- D-t 175 K-t 341
- D-t 341 K-t 175
- D-t 175 K-t 621

402 Nominaldan aşağı bazar qiyməti ilə alınan istiqrazların mədaxil olunması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 175 K-t 621
- D-t 175 K-t 811
- D-t 113 K-t 223
- D-t 811 K-t 175
- D-t 621 K-t 175

403 Istiqrazların satılması: istiqrazların satışından zərər üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 811 K-t 175
- D-t 175 K-t 811
- D-t 621 K-t 175
- D-t 801 K-t 611
- D-t 175 K-t 621

404 Auditor pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir? kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;

- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- valyuta hesabları üzrə əməliyyatların auditi zamanı;
- kassaya xarici valyutanın daxil olması zamanı;

kassadan xarici valyutanın çıxması zamanı;
təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı

405 Valyuta hesabları üzrə əməliyyatlar nəyin əsasında rəsmiləşdirilir?

bank arayışları;
xəzinədarın hesabatı;

- pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;

406 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

mənfəəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

- mühasibat balansı, mənfəəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
mühasibat balansı, mənfəəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
mühasibat balansı, mənfəəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

407 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu kredit və borcların növlərinə görə təşkil edilir;
alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;

408 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu onların məqsədli təyinatına görə təşkil edilir;
alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;

409 Verilmiş avansların və alınmış kommersion kreditlərinin yoxlanması:

- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;

410 Qiymətli kağızların saxlanması, çıxması (ödənilməsi) və satışı üzrə zəruri sənədlərin yoxlanması aşağıdakıların auditinin məqsədidir:

- xarici hesalaşmaların
qeyri maddi aktivlərin
maliyyə qoyuluşlarının;
öhdəliklərin
məqsədli maliyyələşdirmənin

411 Digər təşkilatın nizamnamə kapitalına və birgə fəaliyyətə yönəldilən investisiya, eləcə də başqa iqtisadi subyektə verilən borc aid olunur:

- qiymətli kağızlara
- maliyyə qoyuluşuna
- öhdəliklərə
- məqsədli maliyyələşdirməyə
- aktivlərə

412 Sənaye müəssisəsində malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı tərtib olunmalıdır?

- D-t «Material ehtiyatları» K-t «İstehsalat məsrəfləri»
- D-t «Material ehtiyatları» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları» K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları» K-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»
- D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»

413 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının aşağıdakı silinmə qaydasını düzgün hesab edir:

- D-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları» K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları»
- D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları»
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»
- D-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları» K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları»
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları» K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları»

414 Borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

415 Normadan artıq ezamiyyə xərcləri məbləği silinir:

- işçinin öz vəsaiti hesabına
- xalis mənfəət hesabına
- gəlir hesabına
- gələcək dövrlərin gəlirləri hesabına
- məhsulun maya dəyərinə

416 Auditor sənaye müəssisəsində alınmış əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər» K-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borcları»
- D-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»;
- D-t «Alıcı və sifarişçilərin debitor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»

D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»;

417 Auditor sənaye müəssisəsində yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 442 K-t 111;
- D-t 333 K-t 111
- D-t 111 K-t 333;
- D-t 111 K-t 331;
- D-t 111 K-t 112;

418 Auditor sənaye müəssisəsində əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışını düzdün hesab edir?

- D-t 301 ; K-t 533
- D-t 302; K-t 312
- D-t 312; K-t 302
- D-t 311; K-t 301
- D-t 533; K-t 301

419 Əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin düzgünlüyünü yoxlayarkən onların köhnəlmə məbləğinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqlar»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;
- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqların amortizasiyası »
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Nizamnamə üzrə ehtiyat »;

420 Yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Nizamnamə üzrə ehtiyat»;
- D-t «Qanunvericilik üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqlar»;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Qanunvericilik üzrə ehtiyat»;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»;
- D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Torpaq, tikili və avadanlıqlar»;

421 Şirkət 2012-ci ilin yanvar ayında xarici kapitalın iştirakı ilə kompüter almışdır. Hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «İstehsalat məsrəfləri» K-t «Bank hesablaşma hesabları»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t Bank hesablaşma hesabları
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t «İstehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»

422 Əsas vəsait obyektlərinin istismara verilməsi üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İstehsalat məsrəfləri»
- D-t «İnzibati xərclər» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İnzibati xərclər»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t «İstehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»

423 Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı onların dəyərinin artımı üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün hesab olunur:

K-t 335 «Digər ehtiyatlar» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»

D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 335 «Digər ehtiyatlar»

D-t 111 «Torpaq, tikili və avadanlıqlar» K-t 333 «Qanunvericilik üzrə ehtiyat»

- D-t 442 «Gələcək hesabat dövrlərinin gəlirləri» D-t 111 «Torpaq, tikili və avadanlıqlar»
- D-t 333 «Qanunvericilik üzrə ehtiyat» K-t 111 «Torpaq, tikili və avadanlıqlar»

424 Təsisçilər tərəfindən əsas vəsaitlərin nizamnamə kapitalına daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

D-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»; K-t 111 «Torpaq, tikili və avadanlıqlar»

D-t 301 «Nominal (nizamnamə) kapitalı»; K-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

D-t 111 «Torpaq, tikili və avadanlıqlar»; K-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

- D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

D-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»; K-t 301 «Nominal (nizamnamə) kapitalı»

425 Nizamnamə kapitalına yönəldidən qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı

daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditi zamanı;

daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanması auditi zamanı;

- qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;

daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın auditi zamanı;

426 Qeyri-maddi aktivlərin daxil olması üzrə əməliyyatların yoxlanılması özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması

daxil olmuş qeyri maddi aktiv üzrə verginin hesablanması düzgünlüyünün yoxlanılması

daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanması düzgünlüyünün yoxlanılması

- nizamnamə kapitalına yönəldidən qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması

daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın hesablanması düzgünlüyünün yoxlanılması

427 Əsas vəsaitlərin amortizasiyasının düzgün hesablanması auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması

əsas vəsaitlərin yenidən qiymətləndirilməsi nəticələrinin yoxlanılması

əsas vəsaitlərin inventarizasiyasının nəticələrinin yoxlanılması

amortizasiyanın hesablanması müəssisənin uçot siyasətinə uyğunluğunun yoxlanılması

əsas vəsaitlərin alışı-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması

428 Nizamnamə kapitalına yönəldidən əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

daxil olmuş əsas vəsaitlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı

daxil olmuş əsas vəsaitlər üzrə əmlak vergisinin auditi zamanı;

daxil olmuş əsas vəsaitlər üzrə ƏDV hesablanması auditi zamanı;

- əsas vəsaitlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;

daxil olmuş əsas vəsaitlərin amortizasiyanın auditi zamanı;

429 Əsas vəsaitlərin daxil olması və yaradılması üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması

əsas vəsaitlərin hərəkətinin hesabatda əks olunmasının yoxlanılması

əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə nəticələrin yoxlanılması

- nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması

ƏDV üzrə hesablşmaların düzgünlüyünün yoxlanılması

430 Auditora görə sənaye müəssisəsində əsas vəsaitlərin hərəkəti üzrə əməliyyatlar hansı hesabda əks etdirilməlidir:

- «Nizamnamə üzrə ehtiyat» hesabı üzrə ;
- «Qanunvericilik üzrə ehtiyat» hesabı üzrə;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» hesabı üzrə;
- «Sair əməliyyat gəlirləri» hesabı üzrə;
- «Ümumi mənfəət (zərəri)» hesabı üzrə;

431 Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır?

- istiqrazlar üzrə faiz gəlirləri
- əvəzsiz alınmış aktivlər
- sığorta ödəmələrinin alınması
- əmlakın icarəyə verilməsindən gəlirlər
- müsbət kurs fərqi

432 Auditor sənaye müəssisəsində əsas vəsaitin satışından zərərin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- D-t «Ümumi mənfəət (zərəri)» K-t «Satış»
- D-t «Ümumi mənfəət (zərəri)» K-t «Sair əməliyyat xərcləri»
- D-t «Sair əməliyyat xərcləri» K-t «Ümumi mənfəət (zərəri)»
- D-t «Ümumi mənfəət (zərəri)» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərəri)»

433 Auditor müəssisədə əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasını yoxlayarkən hansı elementin daxil edilməməsinə əmin olmalıdır:

- əsas fəhlələrin əmək haqqı
- müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsunları
- idarəetmə heyətinin əmək haqqı
- quraşdırma ilə bağlı xərclər

434 Sənaye müəssisəsində hansı əməliyyat üzrə D-t 721 K-t 112 mühasibat yazılışı aparılır

- norma daxilində istehsal məsrəflərinə daxil edildikdə;
- ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı ;
- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması zamanı;

435 Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir:

- gələcək dövrlərin xərclərinə;
- inzibati xərclərə;
- kommersiya xərclərinə;
- üstəlik xərclərə;
- norma daxilində istehsal məsrəflərinə;

436 Aldıqları əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlar»n və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər » K-t «Təhtə hesab məbləqlər »
- D-t «Təhtə hesab məbləqlər» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər »;

D-t Müxtəlif debitor və kreditor borcları K-t« Malsatan və podratçılara kreditor borcları »

D-t Malsatan və podratçılara kreditor borcları K-t « Müxtəlif debitor və kreditor borcları »;

- D-t Alıcı və sifarişçilərin debitor borcları K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»

437 Əsas vəsait obyektinin istismara verilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Tormaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İstehsalat məsrəfləri»
- D-t «İstehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»
- D-t «İnzibati xərclər» K-t«Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İnzibati xərclər»;

438 Əsas vəsaitlərin cari təmirini aparan ixtisaslaşmış təşkilatın hesabının aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t « Bank hesablaşma hesabları »;
- D-t «İnzibati xərclər» K-t "Ümumi mənfəət (zərər)"
- D-t «İnzibati xərclər» K-t Malsatan və podratçılara kreditor borcları;
- D-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K-t «İnzibati xərclər»
- D-t «Ümumi mənfəət (zərər)» K-t « Bank hesablaşma hesabları »;

439 Əsas vəsaitlərin mövcudluğu və qorunmasının auditi aşağıdakı prosedur vasitəsi ilə həyata keçirilir:

- əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanması;
- pay formasında verilən əsas vəsaitlərin qiymətləndirilməsinin yoxlanması;
- amortizasiya hesablanmayan əsas vəsait obyektinin yoxlanması;
- əsas vəsaitlərin pay formasında faktiki daxil olmasının yoxlanması;
- əsas vəsaitlərin daxil olması və çıxmasının yoxlanması;

440 Müəssisə tərəfindən satılması nəzərdə tutulan başa çatmamış inşaat qeyd olunur:

- 205 “Mallar”
- 231 “Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar”
- 101 “Qeyri maddi aktivlər”
- 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- 111 «Torpaq, tikili və avadanlıqlar»

441 Qeyri-maddi aktivlərin amortizasiyasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- Əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması
- Mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- ƏDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- Qeyri-maddi aktivlərə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının yoxlanılması
- amortizasiya hesablanan obyektlərin yoxlanılması

442 Qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditi zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın auditi zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanmasının auditi zamanı;

443 Qeyri maddi aktivlərin dövriyyədən çıxarılması üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

qeyri maddi aktivlər üzrə verginin hesablanmasının düzgünlüyünün yoxlanılması

- qeyri maddi aktivlərin inventarizasiyası üzrə nəticələrin yoxlanılması
- qeyri maddi aktivlərin alışı-satışı üzrə müqavilələrin rəsmiləşdirilməsinin yoxlanılması
- qeyri maddi aktivlər üzrə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının yoxlanılması
- qeyri maddi aktivlərin çıxmasının hesabatda əks olunmasının yoxlanılması

444 Əsas vəsaitlərin amortizasiyanın hesablanması üzrə düzgünlüyünün auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- amortizasiya məbləqlərinin illər üzrə müqayisə edilməsi
- amortizasiyanın aylıq hesablanması üzrə düzgünlüyünün yoxlanılması
- amortizasiyanın hesablanması üzrə müəssisənin uçot siyasətinə uyğunluğunun yoxlanılması
- hesablanmış amortizasiyanın xərclərə aid edilməsinin düzgünlüyünün yoxlanılması
- amortizasiya məbləqlərinin dinamika qiyətləndirilməsi

445 Əsas vəsaitlərin hərəkətinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması
- əsas vəsaitlər üzrə amortizasiyanın hesablanması üzrə düzgünlüyünün yoxlanılması
- əsas vəsaitlərin hərəkətinin hesabatda əks etdirilməsinin yoxlanılması
- əsas vəsaitlərin məcmu aktivlərdə payının müəyyən edilməsi
- əsas vəsaitlərin icarəyə verilməsinin düzgünlüyünün yoxlanılması

446 Əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin nəticələrinin yoxlanılması proseduru istifadə olunur:

- əsas vəsaitlərin mövcudluğu və saxlanması üzrə auditi zamanı
- əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
- əsas vəsaitlərin hərəkətinin auditi zamanı
- əsas vəsaitlərin rentabelliyyəsinin auditi zamanı
- işinin fondla silahlanması səviyyəsinin auditi zamanı

447 Əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması proseduru istifadə olunur:

- əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
- əsas vəsaitlərin rentabelliyyəsinin auditi zamanı
- əsas vəsaitlərin hərəkətinin auditi zamanı
- işinin fondla silahlanması səviyyəsinin auditi zamanı
- əsas vəsaitlərin mövcudluğu və saxlanması üzrə auditi zamanı

448 Əsas vəsaitlərin mövcudluğu və saxlanması üzrə auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması
- əsas vəsaitlərin hərəkətinin yoxlanılması
- amortizasiya hesablanmış obyektlərin yoxlanılması
- əsas vəsaitlərin silinməsinin yoxlanılması
- müqavilə qiyməti üzrə protokollarının tərtib olunmasının yoxlanılması

449 Auditor sənaye müəssisəsində pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi ilə bağlı aşağıdakı yazılışı düzgün hesab edir:

- D- t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K- t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»;
- D-t «Nominal (nizamnamə) kapitalı» K- t «Daşınmaz əmlaka investisiyalar»
- D- t «Nominal (nizamnamə) kapitalı» K – t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»
- D- t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» K- t «Nominal (nizamnamə) kapitalı»;
- D- t «Torpaq, tikili və avadanlıqlar» K- t «Nominal (nizamnamə) kapitalı»

450 Əsas vəsaitlər aşağıdakı qaydada qiymətləndirilərək mədaxil olunmalıdır:

- bazar qiyməti ilə;

plan maya dəyəri ilə ;
faktiki maya dəyəri ilə;
müqavilə qiyməti ilə;

- alış qiyməti ilə;

451 Torpaq sahələri üzrə amortizasiya hesablanırmı?

baş mühasibin qərarına əsasən;
əhkəmənin qərarına əsasən

- xeyr;
bəli;
müəssisə rəhbərinin qərarına əsasən;

452 dənilmiş və ya ödənilməyə qəbul edilmiş hesab üzrə əldə edilmiş QMA mədaxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t “Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması” K-t “Malsatan və podratçılara kreditör borcları”
D-t “Qeyri maddi aktivlər” K-t «Yenidənqiymətləndirmə üzrə ehtiyat»
D-t « Nominal (nizamnamə) kapitalı » K-t “Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
D-t « Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması » K-t 302“Nominal (nizamnamə) kapitalı»
D-t «Malsatan və podratçılara kreditör borcları» K-t “Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”

453 əsisçilər tərəfindən QMA nizamnamə kapitalına tam daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

D-t « Nominal (nizamnamə) kapitalı » K-t “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
D-t “Nominal (nizamnamə) kapitalı” K-t Müxtəlif debitor və kreditörarla hesablaşmalar

- D-t «Qeyri maddi aktivlər» K-t 302“Nominal (nizamnamə) kapitalı»
D-t «Nominal (nizamnamə) kapitalı» K-t “Qeyri maddi aktivlər”
D-t “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi” K-t “Nominal (nizamnamə) kapitalı”

454 Inventarizasiya zamanı aşkar olunmuş uçota alınmayan əsas vəsait obyektı uçota alınır:

baş mühasibin təyin etdiyi qiymətlə;
müəssisə rəhbərinin təyin etdiyi qiymətlə;
inventarizasiya komissiyasının təyin etdiyi qiymətlə;
qadıq dəyəri ilə;

- bazar dəyəri ilə;

455 Əsas vəsaitlərin inventar kartlarından istifadə olunur:

- əsas vəsaitlərin auditi zamanı
əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
əsas vəsaitlərin hərəkətinin auditi zamanı
əsas vəsaitlərin rentabelliyyəsinin auditi zamanı
işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı

456 Əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması:

- əsas vəsaitlərin hərəkətinin auditin başlıca məqsədidir
əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin auditin başlıca məqsədidir;
əsas vəsaitlərin rentabelliyyəsinin auditin başlıca məqsədidir
işçinin fondla silahlanması səviyyəsinin auditin başlıca məqsədidir
əsas vəsaitlərin texniki vəziyyətinin auditin başlıca məqsədidir

457 Material-istehsal ehtiyatlarının artıqlığı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

D-t « Istehsalat məsrəfləri », “Kassa” K-t «Ümumi mənfəət (zərər)»

D-t « Ümumi mənfəət (zərər)» K-t “Material ehtiyatları”

- D-t “Material ehtiyatları” K-t “Ümumi mənfəət (zərər)”
- D-t «Material ehtiyatları», «İstehsalat məsrəfləri» K-t “Ümumi mənfəət (zərər)”
- D-t “Kassa”, «Bank hesablaşma hesabları» «Ümumi mənfəət (zərər)”

458 Məlgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D D-t “Material ehtiyatları” K-t Malsatan və podratçılara kreditor borcları
- D-t «İddialar üzrə hesablaşmalar» K-t “Material ehtiyatları”
- D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
- D-t “Material ehtiyatları” K-t “Təhtəlhəsab məbləqlər”
- t Malsatan və podratçılara kreditor borcları K-t “Material ehtiyatları”

459 Anbarda çatışmayan yanacaq üzrə çatışmazlığın tutulması ilə bağlı itginin tutulması məhkəmə tərəfindən rədd edilərsə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t “Material ehtiyatları” K-t “Umumi mənfəət (zərər)”
- D-t «İddialar üzrə hesablaşmalar» K-t Malsatan və podratçılara kreditor borcları
- D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»
- D-t «Dəymiş zərərə görə işçilərlə hesablaşmalar» K-t “Material ehtiyatları”
- D-t «İddialar üzrə hesablaşmalar» K-t “Material ehtiyatları”

460 Artıq qalmış material istehsal ehtiyatları üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1

- D-t «Kassa» K-t “Material ehtiyatları”
- D-t «Bank hesablaşma hesabları» K-t “Material ehtiyatları”
- D-t “Material ehtiyatları” K-t “Umumi mənfəət (zərər)”
- D-t «Malsatan və podratçılara kreditor borcları K-t “Umumi mənfəət (zərər)”
- D-t “Umumi mənfəət (zərər)” K-t Malsatan və podratçılara kreditor borcları

461 Material qiymətlilərinin mövcudluğu və hərəkəti üzrə hesabatın düzgünlüyünün yoxlanması:

- istehsal ehtiyatlarının saxlanması şəraitinin auditinin məqsədidir;
- material xərclərinin uçotda əks etdirilməsinin auditinin başlıca məqsədidir
- material xərclərinin təhlilinin başlıca məqsədidir;
- istehsal ehtiyatlarının keyfiyyətinin auditinin başlıca məqsədidir;
- istehsal ehtiyatlarının auditinin başlıca məqsədidir;

462 İstehsal ehtiyatlarının auditinin başlıca məqsədlərinə aiddir:

- material xərclərinin uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanması
- istehsal məsrəflərinin tərkibində material xərclərinin payının müəyyən olunması;
- material qiymətlilərinin mövcudluğu və hərəkəti üzrə hesabatın düzgünlüyünün yoxlanması;
- istehsal ehtiyatlarının saxlanması şəraitinin yoxlanması;
- istehsal ehtiyatlarının keyfiyyətinin yoxlanması;

463 Material resurslarının saxlanması üzrə əməliyyatların auditini aşağıdakı audit prosedurlarını əks etdirir:

- çatışmayan qiymətlilərin uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanılmasını
- MİE-nin saxlanması təşkilinin yoxlanılmasını
- hazır məhsulun daxil olmasının yoxlanması;
- material resursları üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- material resurslarının silinməsinin düzgünlüyünün yoxlanılmasını

464 Material qiymətlilərinin silinməsi üzrə əməliyyatların auditini özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;

- MİE-nin buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığının yoxlanması
- MİE-nin saxlanılmasının təşkilinin yoxlanması
- mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün yoxlanması;
- material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması; MİE-nin saxlanılmasının təşkilinin yoxlanması

465 Material resurslarının mədaxili üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

material xərclərinin silinmənin düzgünlüyünün yoxlanması;

- MİE-nin saxlanılmasının təşkilinin yoxlanması
- MİE-nin dəyərinin ödənilməsinin düzgünlüyünün yoxlanması;
- material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün yoxlanması;

466 Sənaye müəssisəsində ödənilməyə qəbul olunmuş hesab üzrə əldə edilmiş QMA mədaxil edildikdə hansı mühasibat yazılışı aparılır:

- D-t 103 K-t 331
- D-t 103 K-t 431
- D-t 531 K-t 103
- D-t 103 K-t 531
- D-t 331 K-t 103

467 Sənaye müəssisəsində QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA amortizasiyasının uçotunun auditi

468 QMA uçotu üzrə bütün əməliyyatların hesabatda əks etdirilməsinin yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA amortizasiyasının uçotunun auditi
- QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi
- QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi

469 QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
- QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi

470 Təsisçilər tərəfindən pay formasında nizamnamə kapitalına qeyri maddi aktivlərin faktiki daxil olmasının yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
- QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması

QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi

471 Nizamnamə kapitalına yönəldilən qeyri maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA üzrə vergitutmanın düzgünlüyünün auditi

472 Qeyri maddi aktivlər üzrə müqavilə qiymətinin razılaşdırılması protokolunun tərtib olunmasının auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması
- QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi

473 Qeyri maddi aktivlərin alqa-satqı müqaviləsinin tərtib olunmasının yoxlanması onların auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- QMA istifadənin səmərəliliyinin yoxlanması;
- QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
- QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi

474 Malgöndərənlərdən və ya emaldan gələn materialların uçota alınması üçün lazım olan ilkin sənəd:

- etibamamə
- tələbnamə- qaimə
- çek
- limit- zabor kartı
- mədaxil orderi

475 Material-istehsalat ehtiyatlarının auditinin əsas istiqamətlərinə aid edilir:

- ümumi sənədlərin auditi
- material resurslarının mədaxili üzrə əməliyyatların auditi
- istehsal xərclərinin auditi
- alıcılarla hesablaşmaların auditi
- mal göndərənlərlə hesablaşmaların auditi

476 Material-istehsalat ehtiyatlarının auditi üçün informasiya mənbələrinə aid edilir:

- ödəmə cədvəlləri
- çatdırma müqavilələri, qaimələr
- təşkilatın uçot siyasəti haqqında qaydalar
- mühasibat balansı
- inventarizasiya aktları

477 Material-istehsalat ehtiyatlarının (MİE) tam və vaxtında mədaxil edilməsinin yoxlanması audit proseduru tətbiq olunur:

- MİE ilə bağlı müstəqim xərclərin auditi zamanı;
- MİE-nin auditi zamanı;
- MİE-nin keyfiyyətinin qiymətləndirilməsi zamanı

MİE üzrə inventarizasiyası zamanı;
MİE-na tələbatın ödənilməsinin auditi zamanı;

478 Material-istehsalat ehtiyatlarının (MİE) auditi zamanı aşağıdakı məsələlər yoxlanılır:

- MİE-nin tam və vaxtında mədaxil edilməsi;
MİE-ə tələbatın ödənilməsi;
MİE ilə bağlı müstəqim xərclərin uçotda əks olunmasının düzgünlüyünün müəyyən olunması;
MİE üzrə aparılmış inventarizasiyanın keyfiyyətinin qiymətləndirilməsi
hesablar üzrə öhdəliklərin yaranması səbəblərinin tədqiq olunması

479 Mühasib tərəfindən aylıq, rüblük və illik toplanmış əmək haqqı məbləğinə nəzarətin yoxlanması proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işəməzd fəhlələrə əmək haqqının hesablanması üçün və ona nəzarətin təşkilinin yoxlanması;
● əmək haqqı üzrə icmal hesablamaların yoxlanması;
əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üçün düzgünlüyünün yoxlanması;

480 Səxslərdə iş vaxtının uçotu tabelinin aparılmasının yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- işəməzd fəhlələrə əmək haqqının hesablanması üçün və ona nəzarətin təşkilinin yoxlanması;
● əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üçün düzgünlüyünün yoxlanması;
vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üçün uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;

481 Sənaye müəssisəsində D-t 341 K-t 534 mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- təşkilatın işçilərinə dividendlərin ödənilməsi
● təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması
ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
işləməyən səhmdarlara dividendlərin ödənilməsi
öz işçilərinə dividendlərin hesablanması

482 Sənaye müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışı doğrudur:

- D-t «Digər qısamüddətli aktivlər» K-t «Alınmış qısamüddətli avanslar»
D-t «Bank hesablaşma hesabları» K-t «Alınmış qısamüddətli avanslar»
D-t «Gələcək hesabat dövrün xərcləri» K-t «Digər qısamüddətli aktivlər»
D-t «Digər qısamüddətli aktivlər» K-t «Gələcək hesabat dövrün xərcləri»
D-t «Alınmış qısamüddətli avanslar» K-t «Digər qısamüddətli aktivlər»

483 Auditor sənaye müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını düzgün hesab edir:

- D-t 543 K-t 244
● D-t 801 K-t 192
D-t 244 K-t 801
D-t 341 K-t 543
D-t 543 K-t 341

484 Auditor sənaye müəssisəsinin işçilərinə dividendin hesablanması üzrə hansı yazılışı düzgün hesab edir?

D-t 342 K-t 301

- D-t 341 K-t 534
- D-t 533 K-t 801
- D-t 801 K-t 533
- D-t 801 K-t 534

485 Auditor sənaye müəssisəsinin işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılışı düzgün hesab edir?

- D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Bank hesablaşma hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t 221 «Kassa»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərər)»

486 Deponent edilmiş əmək haqqı məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Təhtəhsab məbləğlər»
- D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»

487 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı fiziki şəxslərdən gəlir vergisinin düzgün hesablanmaması faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabatının dürüslüyünə necə təsir göstərəcəkdir?

- vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi azalacaq;
- fiziki şəxslərdən vergi və digər tutulmalar üzrə vergitutma bazası azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi artacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği artacaq;

488 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı mükafat və hədiyyələrin dəyəri işçilərin ümumi gəlir məbləğinə daxil edilməməsi faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabatının dürüslüyünə necə təsir göstərəcəkdir?

- vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- fiziki şəxslərdən vergi və digər tutulmalar üzrə vergitutma bazası azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi artacaq;
- fiziki şəxslərdən gəlir vergisi azalacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği artacaq;

489 Təşkilatda daxili hesablaşmaların yoxlanması zamanı tikinti işlərinin aparılmasına əmək haqqı xərcləri məhsulun maya dəyərinə daxil edilməsi faktı akar olunmuşdur. Bu, vergitutma mühasibat hesabatına necə təsir göstərəcəkdir?

- vergitutma bazası azalacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği azalacaq;
- fiziki şəxslərdən gəlir vergisi azalacaq;
- vergiyə cəlb olunan mənfəət məbləği artacaq;
- fiziki şəxslərdən gəlir vergisi artacaq;

490 Sənaye müəssisəsində təhtəhsab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «İnzibati xərclər» K-t «Təhtəhsab məbləğlər»
- D-t «İstehsalat məsrəfləri» K-t «Təhtəhsab məbləğlər»
- D-t «Təhtəhsab məbləğlər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borcları»

D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»

D-t «Kassa» K-t «Təhtəhsəb məbləğlər»

491 Sənaye müəssisəsində keçmişdə ümitsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:

«Emissiya gəliri»;

«Hesabat dövrünün xalis mənfəəti»;

«Qanunvericilik üzrə ehtiyat»;

«Ümumi mənfəət (zərər)»;

- «Gələcək hesabat dövrlərin gəlirləri»

492 Məzuniyyətlərin verilməsi üzrə əmrlərin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;

fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;

- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- işəməzd fəhlələrə əmək haqqının hesablanması uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;

493 İşçilər üzrə şəxsi vəərəqələrin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

işəməzd fəhlələrə əmək haqqının hesablanması uçotu və ona nəzarətin təşkilinin yoxlanması;

- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;

494 Şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;

- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- işəməzd fəhlələrə əmək haqqının hesablanması uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;

495 Auditor normativdən artıq ezamiyyə xərclərinin hansı mənbə hesabına silinməsini düzgün hesab edir:

qeyri satış gəlirlərinə

- mənfəət hesabına
- işçinin öz hesabına
- məhsulun maya dəyərinə
- gələcək hesabat dövrlərin gəlirlərinə

496 Auditorun fikrincə sənaye müəssisəsində hansı yazılış işçilərə dividendin hesablanmasını səciyyələndirir:

D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalı»

- D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərər)»

497 Sənaye müəssisəsində hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

yalnız ödəniləcək əmək haqqı məbləği;

- hesablanmış əmək haqqı, tutulması və veriləsi məbləq ;
hesablanmış və veriləcək əmək haqqı;
hesablanmış əmək haqqı və tutulma məbləqləri;
ödənilmək üçün hesablanmış əmək haqqı;

498 Auditor sənaye müəssisəsində deponent edilmiş əmək haqqı məbləği üzrə aşağıdakı mühasirəbat yazılışını düzgün hesab edir?

D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»

D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»

D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»
D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Təhtəlhəsab məbləğlər»

499 Sənaye müəssisəsində əmək üzrə qanunvericilik qaydalarına əməl olunması üzrə daxili nəzarətin vəziyyətinin auditi zamanı yoxlanılır

vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyü;

- bütün cavablar doğrudur;
məzuniyyətlərin verilməsi üzrə əmrlərin mövcudluğu;
sexlərdə iş vaxtının uçotu tabelinin aparılması;
fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasının düzgünlüyü;

500 Sənaye müəssisəsində şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditin hansı istiqamətinə aid edilir?

işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;

fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasının düzgünlüyünün yoxlanması;

- əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin əziyyətinin yoxlanması;
işəməzd fəhlələrə əmək haqqının hesablanmasının uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;

501 Sənaye müəssisəsində əmək və onun ödənilməsi üzrə əməliyyatların düzgünlüyünün yoxlanması:

hesablaşma, valyuta və digər hesabların auditinin məqsədidir;

- daxili hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
xarici hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;

502 Auditor sənaye müəssisəsində qazanxana işçisinə hesablanmış əmək haqqı hansı hesabın debetinə yazılmalıdır?

202-3;

- 202-7;
202-1;
202-5;
202-6;

503 Sənaye müəssisəsində təhtəlhəsab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri»

- D-t «Kassa» K-t «Təhtəl hesab məbləqlər»
D-t «Təhtəl hesab məbləqlər» K-t «İstehsalat məsrəfləri»
D-t «Təhtəl hesab məbləqlər» K-t «Bank hesablaşma hesabları»
D-t «Bank hesablaşma hesabları» K-t «Təhtəlhesab məbləqlər»

504 Sənaye müəssisəsində təhtəlhesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- D-t «İstehsalat məsrəfləri» K-t «Təhtəl hesab məbləqlər»
D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri»
D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «İstehsalat məsrəfləri»
D-t «Təhtəlhesab məbləqlər» K-t «Bank hesablaşma hesabları»
- D-t «Təhtəlhesab məbləqlər» K-t «Kassa»

505 Auditor sənaye müəssisəsində əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Kassa»
D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Bank hesablaşma hesabları»
D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»

506 Sənaye müəssisəsində əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir?

- D-t «Kassa» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
D-t «Bank hesablaşma hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Kassa»

507 Sənaye müəssisəsində təhtəlhesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Təhtəlhesab məbləqlər» K-t «Kassa»
D-t «Bank hesablaşma hesabları» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Bank hesablaşma hesabları»
D-t «Kassa» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
D-t «Bank hesablaşma hesabları» K-t «Kassa»

508 Naryadlar, marşrut vərəqələri informasiya mənbəyi hesab olunur?

- kassa əməliyyatlarının auditinin;
xarici hesablaşmaların auditinin;
əsas vəsaitlərin auditinin;
istehsal ehtiyatlarının auditinin;
- daxili hesablaşmaların auditinin;

509 Əmək qanunvericiliyi üzrə normativ-hüquqi sənədlərə riayət olunmasının, müxtəlif əmək haqqı və tutulmaların düzgünlüyünün yoxlanması:

- daxili hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;
hesablaşma, valyuta və digər hesabların auditinin məqsədidir;
kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;
xarici hesalaşmalar üzrə uçotun auditinin məqsədidir;

510 Qazanxana işçisinə hesablanmış əmək haqqının hansı hesabın debetinə yazılmasını auditor düzgün hesab edir?

istehsalatda istifadə olunmuş köməkçi xammal;
istehsalatda istifadə olunmuş köməkçi materiallar;
əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər;
istehsalatda istifadə olunmuş əsas materiallar;

- köməkçi istehsalatla məşğul olan işçi heyətinə məsrəflər;

511 İşəməz qaydada fəhlələrə əmək haqqının hesablanması zamanı auditor hansı sənəddən istifadə edir?

hesab-faktura;
ştat cədvəli;
qaimə;
iş vaxtının tabel uçuotu;

- naryadlar;

512 Hesabat ayına işçilərə hesablanmış əmək haqqı -350 000 man., sosial müdafiə fonduna köçürmə-77000 man., deponent məbləq – 4000 man., kassadan verilmiş məbləq– 302000 man. təşkil etmişdir Auditorun fikrincə məhsulun maya dəyərində hansı məbləğ daxil edilməlidir:

346 000 man
302 000 man
273 000 man
● 350 000 man
306 000 man

513 Kənar təşkilat tərəfindən aparılmış cari xərclərin aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

D-t «Bina, tikili və avadanlıqla» ;K-t «Bank hesablaşma hesabları»

- D-t «İnzibati xərclər» ; K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Kommersiya xərcləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Bina tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t «İnzibati xərclər»
- D-t «Gələcək hesabat dövrlərin xərcləri»; K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

514 Kassadan təhtəlhəsab məbləğin verilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Təhtəlhəsab məbləğlər»; K-t «Kassa»
- D-t «Təhtəlhəsab məbləğlər»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Kassa»; K-t «Təhtəlhəsab məbləğlər»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»; K-t «Təhtəlhəsab məbləğlər»
- D-t «Təhtəlhəsab məbləğlər»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

515 İşçilərə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 532 K-t 401;
- D-t 202 K-t 533;
- D-t 217 K-t 341;
- D-t 432 K-t 341;
- D-t 341 K-t 432;

516 Sənaye müəssisəsində plandankənar qeyri məhsuldar xərclər daxil edilir

- satışdankənar xərclərə;
- məhsulun faktiki maya dəyərində;

digər fəaliyyətdən zərərlərin tərkibinə;
[satış üzrə xərclərin tərkibinə;
məhsulun normativ maya dəyərinə;

517 Sənaye müəssisəsində məhsulun tam maya dəyərinin hesablanması zamanı:

- dolay xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bölüşdürülür;
● bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;
daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;
dolay xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;

518 Əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasının yoxlanmasında hansı element nəzərə alınmamalıdır:

- əsas fəhlələrin əmək haqqı
● idarəetmə heyətinin əmək haqqı
Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsumları
müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
quraşdırma ilə bağlı xərclər

519 Normadan artıq ezamiyyə xərcləri məbləği silinir:

- işçinin öz vəsaiti hesabına
● xalis mənfəət hesabına
gəlir hesabına
gələcək dövrlərin gəlirləri hesabına
məhsulun maya dəyərinə

520 Auditor əməliyyatların mühasibat uçotunda əks etdirilməsi zamanı uçot siyasətinə əməl olunmaması faktını aşkar edərsə:

- rəy verməkdən imtina etməlidir;
uçot siyasətinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;
● həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;
mənfi auditor rəyi verməlidir;
müəyyən qeydlərlə auditor rəyi verməlidir;

521 Buraxılmış hazır məhsulun faktiki maya dəyəri hansı hesabın məlumatları əsasında müəyyən olunur:

- hazır məhsul;
● istehsal məsrəfləri;
gələcək dövrlərin xərcləri;
inzibati xərclər ;
kommersiya xərcləri;

522 Hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- hesablanmış və veriləcək əmək haqqı;
● hesablanmış əmək haqqı, tutulması və veriləsi məbləq ;
yalnız ödəniləcək əmək haqqı məbləği;
ödənilmək üçün hesablanmış əmək haqqı;
hesablanmış əmək haqqı və tutulma məbləqləri;

523 Təşkilatın işçisinə ödənilən doğum üzrə vəsait üzrə hansı yazılış qaydası auditor tərəfindən düzgün qəbul olunur:

- mənfəət vergisi tutulur;
● fiziki şəxsin gəlirlərindən vergi tutmaq məqsədi ilə məcmu gəlirlərə daxil edilmir;
fiziki şəxsin gəlirlərindən vergi tutmaq məqsədi ilə məcmu gəlirlərə daxil edilir;

gəlirə daxil edilir, amma vergi tutulmur;
fiziki şəxsin gəlirlərindən verg tutulmuri;

524 Yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- əsas fəaliyyət üzrə xərclərə;
- kapital qoyuluşlarına;
- qeyri satış xərclərinə;
- məhsul satışına;
- əməliyyat xərclərinə;

525 Mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodu asılıdır:

- təşkilatın fəaliyyətinin həcmindən;
- doğru cavab yoxdur;
- təşkilatın uçot sisteminin seçilməsindən;
- istifadə olunan istehsal texnologiyasının xüsusiyyətindən;
- istehsalın sahə xüsusiyyətindən;

526 Satış üzrə xərclərin tərkibinə aid edilir :

- sexlərdə məmulatın qablaşdırılması xərcləri;
- əsas fəhlələrin əmək haqqı;
- reklam üzrə vergi;
- reklam xərcləri;
- avadanlıqların amortizasiyası;

527 Əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinir:

- gələcək dövrlərin xərclərinə;
- kommersiya xərclərinə;
- üstəlik xərclərə;
- norma daxilində istehsal məsrəflərinə;
- inzibati xərclərə;

528 Mühasibat uçotu qaydasına görə hesabat ilinin digər xərcləri:

- hesabat ilində mənfəət və zərərlər hesabına köçürülür;
- balans mənfəətinin tərkibində uçota alınır;
- mühasibat hesabatında ayrıca açıqlanmasına ehtiyac yoxdur;
- mühasibat hesabatında ayrıca açıqlanmalıdır;
- kommersiya xərclərinin tərkibində uçota alınır;

529 İstehsal ehtiyatları mühasibat uçotunda necə qiymətləndirilir:

- müqavilə qiyməti ilə;
- normativ maya dəyəri ilə;
- plan maya dəyəri ilə;
- faktiki maya dəyəri ilə;
- bazar qiyməti ilə;

530 Plandankənar qeyri məhsuldar xərclər daxil edilir

- digər fəaliyyətdən zərərlərin tərkibinə;
- satışdankənar xərclərə;
- məhsulun normativ maya dəyərinə;
- məhsulun faktiki maya dəyərinə;
- satış üzrə xərclərin tərkibinə;

531 Köməkçi istehsal xərcləri bölüşdürülür :

- istehsal sifarişlərinə proporsional;
məmulatın emalı xərclərinə proporsional;
istehsal fəhlələrinin əsas əmək haqqına proporsional;
buraxılmış məhsulun həcminə proporsional;
inzibati xərclərin həcminə proporsional;

532 Köməkçi istehsal xərcləri adətən bölüşdürülür :

- istehlak olunmuş xidmətin miqdarına proporsional;
buraxılmış məhsulun həcminə proporsional;
məmulatın emalı xərclərinə proporsional;
istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional;
inzibati xərclərin həcminə proporsional;

533 Hansı sahədə bitməmiş istehsalın xüsusi çəkisi yüksək deyildir :

- kimya;
kənd təsərrüfatı;
maşınqayırma;
- çörəkbişirmə;
gəmiqayırma;

534 Hesabat kalkulyasiyası tərtib olunur:

- ayrı-ayrı məmulat və ya iş üçün sifarişçilərlə hesablaşmada qiyməti müəyyən etmək üçün;
müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;
ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;

535 Smeta kalkulyasiyası tərtib olunur:

- il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;
məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- ayrı-ayrı məmulat və ya iş üçün sifarişçilərlə hesablaşmada qiyməti müəyyən etmək üçün;
müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;

536 Normativ kalkulyasiya tərtib olunur:

- istehsal olunmuş məhsulun faktiki maya dəyərini əks etdirir;
müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;
məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;

537 Plan kalkulyasiyası tərtib olunur:

- istehsal olunmuş məhsulun faktiki maya dəyərini əks etdirir;
məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;
müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;

538 Auditor yoxlanması zamanı aşkar olunmuş aşağıdakı əməliyyat tipik səhv hansıdır:

vahid istehsalda bitməmiş istehsal qalıqlarının faktiki maya dəyəri ilə qiymətləndirilməsi ;

ləğv olunmuş sifariş üzrə xərclərin kommersiya xərclərinin tərkibinə daxil edilməsi;
faktiki ümumistehsal xərclərinin istehsalat məsrəflərinə silinməsi;

- əsas vəsaitlərə kapital qoyuluşu məbləğinin istehsal və tədavül xərclərinə aid edilməsi;
daxil olmuş materialların uçotu üçün ilkin sənəd hesab olunan mədaxil orderindən istifadə olunması;

539 Auditor yoxlanması zamanı aşkar olunmuş aşağıdakı əməliyyat tipik səhv deyildir:

təşkilatın sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan ezamiyyə xərclərinin maya dəyərində daxil edilməsi;
hesabat dövrünün satılmamış məhsul qalıqına düşən nəqliyyat xərclərinin istehsal xərclərinə daxil edilməssə
vəsaitlərə kapital qoyuluşu məbləğinin istehsal və tədavül xərclərinə aid edilməsi;
vahid istehsalda bitməmiş istehsal qalıqlarının normativ maya dəyəri ilə qiymətləndirilməsi ;

- ləğv olunmuş sifariş üzrə xərclərin kommersiya xərclərinin tərkibinə daxil edilməsi;

540 Xərclərin natamam hesablanması metodundan (direkt-kostinq) istifadə zamanı:

dolay xərclər istehsal olunmuş məhsulun həcmində proporsional bölüşdürülür;
bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;
bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;

- daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;

dolay xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;

541 Məhsulun tam maya dəyərini hesablanması zamanı:

dolay xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;
daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;

- dolay xərclər istehsal olunmuş məhsulun həcmində proporsional bölüşdürülür;
bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;
bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;

542 Məhsulun tam maya dəyərini hesablanması metodu ilə direkt-kostinq sisteminin fərqi nədir ?

müstəqim material məsrəflərinin bölüşdürülməsi qaydası;
dəyişən xərclərin bölüşdürülməsi qaydası;
müstəqim əmək məsrəflərinin bölüşdürülməsi qaydası;

- sabit xərclərin bölüşdürülməsi qaydası;
maşın və avadaqlıqların istismarı ilə bağlı xərclərin bölüşdürülməsi qaydası;

543 İstehsal prosesində çatışmazlıqlar müəyyən olunur:

istehsal prosesində;
istehsal xərcləri istiqamətləri üzrə material xərclərinin bölüşdürülməsi cədvəlinin yoxlanması vasitəsi ilə;
xərclərin bölüşdürülməsi cədvəllərində və aparılmış hesablama məlumatlarının üzvləşdirilməsi vasitəsi ilə;

- inventarizasiya zamanı;
analitik prosedur vasitəsi ilə;

544 Müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

hazır məhsula;
inziati xərclərə;
əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
əməliyyat xərclərinin tərkibinə;
əmtəə-material qiymətlilərinin dəyərində;

545 Inventarizasiya zamanı əksikgəlmələr aid edilməlidir:

təşkilatın xalis mənfəətinə;
təşkilatın əlavə kapitalına

- konkret günahkar şəxsə;
əmtəə-material qiymətlilərinin dəyərində;

əməliyyat xərclərinin tərkibinə;

546 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasına qədər harada əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
satışdan kənar xərclərin tərkibində;
təşkilatın xalis mənfəətində;
əməliyyat xərclərinin tərkibində;
təşkilatın əlavə kapitalında;

547 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasından sonra harada əks etdirilir:

- əmtəə-material qiymətlilərinin dəyərində;
təşkilatın əlavə kapitalında;
satışdan kənar xərclərin tərkibində;
təşkilatın xalis mənfəətində;
- əməliyyat xərclərinin tərkibində;

548 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər vergi uçotunda əks etdirilir:

- satışdan kənar xərclərin tərkibində;
əmtəə-material qiymətlilərinin dəyərində;
təşkilatın xalis mənfəətində;
təşkilatın əlavə kapitalında;
əməliyyat xərclərinin tərkibində;

549 Malların daxil olması tarixinə yaranmış öhdəlik məbləği manatla faktiki ödənilmiş məbləğə uyğun gəlmədikdə vergi uçotunda məbləq fərqi hara daxil edilir

- təşkilatın əlavə kapitalına;
əmtəə-material qiymətlilərinin dəyərində;
- satışdan kənar xərclərə;
əməliyyat xərclərinin tərkibinə;
təşkilatın xalis mənfəətinə;

550 Kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- əməliyyat xərclərinin tərkibinə;
təşkilatın əlavə kapitalına;
satışdan kənar xərclərə (gəlirlərə);
əmtəə-material qiymətlilərinin dəyərində;
təşkilatın xalis mənfəətinə;

551 Kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- təşkilatın əlavə kapitalına;
əməliyyat xərclərinin tərkibinə;
təşkilatın xalis mənfəətinə;
satışdan kənar xərclərə;
- əmtəə-material qiymətlilərinin dəyərində;

552 Auditor sənaye müəssisəsində keçmişdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğin hansı hesabda əks etdirilməsini düzgün hesab edir:

«Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;

- Digər debitor və kreditor borcları»;
- «Nizamnamə üzrə ehtiyat»;
- «Qanunvericilik üzrə ehtiyat»;
- «Ümumi mənfəət (zərər)»;

553 Auditor sənaye müəssisəsində tələb olunma vaxtı ötmüş kreditor borclarını aid edir:

- ehtiyat kapitalına
- əməliyyat gəlirlərinə
- qeyri satış gəlirlərinə
- məhsul satışından pul gəlirinə
- xalis mənfəətə

554 Hesabat ayına işçilərə hesablanmış əmək haqqı -350 000 man., sosial müdafiə fonduna köçürmə- 77000 man., deponent məbləq – 4000 man., kassadan verilmiş məbləq– 302000 man. təşkil etmişdir Auditorun fikrincə məhsulun maya dəyərinə hansı məbləğ daxil edilməlidir:

- 273 000 man
- 350 000 man
- 302 000 man
- 306 000 man
- 346 000 man

555 Sənaye müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması aid edilir:

- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə
- xarici hesablaşmaların auditinin vəzifəsinə;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- daxili hesablaşmaların auditinin vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;

556 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinməsinin hansı qaydasını düzgün hesab edir:

- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

557 Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli borclarının ödənilməsini
- alıcıların qısamüddətli borclarının ödənilməsini;
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını

558 Sənaye müəssisəsində D-t 531 K-t 223 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların uzun və qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;

559 Hesablaşma hesabına qısamüddətli kreditlərin köçürülməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 343 K-t 801;
- D-t 801 K-t 343;
- D-t 401 K-t 221;
- D-t 221 K-t 401;
- D-t 223 K-t 501;

560 Əsas vəsaitlərin alınması üçün kreditdən istifadəyə görə hesablanmış faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 343 K-t 801;
- D-t 113 K-t 401;
- D-t 801 K-t 343;
- D-t 111 K-t 341;
- D-t 341 K-t 111;

561 Uzunmüddətli kreditlər üzrə fazlaların silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 343 K-t 401;
- D-t 801 K-t 343;
- D-t 343 K-t 801;
- D-t 401 K-t 343;
- D-t 801 K-t 401;

562 Qısamüddətli kreditlər üzrə fazlaların alınması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 401 K-t 343;
- D-t 223 K-t 501;
- D-t 801 K-t 401
- D-t 801 K-t 343;
- D-t 343 K-t 801;

563 Büdcəyə vergi ödənişlərinin gecikdirilməsinə görə hesablanmış faizin əks etdirilməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün qəbul edilir?

- D-t 341 “ Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t 631 “ Maliyyə gəlirləri”
- D-t 611-1 “Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin svatışından digər gəlirlər”
- D-t 801 “Ümumi mənfəət (zərəri)”
- D-t 202 “ İstehsalat məsrəfləri”

564 Auditor sənaye müəssisəsində kənar təşkilatın cari xərclərinin aksept edilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «İnzibati xərclər» K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- D-t «Gələcək hesabat dövrlərin xərcləri» K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları» K-t «Gələcək hesabat dövrlərin xərcləri»
- D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kommersiya xərcləri»

565 Sənaye müəssisəsində real debitor və kreditör borclarının auditi aid edilir:

- xarici hesablaşmaların auditinin vəzifəsinə;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;

daxili hesalaşmaların auditinin vəzifəsinə;
maliyyə qoyuluşunun auditinin vəzifəsinə;

566 Ayın sonunda inzibati xərclər təyin edilmişdir. Onların silinməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün hesab olunur:

- D-t 202 K-t 721
- D-t 202 K-t 711
- D-t 202 K-t 601
- D-t 202 K-t 223
- D-t 223 K-t 202

567 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilmədiyini yoxlamalıdır:

patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
kurs fərqləri
təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;

- əvəzsiz alınmış aktivlər;
təşkilatın pul vəsaitlərindən istifadəyə görə alınmış faizlər

568 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilməsini yoxlamalıdır:

- digər təşkilatın fəaliyyətində iştirakdan pay;
əvəzsiz alınmış aktivlərin dəyəri;
tələb olunma vaxtı keçmiş kreditor borcları;
kurs fərqləri;
hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti

569 Auditor sənaye müəssisəsində məhsul satışından mənfəətin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»
D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»

- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
D-t «Ümumi mənfəət (zərər)» K-t «Hazır məhsul»

570 Auditorun fikrincə sənaye müəssisəsində hazır məhsul uçot qiyməti ilə mədaxil edildikdə aşağıdakı yazılışı aparılmalıdır:

- D-t 223 K-t 221;
D-t 204 K-t 205;
D-t 205 K-t 204;
- D-t 204 K-t 202;
D-t 221 K-t 223;

571 Müəssisənin özündə tam istifadə olunmuş hazır məhsul üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 205;
D-t 401 K-t 343
D-t 343 K-t 401;
- D-t 201 K-t 202;
D-t 205 K-t 221;

572 Müəssisənin özündə tam istifadə olunmuş hazır məhsul üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 221 K-t 205;
- D-t 401 K-t 343;
- D-t 343 K-t 401;
- D-t 201 K-t 202;
- D-t 205 K-t 221;

573 Uçot qiyməti ilə mədaxil olunmuş hazır məhsul üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1

- D-t 223 K-t 221;
- D-t 205 K-t 221;
- D-t 221 K-t 223;
- D-t 204 K-t 202;
- D-t 223 K-t 205;

574 Auditor müəssisənin hazır məhsulunun hansı qaydada əks etdirilməsini düzgün sayır:

- satış qiyməti üzrə;
- yalnız uçot dəyəri üzrə;
- yalnız faktiki maya dəyəri üzrə;
- normativ və ya faktiki maya dəyəri üzrə;
- müqavilə və ya uçot qiyməti üzrə

575 Auditor sənaye müəssisəsində satış üçün nəzərdə tutulmuş məhsulun mühasibat uçotu və hesabatda əks etdirilməsinin hansı metodunu düzgün hesab edir:

- bazar dəyəri üzrə
- plan maya dəyəri üzrə;
- normativ maya dəyəri üzrə;
- faktiki istehsal maya dəyəri üzrə;
- uçot dəyəri üzrə;

576 .Sənaye müəssisəsində hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- təhvil-təslim qaiməsi, əmr-qaimə
- məhsulun yüklənməsi və satışı cədvəli;
- hazır məhsulun anbar uçotu vərəqəsi;
- hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;
- hazır məhsul buraxılışı cədvəli

577 Sənaye müəssisəsində məhsul buraxılışı və satışının uçotu üzrə analitik və sintetik uçot reyestrinə aiddir:

- təhvil-təslim qaiməsi;
- hesab-faktura;
- əmr-qaimə;
- hazır məhsul buraxılışı cədvəli
- əmtəə-nəqliyyat qaiməsi;

578 Sənaye müəssisəsində hazır məhsulun uçotu üzrə hansı ilkin sənəddən istifadə olunur:

- məhsul buraxılışı cədvəli
- hesab-faktura;
- əmr-qaimə;
- təhvil-təslim qaiməsi;
- əmtəə-nəqliyyat qaiməsi;

579 Sənaye müəssisəsinin mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodunu müəyyən edir:

- doğru cavab yoxdur;

- istehsalın sahə xüsusiyyəti;
- istifadə olunan istehsal texnologiyasının xüsusiyyəti;
- təşkilatın uçot sisteminin seçilməsi;
- təşkilatın fəaliyyətinin həcmi;

580 Auditor sənaye müəssisəsində kommertiya xərclərinin silinməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Kommertiya xərcləri» K-t «Ümumi mənfəət (zərəri)»
- D-t «Hesabat dövrünün xalis mənfəti (zərəri)» K-t «Hazır məhsul»
- D-t «Hazır məhsul» K-t «Kommertiya xərcləri»
- D-t «Satış» K-t «Kommertiya xərcləri»
- D-t «Ümumi mənfəət (zərəri)» K-t «Hesabat dövrünün xalis mənfəti (zərəri)»

581 Nağd hesablaşma qaydasında məhsul satışı üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Bank hesablaşma hesabları K-t «Malların satışı»
- D-t «Bank hesablaşma hesabları» K-t «Yüklənmiş mallar»
- D-t «Kommertiya xərcləri» K-t «Hazır məhsul»
- D-t «Kassa» K-t «Satış»
- D-t «Satış» K-t «Kassa»

582 Mülkiyyət hüququ ödəmələr həyata keçirildikcə nəzərdə tutulmuşdursa yüklənmiş mallar üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Bank hesablaşma hesabları K-t «Malların satışı»
- D-t «Bank hesablaşma hesabları» K-t «Yüklənmiş mallar»
- D-t «Kommertiya xərcləri» K-t «Hazır məhsul»
- D-t «Yüklənmiş mallar» K-t «Hazır məhsul»
- D-t «Malların satışı» K-t «Kassa»

583 Hazır məhsul hesabında hazır məhsul necə əks etdirilir:

- satış qiyməti üzrə;
- yalnız uçot dəyəri üzrə;
- yalnız faktiki maya dəyəri üzrə;
- normativ və ya faktiki maya dəyəri üzrə;
- müqavilə və ya uçot qiyməti üzrə

584 Mühasibat uçotu və hesabatda satış üçün hazır məhsul necə əks etdirilir:

- bazar dəyəri üzrə
- plan maya dəyəri üzrə;
- normativ maya dəyəri üzrə;
- faktiki istehsal maya dəyəri üzrə;
- uçot dəyəri üzrə;

585 Tərtib olunmuş sənədlərə əsasən hazır məhsulun yüklənməsi üzrə hansı mühasibat yazılış auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Yüklənmiş mallar» K-t «Hazır məhsul»
- D-t «Malların satışı»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Mallar»; K-t «Yüklənmiş mallar»
- D-t «Bank hesablaşma hesabları K-t «Malların satışı»
- D-t «Malların satışı»; K-t «Kassa»

586 Auditor sənaye müəssisəsində əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «İstehsalat məsrəfləri»

- D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- D-t «İnzibati xərclər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

587 Sənaye müəssisəsində istehsala buraxılmış materiallar üzrə aşağıdakı mühasibat yazılışı aparılmalıdır?

D-t «Material ehtiyatları» K-t «İnzibati xərclər»

D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»

D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»

- D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
- D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»

588 İstehsala xərclərin auditinin informasiya mənbəyi hansıdır:

241,242, 434, 5334

711, 721, 731, 741

202, 222, 225, 231

- 202, 711, 721, 731
- 223, 225, 231, 401

589 Büdcəyə vergi ödənişlərinin gecikdirilməsinə görə hesablanmış faizin əks etdirilməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün qəbul edilir?

D-t 202 “İstehsalat məsrəfləri”

D-t 611-1 “Törpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər”

D-t 801 “Ümumi mənfəət (zərər)”

- D-t 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t 631 “Maliyyə gəlirləri”

590 Auditor qazanxana işçilərinə hesablanmış əmək haqqının hansı hesabın debetində əks etdirilməsin düzgün sayır?

202-5

202-2

202-1

- 202-7
- 202-3

591 Müəssisə məhsulların qablaşdırılmasını bankdan alınmış kredit hesabına həyata keçirmişdir. Materialların uçota alınmasından əvvəl ödənilən kreditin faizləri auditor tərəfindən daxil edilir

nəqliyyat xərclərinə

digər xərclərə

materialın dyərinə

- məhsulun maya dəyərinə
- əmək haqqına

592 Əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «İstehsalat məsrəfləri»

D-t «İnzibati xərclər»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»; K-t «Kassa»

- D-t «İstehsalat məsrəfləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Kommersiya xərcləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

593 Kommersiya xərcələrinin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»; K-t «Satış»
- D-t «Ümumi mənfəət (zərər)»; K-t «Kommersiya xərcələri»
- D-t «Hazır məhsul»; K-t «Kommersiya xərcələri»
- D-t «Satış»; K-t «Kommersiya xərcələri»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»; K-t «Kommersiya xərcələri»

594 Məzuniyyətə gedən əməkdaş üçün nağdsız qaydada aviabiletin ödənilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Təhtəli hesab məbləqlər»; K-t «Bank hesablaşma hesabları»
- t «İnzibati xərcələr»; K-t «Bank hesablaşma hesabları»
- D D-t «Digər deitor və kreditor borcları»; K-t «Bank hesablaşma hesabları»
- D-t «Təhtəli hesab məbləqlər»; K-t «Digər deitor və kreditor borcları»

595 Digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcələri aid edilir :

- məhsul satışına;
- maliyyə qoyuluşlarına;
- əsas fəaliyyət üzrə xərcələrə;
- əməliyyat xərcələrinə;
- qeyri satış xərcələrinə;

596 Konkret növ məhsul istehsalına buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Material ehtiyatları»; K-t «İstehsalat məsrəfləri»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»; K-t «Material ehtiyatları»
- D-t «Bitməmiş istehsal»; K-t «Material ehtiyatları»
- D-t «İstehsalat məsrəfləri»; K-t «Material ehtiyatları»
- D-t «İnzibati xərcələr»; K-t «Material ehtiyatları»

597 İstehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Bitməmiş istehsal»; K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları» K-t «İstehsalat məsrəfləri»
- D-t «İnzibati xərcələr»; K-t «Material ehtiyatları»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»; K-t «Material ehtiyatları»
- D-t «İstehsalat məsrəfləri»; K-t «Material ehtiyatları»

598 D-t İnziabti xərcələr K-t Torpaq,tikili və avadanlıqların amortizasiyası mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir :

- norma daxilində istehsal məsrəflərinə;
- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması;

599 Təşkilatın təsərrüfat fəaliyyətində əvvəllər başlanmış sifarişlərin hazırlanması prosesinin dayandırılması faktı olarsa auditor nəyi yoxlamalıdır:

- bitməmiş istehsalın qiymətləndirilməsinin düzgünlüyü;
- ləğv olunan sifarişi icra edənlərin əmək haqqının hesablanması üzrə cədvəlləri;
- ləğv olunan sifariş üzrə bütün ilkin və uçot sənədlərini;
- ləğv olunmuş sifarişlər üzrə itgi necə müəyyən edilmiş və mühasibat uçotunda əks etdirilmişdir;

ləğv olunan sifariş başa çatmamış işlərin həcmi və dəyəri;

600 Yoxlama prosesində auditor işçiyə ev tikintisi üçün edilən maddi yar-dımın məhsulun maya dəyərinə daxil edilməsi faktını aşkar etmişdir. Həmin ödəniş məbləği üzrə qeyri büdcə fonduna vəsait hesablanmış və maya dəyərinə silinmişdir. Bu halda auditorun hərəkəti:

auditor rəy verməkdən imtina edəcəkdir;

əməliyyat düzgün deyildir, hesabat qeyri dürüst qiymətləndirilir;

əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;

- auditor əməliyyatı əsassız hesab edir, ödəmə və ona görə hesablan məbləq təşkilatın xüsusi mənbələri hesabına silinməlidir;
- qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüstlüyü haqqında mənfə rəy verməlidir;

601 Auditor nəzərdə saxlamalıdır ki, bitməmiş istehsalı birbaşa xərclər səviyyəsində qiymətləndirərkən :

ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;

«İnzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;

bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə və ya qalan dolay xərcləri hazır məhsulun maya dəyərinə daxil etməklə müstəqim xərclər üzrə qiymətləndirilməsinə icazə verilir;

- bitməmiş istehsal emalda olan xammal, materialların dəyəri üzrə qiymətləndirilir;
- məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;

602 Auditor nəzərdə saxlamalıdır ki, bitməmiş istehsalı plan maya dəyəri ilə qiymətləndirərkən:

ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;

«İnzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;

bitməmiş istehsal emalda olan xammal, materialların dəyərinə görə qiymətləndirilir;

- bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə və ya qalan dolay xərcləri hazır məhsulun maya dəyərinə daxil etməklə müstəqim xərclər üzrə qiymətləndirilməsinə icazə verilir;
- məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;

603 Təşkilatın təsərrüfat fəaliyyətində əvvəllər başlanmış sifarişlərin hazırlanması prosesinin dayandırılması faktı olarsa auditor nəyi yoxlamalıdır:

bitməmiş istehsalın qiymətləndirilməsinin düzgünlüyü;

ləğv olunan sifarışı icra edənlərin əmək haqqının hesablanması üzrə cədvəlləri;

ləğv olunan sifariş üzrə bütün ilkin və uçot sənədlərini;

- qalan qiymətlilərdən istifadə səviyyəsi;
- ləğv olunan sifariş başa çatmamış işlərin həcmi və dəyəri;

604 Bitməmiş istehsala daxil edilmir :

tam komplektləşdirilməmiş məhsul;

işlənmənin bütün mərhələlərini keçməmiş məhsul (yarımfabrikat);

sifarişçi tərəfindən qəbul olunmamış natamam iş;

- işlənməyə verilməmiş materiallar və alınmış yarımfabrikatlar;
- texnikinəzarət bölməsi tərəfindən qəbul olunmamış hazır məmulat;

605 Ləğv olunmuş sifarişlər üzrə xərclər silinir:

kommersiya xərclərinin tərkibinə;

bitməmiş istehsalın tərkibinə;

hazır məhsulun tərkibinə;

- qeyri satış xərclərinin tərkibinə;
- istehsal maya dəyərinə;

606 Qaydaya görə hesabat dövründə təşkilatın digər xərcləri:

balans mənfəətinin tərkibində verilir;

mühasibat hesabatında ayrıca verilmir;

- hesabat dövrünün mənfəətinə silinmir;
hesabat dövrünün mənfəəti hesabına silinir;
kommersiya xərclərinin tərkibində verilir;

607 Mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
müstəqim əmək məsrəflərinin tanınması qaydası;
xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
kommersiya və inzibati xərclərin tanınması qaydası;
müstəqim material məsrəflərinin tanınması qaydası;

608 Təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində mühasibat hesabatında açıqlama verilməlidir:

- kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
müstəqim material məsrəflərinin tanınması qaydası;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;
müstəqim əmək məsrəflərinin tanınması qaydası;
qeyri müstəqim xərclərin tanınması qaydası;

609 Auditor təşkilatın əksər hallarda bank kreditindən istifadə etmədiyini, faizin məhsulun maya dəyərinə aid edildiyini aşkar edərsə onun hərəkəti:

- auditor rəy verməkdən imtina edəcəkdir;
- mənfəət məbləğini təhrif etdiyinə görə təşkilat cərimə ödəməlidir;
əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
əməliyyat düzgün aparılmamışdır, hesabat qeyri dürüst qiymətləndirilir;
qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüstlüyü haqqında mənfə rəy verməlidir;

610 Auditor təşkilatın əksər hallarda bank kreditindən istifadə etmədiyini, faizin məhsulun maya dəyərinə aid edildiyini aşkar edərsə onun hərəkəti:

- auditor rəy verməkdən imtina edəcəkdir;
- vergi tutulan mənfəət məbləği faiz həcmində artırılmalıdır;
əməliyyat düzgün aparılmışdır, düzəlişə ehtiyac yoxdur;
əməliyyat düzgün aparılmamışdır, hesabat qeyri dürüst qiymətləndirilir;
qayda pozuntusu çox ciddi olduğundan auditor hesabatın dürüstlüyü haqqında mənfə rəy verməlidir;

611 Bitməmiş istehsalın faktiki maya dəyəri ilə qiymətləndirilməsi zamanı:

- məmulat tamamlanana qədər onun hazırlanması ilə əlaqədar bütün xərclər bitməmiş istehsala aid edilir;
ümumistehsal xərcləri bütövlükdə satılmış məhsula aid edilir;
«Inzibati xərclər» hesabı üzrə məsrəflər bitməmiş istehsala aid edilmir;
bitməmiş istehsal emalda olan xammal, materialların dəyərinə görə qiymətləndirilir;
bitməmiş istehsal qalıqlarının natamam maya dəyəri ilə qiymətləndirilməsinə icazə verilir;

612 Hansı növ istehsalda bitməmiş istehsal müstəqim xərclər məbləğində qiymətləndirilir:

- qısa texnoloji tsikli istehsalda;
qapalı tipli səhmdar cəmiyyətlərində;
açıq tipli səhmdar cəmiyyətlərində;
fərdi istehsalda;
kütləvi və partiyalarla istehsal zamanı;

613 Hansı növ istehsalda bitməmiş istehsal plan maya dəyəri ilə qiymətləndirilir:

- qapalı tipli səhmdar cəmiyyətlərində;
qısa texnoloji tsikli istehsalda;

- fərdi istehsalda;
- açıq tipli səhmdar cəmiyyətlərində;
- kütləvi və partiyalarla istehsal zamanı;

614 Hansı növ istehsalda bitməmiş istehsalat faktiki maya dəyəri ilə qiymətləndirilir:

- qapalı tipli səhmdar cəmiyyətlərində;
- açıq tipli səhmdar cəmiyyətlərində;
- fərdi istehsalda;
- kütləvi və partiyalarla istehsal zamanı;
- qısa texnoloji tsikli istehsalda;

615 Məhsulun maya dəyərinin tam kalkulyasiyası zamanı ehtiyat qalıqlarının mühasibat balansında göstərilən məbləği:

- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış həcmdən azdır ;
- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış həcmdən çoxdur;
- doğru cavab yoxdur;
- kalkulyasiya metodları ehtiyat qalıqlarının həcminə təsir göstərmir;
- hər iki metoddan istifadə zamanı mənfəətin həcmi eynidir;

616 Məhsulun maya dəyərinin tam kalkulyasiyası zamanı mənfəət və zərər haqqında hesabatda göstərilən mənfəət məbləği:

- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış mənfəətdən çoxdur;
- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış mənfəətdən azdır ;
- doğru cavab yoxdur;
- kalkulyasiya metodları mənfəətə təsir göstərmir;
- hər iki metoddan istifadə zamanı mənfəətin həcmi eynidir;

617 Bir cinsli avadanlıq lardan istifadə olunan müəssisələrdə dolayı xərclərin bölüşdürülməsinin əsas metodunu göstərin?

- bir fəhlə hesabı ilə adam-saat ərzində məhsul buraxılışının miqdarına proporsional ;
- avadanlığın iş saatının miqdarına proporsional ;
- faktiki məhsul buraxılışına maşın-saat əmsali bazasında avadanlığın işinin normativ səviyyəsinə proporsional olaraq;
- Əsas istehsal fəhlələrinin əsas əmək haqqına proporsional;
- məmulatın emal edilməsi xərclərinə proporsional;

618 Təhtəlhesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Istehsalat məsrəfləri»
- D-t «Istehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- D-t «İnzibati xərclər» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

619 Təhtəlhesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Istehsalat məsrəfləri» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «İnzibati xərclər» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Kassa» K-t «Təhtəlhesab məbləğlər»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- D-t «Təhtəlhesab məbləğlər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

620 D-t 244 K-t 221 mühasibat yazılışı hansı əməliyyatı əks etdirir?

- Təhtəlhesab şəxsdən verginin tutulması;
- Təhtəlhesab şəxs tərəfindən istifadə olunmamış məbləğin tutulması;
- Təhtəlhesab şəxsə avansın verilməsi;
- Təhtəlhesab şəxsə əmək haqqının verilməsi;
- Təhtəlhesab şəxsə avans verilməsi üçün hesablaşma hesabından pulun çıxarılması;

621 Büdcəyə ödəmələrin gecikdirilməsi ilə bağlı faizin əks etdirilməsinin hansı variantı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «İstehsalat məsrəfləri»
- D-t «İnzibati xərclər»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Ümumi mənfəət (zərər)»
- D-t «Sair əməliyyat gəlirləri»

622 Təbii fəlakət nəticəsində boşdayanmalardan itgilər aşağıdakı hesabda uçota alınır:

- kommersiya xərcləri;
- hazır məhsul;
- ümumi mənfəət (zərər);
- istehsalat məsrəfləri;
- inzibati xərclər;

623 Müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- maliyyə nəticələrinə;
- gələcək dövrün xərclərinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
- hazır məhsula;
- əməliyyat xərclərinin tərkibinə;

624 Müqəssir şəxsdən əksikgəlmənin tutulması mümkün olmadıqda silinir?

- ümumistehsal xərclərinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- hazır məhsula;
- əməliyyat xərclərinin tərkibinə

625 Baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyü necə yoxlanılır:

- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
- istehsala xərcləri əks etdirən hesaların dövriyyələrini və qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesaların dövriyyəsi üzrə məbləği hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesaların qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;

626 Vergi ödəyicisi tərəfindən buraxılan qiymətli kağızlar üzrə hesablanmış faiz xərcləri hara daxil edilir:

- təşkilatın xalis mənfəətinə
- satışdan kənar xərclərin tərkibinə;
- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;

627 İstənilən borc öhdəliyi növü üzrə faiz xərci daxil edilir:

- təşkilatın xalis mənfəətinə;

- satışdan kənar xərclərin tərkibinə;
əməliyyat xərclərinin tərkibinə;
əmtəə-material qiymətlilərinin dəyərinə;
təşkilatın əlavə kapitalına;

628 Əgər kontragent-rezidentlər arasında hesablaşmaların müqavilədə göstərilən xarici valyutada deyil, manatla aparılırsa xarici hesablaşmaların uçotunda yaranan kurs fərqi aid edilir:

- əməliyyat xərclərinin tərkibinə;
satışdan kənar gəlirlərin və xərclərin tərkibinə;
təşkilatın əlavə kapitalına;
əmtəə-material qiymətlilərinin dəyərinə;
təşkilatın xalis mənfəətinə;

629 Yoxlanılan təşkilatın qeyri rezident malgöndərəni varsa xarici hesablaşmaların uçotunda yaranan kurs fərqi aid edilir:

- əməliyyat xərclərinin tərkibinə;
satışdan kənar gəlirlərin və xərclərin tərkibinə;
əmtəə-material qiymətlilərinin dəyərinə;
təşkilatın əlavə kapitalına;
təşkilatın xalis mənfəətinə;

630 Əvvəllər alınmış və tələb olunmamış avans məbləği üzrə hansı mühasibat yazılışını auditor doğru hesab edir:

- D-t 543 K-t 244
- D-t 341 K-t 543
- D-t 244 K-t 543
- D-t 443 K-t 801
- D-t 543 K-t 341

631 Auditor təşkilat tərəfindən işlərin təhvil verilməsi halında alınmış avans i üzrə əvvəl hesablanmış ƏDV – ə hansı mühasibat yazılışını doğru hesab edir: (Çəki: 1

- 192 K-t 245
- D-t 245 K-t 241
- D-t 241 K-t 245
- D-t 543 K-t 521
- D-t 245 K-t 192

632 Auditor təşkilat tərəfindən alınmış avans məbləği əsasında işləri təhvil verdikdə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 244, 245 K-t 192, 243
- D-t 244, 245 K-t 241, 2342
- D-t 241, 242 K-t 244, 245
- D-t 443, 543 K-t 171, 211
- D-t 192, 243 K-t 244, 245

633 Auditor alınmış avans məbləği üzrə hesablanmış ƏDV –ə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 245 K-t 192
- D-t 245 K-t 241
- D-t 241 K-t 245
- D-t 543 K-t 521
- D-t 192 K-t 245

634 Auditor alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 244, 245 K-t 192, 243
- D-t 244, 245 K-t 241, 242
- D-t 241, 242 K-t 244, 245
- D-t 221, 223 K-t 443, 543
- D-t 192, 243 K-t 244, 245

635 Sənaye müəssisəsində istehsal ehtiyatları mühasibat uçotunda qiymətləndirilir:

- plan maya dəyəri ilə;
- bazar qiyməti ilə;
- normativ maya dəyəri ilə;
- faktiki maya dəyəri ilə;
- müqavilə qiyməti ilə;

636 Malsatan və podratçılarla hesablaşmaların uçotu üzrə daxili nəzarətin keyfiyyəti yoxlanılır: Müştərinin maliyyə hesabatlarının yoxlanması gedişatında;

- Sənaye müəssisəsində istehsal ehtiyatları mühasibat uçotunda qiymətləndirilir:
- bütün təsərrüfat əməliyyatlarının bağlanmış müqaviləyə uyğunluğu yoxdandıqdan sonra;
- malsatan və podratçılarla hesablaşmaların uçotu sistemində konkret nöqsanlar aşkar edildikdən sonra;
- malsatan və podratçılarla hesablaşmaların audit yoxlanmasının plan və proqramını tərtib etməzdən qabaq;
- malsatan və podratçılarla hesablaşmaların müvafiq iqtisadi məzmununa görə uçotda əks olunması yoxdandıqdan sonra;

637 Malsatan və podratçılarla hesablaşmaların audit yoxlanmasının plan və proqramını tərtib etməzdən qabaq müəyyən edilməlidir:

- malsatan və podratçılarla hesablaşmaların müvafiq iqtisadi məzmununa görə uçotda əks olunması
- malsatan və podratçılarla hesablaşmaların uçotu sistemində konkret nöqsanlar;
- müəssisənin rəhbərliyi ilə daxili nəzarət xidməti arasında informasiya mübadiləsinin təşkili;
- malsatan və podratçılarla hesablaşmaların uçotu üzrə daxili nəzarətin vəziyyətinin keyfiyyəti;
- bütün təsərrüfat əməliyyatlarının bağlanmış müqaviləyə uyğunluğu;

638 Hesabat dövründə istifadə olunmamış materialların aşkar edilməsi auditor proseduru istehsal ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun audit;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun audit;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların audit;
- material qiymətlilərdən istifadənin təhlil olunması;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun audit;

639 Material qiymətlilərinin inventarizasiyasının tamlığının və keyfiyyətinin yoxlanması auditor proseduru istehsal ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun audit;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların audit;
- material qiymətlilərdən istifadənin təhlil olunması ;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun audit;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun audit;

640 Material qiymətlilərinin mədaxil edilməsinin tamlığının və qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması auditor proseduru istehsal ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətlilərinin icmal uçotunun audit;
- material qiymətlilərdən istifadənin təhlil olunması ;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların audit;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun audit;
- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun audit;

641 Material qiymətlilərinin saxlanması öyrənilməsi auditor proseduru istehsal ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditini;
- anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditini;
- material qiymətlilərinin icmal uçotunun auditini;
- material qiymətlilərdən istifadənin təhlil olunması ;
- material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditini;

642 İstehsal müəssisələrində kommərsiya xərclərinin silinməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün hesab olunur:

- D-t 601 K-t 202;
- D-t 202 K-t 601;
- D-t 711 K-t 601;
- D-t 601 K-t 711;
- D-t 601 K-t 203;

643 D-t 601 K-801 mühasibat yazılışı hansı halda tərtib olunur?

- satılmış məhsulun maya dəyəri silindikdə;
- məhsul alıcıya yola salındıqda;
- ƏDV hesablandıqda
- satışı nəticəsi əks etdirildikdə;
- satışla əlaqədar xərclər silindikdə;

644 Auditor sənaye müəssisəsində hesabat ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönəldilən mənfəət üzrə aşağıdakı yazılışı düzgün sayır?

- D-t 302 D-t 801
- D-t 534 K-t 311
- D-t 311 K-t 534
- D-t 341 K-t 534
- D-t 801 K-t 302

645 Auditor xalis pul axınını araşdırarkən nəyi əsas götürməlidir?

- Hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərinin cəmi
- Hesabat dövrü və plan dövründə olan pul məbləğləri arasındakı fərq
- Dövrüyyədə olan pul vəsaitlərinin məbləği
- Mənfi və müsbət pul axınları arasındakı olan fərq
- Müəssisənin hesablaşma hesabında olan pul qalığı

646 Keçən ilin bölüşdürülməmiş mənfəətinin bölüşdürülməsinin hansı istiqamətləri auditor tərəfindən düzgün hesab olunur?

- nizamnamə kapitalının artırılmasına
- iştirakçılara çatması gəlirinin ödənilməsinə
- xüsusi fondların genişləndirilməsinə
- bütün cavablar doğrudur
- ehtiyat kapitalının artırılmasına

647 Auditor faktiki mənfəət məbləğini yoxlayarkən nəyə xüsusi diqqət yetirməlidir?

- Digər satışdan mənfəətə və sair satışdan gəlirlərə
- Məhsulun (iş və xidmətin) həcminə
- Bütün yuxarıda göstərilən məlumatlara
- Satılmış məhsulun maya dəyərinə
- Məhsulun (iş və xidmətin) satışından pul gəlirinə

648 Əsas vəsaitlərin satışı və çıxması üzrə əməliyyatların yoxlanması zamanı onların hansı hesab üzrə həyata keçirilməsinə diqqət verilməlidir:

- «Nizamnamə üzrə ehtiyat» hesabı üzrə ;
- «Qanunvericilik üzrə ehtiyat» hesabı üzrə;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» hesabı üzrə;
- «Sair əməliyyat gəlirləri» hesabı üzrə;
- «Ümumi mənfəət (zərər)» hesabı üzrə;

649 Alınması mümkün olmayan və ötən illərdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğ hansı hesabda uçota alınır:

- «Nizamnamə üzrə ehtiyat»;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- «Digər debitor və kreditor borcları»;
- «Ümumi mənfəət (zərər)»;
- «Qanunvericilik üzrə ehtiyat»;

650 AR Vergi Kodeksinə görə qeyri satışdan gəlirlərə aid deyildir:

- təşkilatın pul vəsaitlərindən isitifadəyə görə alınmış faizlər
- təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- əvəzsiz alınmış aktivlər;
- kurs fərqləri

651 Hesabatt ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönə oldikdə hansı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»K-t «Emissiya gəliri»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- D-t «Emissiya gəliri»K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»

652 İxrac əməliyyatlarından xarici valyutada pul daxilolmaları köçürülür:

- hesablaşma hesabına
- bankdakı xüsusi hesablara
- tranzit valyuta subhesabına
- cari valyuta subhesabına
- xaricdəki valyuta hesabına

653 Mənfəət vergisinin hesablanması düzgünlüyünü yoxlayarkən auditor hansı hesabın məlumatlarından istifadə edir?

- 344
- 341
- 801
- 901
- 342

654 Əsas vəsaitin satışından zərər üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» «Hesabat ilinin xalis mənfəəti zərəri»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»

655 Məhsul satışından mənfəət üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)»
- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Satış»

656 Xarici valyutaya nisbətən manatın cari kursunun dəyişməsi ilə əlaqədar valyuta hesabında qalıqlar üzrə kurs fərqi hansı hesaba aid edilir? (Çəki: 1

- Digər ehtiyatlar
- Qanunvericilik üzrə ehtiyat
- Digər debitor və kreditor borcları
- «Ümumi mənfəət (zərər)»
- Gələcək hesabat dövrlərin gəlirləri

657 Birgə fəaliyyət iştirakçısına çatması mənfəət əks etdirilir:

- xalis mənfəətin tərkibində;
- digər müəssisələrində iştirakdan pul gəlirinin tərkibində;
- satışdan pul gəlirinin tərkibində;
- əməliyyat gəlirinin tərkibində;
- satışdan kənar gəlirlərin tərkibində;

658 Təşkilatın mənfəətinin strukturu və dinamikasının qiymətləndirilməsi:

- maliyyə ənticələrindən istifadənin düzgünlüyünün normativ yoxlanmasıdır mühasibat uçotunun metodudur;
- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;
- analitik prosedurdur
- statistik metoddur

659 Ehtiyatların formalaşmasının yoxlanması hesablanması:

- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;
- statistik metoddur
- mühasibat uçotunun metodudur;
- maliyyə ənticələrindən istifadənin düzgünlüyünün normativ yoxlanmasıdır analitik prosedurdur

660 Dividendlərin hesablanması:

- analitik prosedurdur
- mühasibat uçotunun metodudur;
- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;
- maliyyə ənticələrindən istifadənin düzgünlüyünün normativ yoxlanmasıdır statistik metoddur

661 Digər fəaliyyət növlərinin maliyyə nəticələrinə aid edilmir:

- qeyri maddi aktivlərin satışının nəticələri
- əmtə- material qiymətlilərinin satışının nəticələri;
- əsas vəsaitlərin satışının nəticələri;
- əvəzsiz alınmış aktivlər
- qiymətli kağızların satışının nəticələri

662 Məhsulun və kapitalın rentabelliyyəsinin hesablanması və qiymətləndirilməsi:

maliyyə ənticələrindən istifadənin düzgünlüyünün normativ yoxlanmasıdır
mühasibat uçotunun metodudur;

maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;

- analitik prosedurdur
- statistik metoddur

663 Qeyri satışdan gəlirlərə aid deyildir:

hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti

tələb olunma vaxtı keçmiş kreditor borcları;

əvəzsiz alınmış aktivlər;

- digər təşkilatın fəaliyyətində iştirakdan pay
- kurs fərqləri

664 Qeyri satışdan gəlirlərə aiddir:

aktivlərin yenidən qiymətləndirilməsi

təşkilata dəymiş zərərin ödənilməsi;

müqavilə öhdəliklərinin pozulmasına görə cərimə, dəbbələmə;

- təşkilatın pul vəsaitlərindən isitifadəyə görə alınmış faizlər
- hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti

665 Normativdən artıq ezamiyyə xərcləri hansı mənbə hesabına silinməlidir:

məhsulun maya dəyərinə

- mənfəət hesabına
- qeyri satış gəlirlərinə
- gələcək hesabat dövrlərin gəlirlərinə
- işçinin öz hesabına

666 Birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilir:

ehtiyat kapitalına

xalis mənfəətə

məhsul satışından pul gəlirinə

- əməliyyat gəlirlərinə
- qeyri satış gəlirlərinə

667 Tələb olunma vaxtı ötmüş, təşkilatın gəliri kimi tanına kreditor borcları daxil edilir:

ehtiyat kapitalına

xalis mənfəətə

məhsul satışından pul gəlirinə

- qeyri satış gəlirlərinə
- əməliyyat gəlirlərinə

668 Bank ayın sonunda onun hesablarında olan pul vəsaiti qalıqları üzrə faiz formasında gəlir hesablayır. Həmin məbləq nəyin tərkibinə daxildir:

ehtiyat kapitalına

xalis mənfəətə

məhsul satışından pul gəlirinə

- əməliyyat gəlirlərinə
- qeyri satış gəlirlərinə

669 ƏDV hansı mənbədən ödənilir?

marjinal mənfəətdən

balans mənfəətindən

xalis mənfəətdən

- satışıdan pul gəlirindən
- vergiyə cəlb olunan mənfəətdən

670 Əməliyyat gəlirlərinə aid edilir?

istiqrazlar üzrə faiz gəlirləri

müsbət kurs fərqi

sığorta ödəmələrinin alınması

- əmlakın icarəyə verilməsindən gəlirlər
- əvəzsiz alınmış aktivlər

671 Vergitutma mənfəətinin məbləği 300 min manat, mənfəət vergisi üzrə güzəştin hesablanması zamanı nəzərə alınan xərc 24 min manatdır. Vergiyə cəlb olunan mənfəət məbləğini müəyyən edin?

216 min manat

324 min manat

- 276 min manat
- 256 min manat
- 376 min manat

672 Təşkilatın işçilərinə dividendin hesablanması üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Ümumi mənfəət (zərər)»

D-t «Ümumi mənfəət (zərər)»; K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)»; K-t «Nominal (nizamnamə) kapitalı»

- D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)»; K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

673 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışıdan gəlirlərə daxil edilmədiyini yoxlamalıdır:

təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;

patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar

təşkilatın pul vəsaitlərindən istifadəyə görə alınmış faizlər

kurs fərqləri

- əvəzsiz alınmış aktivlər;

674 Əvvəllər satın alınmış xüsusi səhmlərin satışının nəticələri üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Pul vəsaitlərinin ekvivalentləri»

D-t «Pul vəsaitlərinin ekvivalentləri» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərər)»

D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

- D-t «Bank hesablaşma hesabları» K-t «Pul vəsaitlərinin ekvivalentləri»

675 Emissiya gəlirinin ehtiyat kapitalına hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Emissiya gəliri»

D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Emissiya gəliri»

D-t «Emissiya gəliri» K-t «Nizamnamə üzrə ehtiyat»

D-t «Emissiya gəliri» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

- D-t «Bank hesablaşma hesabları» K-t «Emissiya gəliri»

676 Təsisçilərin payının faktiki daxil olması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

D-t «Nominal (nizamnamə) kapitalı» K-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları;

D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t pul vəsaitlərinin uçotu hesabları;

D-t pul vəsaitlərinin uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;

D-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalı»;

- D-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;

677 Əvvəllər satın alınmış xüsusi səhmlərin satışının nəticələri üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

D-t «Pul vəsaitlərinin ekvivalentləri» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərəri)»

- D-t «Bank hesablaşma hesabları» K-t «Pul vəsaitlərinin ekvivalentləri»

D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Pul vəsaitlərinin ekvivalentləri»

D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

678 Emissiya gəlirinin ehtiyat kapitalına hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Emissiya gəliri»

- D-t «Bank hesablaşma hesabları» K-t «Emissiya gəliri»

D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Emissiya gəliri»

D-t «Emissiya gəliri» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

D-t «Emissiya gəliri» K-t «Nizamnamə üzrə ehtiyat»

679 Ləğv edilmiş səhmlərin nominal dəyəri ilə nizamnamə kapitalının azalmasına silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

D-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Ümumi mənfəət (zərəri)»

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Pul vəsaitlərinin ekvivalentləri»

D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

D-t «Ümumi mənfəət (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»

680 İştirakçıların paylarının xammal, material və digər formalarda daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

D-t «Digər ehtiyatlar» K-t «Ümumi mənfəət (zərəri)»

- D-t «Material ehtiyatları» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Material ehtiyatları»

D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərəri)»

681 Pul formasında ödənilmiş kapitalın hər bir iştirakçının payının ödənilməsinə daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

- D-t «Bank hesablaşma hesabları» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

682 Cəmiyyət tərəfindən geri alınmış səhmlər əldə olunan tarixdən sonra il ərzində sağdakı qiymətlə satılmalıdır:

alış qiymətindən aşağı olmayan qiymətlə;

- bazar qiyməti ilə;

müqavilə qiyməti ilə;

cəmiyyətin direktorlar şurasının müəyyən etdiyi qiymətlə;
nominal qiyməti ilə;

683 Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə audit olunan şəxsin nizamnamə kapitalının tam ödənilməməsi faktı aşkar edildikdə:

auditora audit olunan şəxsin fəaliyyətinin fasiləsizliyi haqqında öz inamsızlığını mütləq bildirməyə əsas verir; mühasibat uçotu və hesabatda iştirakçıların borcunun əks etdirilməsinin düzgünlüyünü yoxladığından auditor üçün əhəmiyyət kəsb etmir;

auditor rəyinin verilməsində imtina üçün əsasdır;

- auditora audit olunan şəxsin fəaliyyətinin fasiləsizliyi haqqında öz inamsızlığını bildirməyə əsas verə bilər; mənfi auditor rəyinin verilməsi üçün əsasdır;

684 Nizamnamə kapitalının təşkilatın xalis aktivlərinin dəyərində çatdırılması zamanı hesabat dövrünün zərərinin mühasibat balansından silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nizamnamə üzrə ehtiyat»

- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Nizamnamə üzrə ehtiyat»
D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Ümumi mənfəət (zərəri)»

685 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin dəyərində artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»

D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»

- D-t «Bina, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Bina, tikili və avadanlıqlar»
D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»

686 Bölüşdürülməmiş mənfəətin müəyyən hissəsinin ehtiyat kapitalına ayrılması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»

- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Qanunvericilik üzrə ehtiyat»
D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Bina, tikili və avadanlıqlar»
D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
D-t «Nominal (nizamnamə) kapitalı » K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

687 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin amortizasiyasının artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»

- D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Bina, tikili və avadanlıqların amortizasiyası»
D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Bina, tikili və avadanlıqlar»
D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»

688 Yenidən qiymətləndirmə ilə əlaqədar istehsal təyinatlı əsas vəsaitlərin artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»

- D-t «Bina, tikili və avadanlıqlar» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
D-t «Bina, tikili və avadanlıqların amortizasiyası» K-t «Bina, tikili və avadanlıqlar»
D-t «Bina, tikili və avadanlıqlar» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalı»

689 D-t Hesabat dövrünün xalis mənfəəti (zərəri) K-t Nominal (nizamnamə) kapitalı yazılışı nəyi əks etdirir?

- məqsədli daxilolmaların nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- yığım fondunun müəyyən hissəsinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- digər ehtiyatların müəyyən hissəsinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- əvəzi ödənilmədən qiymətliyərin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- hesabat dövrünün xalis mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;

690 Sənaye müəssisəsində yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- əsas fəaliyyət üzrə xərclərə;
- kapital qoyuluşlarına;
- əməliyyat xərclərinə;
- qeyri satış xərclərinə;
- məhsul satışına;

691 Xüsusi kapitalın tərkibinə daxil deyildir:

- əlavə kapital
- gələcək dövrlərin gəlirləri
- məqsədli maliyyələşdirmə və daxilolmalar
- ötən illərin bölüşdürülməmiş mənfəəti
- ehtiyat kapitalı

692 Xüsusi kapitalın artımının bilavasitə mənbəyi:

- kreditlərin cəlb olunması
- maliyyə qoyuluşları
- istiqrazların buraxılması
- səhmlərin emissiyası
- yeni səhmlərin buraxılması

693 Müəssisədə normativ və ya plan maya dəyəri göstəricisindən istifadə aşağıdakı hesabdən istifadənin əsas şərtidir:

- yüklənmiş mallar;
- məhsul buraxılışı
- gələcək dövrlərin xərcləri;
- satış;
- hazır məhsul;

694 Hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- hazır məhsulun anbar uçotu və rəqəsi;
- təhvil-təslim qaiməsi, əmr-qaimə;
- hazır məhsul buraxılışı cədvəli
- məhsulun yüklənməsi və satışı cədvəli;
- hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;

695 Məhsul buraxılışı və satışının uçotu üzrə analitik və sintetik uçot reyestrinə aiddir:

- əmr-qaimə;
- hesab-faktura;
- əmtəə-nəqliyyat qaiməsi;
- təhvil-təslim qaiməsi;
- hazır məhsul buraxılışı cədvəli

696 Hazır məhsulun uçotu üzrə ilkin sənəd:

- əmr-qaimə;
- hesab-faktura;

əmtəə-nəqliyyat qaiməsi;
məhsul buraxılışı cədvəli

- təhvil-təslim qaiməsi;

697 Bağlanmış müqaviləyə əsasən mülkiyyət hüququ satıcıdan alıcıya keçdikdə məhsul mühasibat uçotunda necə əks etdirilir:

- yüklənmiş məhsul;
● satılmış məhsul;
məsul saxlanmada olan məhsul;
bitməmiş istehsal
hazır məhsul;

698 Təşkilat məhsul buraxılışı hesabından istifadə etmədən məhsul buraxılışının uçotunu aparır.

- satış və ya uçot qiyməti ilə
● Bu halda faktiki maya dəyəri ilə;
«Hazır məhsul» hesabında məhsul buraxılışı əks etdirilir;
normativ və ya plan istehsal maya dəyəri ilə;
müqavilə və ya uçot qiyməti ilə;

699 Mühasibat balansında hazır məhsul necə əks etdirilir:

- normativ və ya faktiki maya dəyəri ilə
● yalnız faktiki maya dəyəri ilə
müqavilə qiyməti ilə
satış qiyməti ilə
uçot qiyməti ilə

700 Yenidən qiymətləndirmə ilə əlaqədar əmlakın dəyərinin artması nəticəsində nizamnamə kapitalının artımı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Ümumi mənfəət (zərər)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat»
D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Qanunvericilik üzrə ehtiyat»
D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditör borcları»
● D-t «Yenidən qiymətləndirmə üzrə ehtiyat» K-t «Nominal (nizamnamə) kapitalı»